

1104_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 1104 Ərzaq mallarının kriminal ekspertizasının**

1 Bir fənn çərçivəsində hansı kompleks ekspertiza aparılır?

- ☐ məhkəmə-tibbi
- ☒ fəndaxili
- ☐ gömrük
- ☐ bioloji
- ☐ fənnarası

2 Məhkəmə - tibbi ekspertizasının obyektı hansıdır?

- ☐ tütünlu əşya
- ☐ bıçaqla zədələnmiş köynək
- ☒ zədə almış sümük toxuması
- ☐ lilli paltar
- ☐ bunlardan heç biri

3 Ekspertizanın sinfini bölməklə əksər hallarda ekspertlər nəyi təyin edirlər?

- ☐ tədqiqatın obyektini
- ☒ tədqiqat üçün kompleks metodları
- ☐ malların mənşəyini
- ☐ malların çeşidini
- ☐ ekspertizanın subyektini

4 Kriminal ekspertiza harada aparıla bilər?

- ☒ Daxili İşlər Nazirliyinin yerli orqanlarında
- ☐ xüsusi laboratoriyalarda
- ☐ mərkəzi anbarlarda
- ☐ orta məktəb laboratoriyalarında
- ☐ məhkəmə-tibbi idarələrində

5 Kriminal ekspertiza harada aparılır?

- ☐ məhkəmədə
- ☐ xüsusi anbarlarda
- ☐ mərkəzi mağazalarda
- ☐ ali məktəb laboratoriyalarında
- ☒ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzlərində

6 Kriminal ekspertizanın obyektı nəyin əsasında təyin edilir?

- ☐ ekspertin rəyi əsasında
- ☐ idarə rəhbərinin sualları əsasında
- ☒ müstəntiq və məhkəmənin sualları əsasında
- ☐ tərəflər arasındakı müqavilələr əsasında
- ☐ idarə rəhbərinin əmri əsasında

7 Kriminal ekspertizanın obyektini nə təşkil edir?

- ☐ konkret nəticələr
- ☒ tədqiqatların nəticəsi olan faktiki məlumatlar dairəsi
- ☐ müxtəlif sənədlər
- ☐ ekspertiza idarəsi rəhbərinin sərəncamı
- ☐ ekspertin rəyi

8 Kriminal ekspertizanın predmetini nə təşkil edir?

- ☐ aktlar
- ☒ faktiki məlumatlar
- ☐ müxtəlif müqavilələr
- ☐ orderlər
- ☐ qaimələr

9 Müxtəlif əmtəə mənşəyini müəyyən edən zaman ekspert kiminlə məsləhətləşir?

- ☐ məhkəmə – tibbi ekspertizasının həkimi ilə
- ☒ bu sahənin mütəxəssisləri ilə
- ☐ məhkəmə ilə
- ☐ prokurorluq orqanları ilə
- ☐ ekspertiza təşkilatının rəhbəri ilə

10 Kriminal ekspertizanı aparən ekspertlər hansı biliklərə malik olmalıdırlar?

- ☐ yalnız əmtəəşünaslığa yiyələnmişdirlər
- ☒ xüsusi biliklərə
- ☐ biologiya elmlərinə
- ☐ ali riyaziyyata
- ☐ fizika və kimyaya

11 Kriminal ekspertiza hansı sahədə tətbiq edilir?

- ☐ məişətdə
- ☒ istintaq orqanları tərəfindən aparılan kriminal işlərdə
- ☐ heç bir sahədə tətbiq edilmir
- ☐ əmtəələrin miqdarca yoxlanmasında
- ☐ keyfiyyətə nəzarətdə

12 Fəndaxili kompleks ekspertiza zamanı neçə ekspert sinfindən istifadə edilir?

- ☐ 3
- ☐ 2
- ☐ 5
- ☒ 1
- ☐ 4

13 Fəndaxili kompleks ekspertiza neçə fənn çərçivəsində aparılır?

- ☐ 5
- ☒ 1
- ☐ 2
- ☐ 3
- ☐ 4

14 Dəri hissəcikləri hansı ekspertizanın obyektidir?

- ☐ gömrük
- ☐ auditor
- ☒ məhkəmə-tibbi
- ☐ əmtəəşünaslıq
- ☐ mühasibat

15 İnsan orqanizmindən alınan maddə və əşyalar hansı ekspertizanın obyektidir?

- ☐ gömrük
- ☒ məhkəmə-tibbi
- ☐ əmtəəşünaslıq
- ☐ mühasibat
- ☐ auditor

16 Kriminal ekspertizanın növü hansıdır?

- ☐ bioloji
- ☒ əczaçılıq preparatlarının ekspertizası
- ☐ toksikoloji
- ☐ histoloji
- ☐ fiziki-texniki

17 Məhkəmə – əmtəəşünaslıq ekspertizasını hansı mallar əhatə edir?

- ☐ bunlardan heç biri
- ☐ yalnız qeyri – ərzaq
- ☐ yalnız ərzaq
- ☒ ərzaq və qeyri – ərzaq
- ☐ insan orqanizminin müxtəlif toxumaları

18 Aşağıdakılardan hansı istintaq orqanları qarşısında duran məsələlərə aiddir?

- ☐ heç biri
- ☐ standart uyğun olmayan malları satışdan çıxarmaq
- ☐ keyfiyyət nəzarət
- ☒ cinayətlərin açılması
- ☐ nöqsanları üzə çıxarmaq

19 İnsan orqanizmi ilə bağlı olan kompleks ekspertizanın aparılması hansı ekspertizaya tapşırılır?

- ☐ heç birinə tapşırılmır
- ☐ auditor palatasına
- ☐ əmtəəşünaslıq ekspertizasına
- ☒ yalnız tibbi kriminal ekspertizaya
- ☐ baytarlıq ekspertizasına

20 Fənnarası kompleks ekspertiza zamanı hansı elmlərdən istifadə edilir?

- ☐ hüquq elmlərindən
- ☐ kimya
- ☐ fizika
- ☒ müxtəlif
- ☐ yalnız biologiya

21 Kompleks ekspertizanın neçə tipi var?

- ☐ 5
- ☐ 3
- ☐ 1
- ☒ 2
- ☐ 4

22 Məhkəmə - tibbi ekspertizasının obyektı hansıdır?

- ☐ bunlardan hamısı
- ☐ bıçaqla zədələnmiş pencək
- ☐ hadisə yerində tapılmış silah
- ☒ meyitdən götürülmüş qan nümunəsi
- ☐ lilli paltar

23 Kriminal ekspertizanın obyektı nə əsasında genişləndirilə bilər?

- ☐ DİN-in yerli orqanlarının göstərişi əsasında
- ☐ müstətiqin sualları əsasında
- ☐ məhkəmənin hökmü əsasında
- ☒ ekspertin təşəbbüsü əsasında
- ☐ ekspertiza idarəsi rəhbərinin göstərişi əsasında

24 Kriminal tədqiqatların əsas vəzifəsi nədən ibarətdir?

- ☐ nöqsanları üzə çıxarmaqdan
- ☐ əmtəələrin çeşidini öyrənməkdən
- ☐ məhkəməyə kömək etməkdən
- ☒ materialların hansı qrupa məxsus olduğunu təyin etməkdən
- ☐ hüquq-mühafizə orqanının suallarını cavablandırmaqdan

25 Ekspertin vəzifəsi nədən asılıdır?

- ☐ ekspertin iş stajından
- ☐ ekspertin bilik səviyyəsindən
- ☐ sualların həcmindən
- ☒ onun qarşısında qoyulan sualların xarakterindən
- ☐ ekspertin ixtisaslaşmasından

26 əmtəənin məneəyi müəyyənləşdirilən zaman səhv tapılırsa ekspert obyektı kimə qaytarır?

- ☐ istintaq şöbəsinin rəisinə
- ☐ məhkəməyə
- ☐ prokurora
- ☒ müstətiqə
- ☐ laboratoriya müdirinə

27 Ekspert təşkilatının seçilməsi neçə kriteriya üzrə müəyyənləşdirilir?

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

28 əmtəələrin mənşəyi təxmini olaraq kim tərəfindən müəyyənləşdirilir?

- ☐ məhkəmə tərəfindən
- ☐ müxtəlif ticarət işçiləri tərəfindən
- ☐ ekspert tərəfindən
- ☒ işin gedişatından asılı olaraq müstəqil tərəfindən
- ☐ ekspertiza təşkilatının rəhbəri tərəfindən

29 Ekspert təşkilatının seçilməsi hansı kriteriya ilə müəyyənləşdirilir?

- ☐ ekspertin ixtisası ilə
- ☐ tədqiqat metodu ilə
- ☐ ekspertizanın sinfi ilə
- ☒ ekspertin qarşısında qoyulan məsələ ilə
- ☐ əmtəə ekspertizasının müddəti ilə

30 Ekspert təşkilatının seçilməsi hansı kriteriya ilə müəyyənləşdirilir?

- ☐ ekspertin iş stajı
- ☐ müstəntiqin sorğusu
- ☐ metodun seçilməsi
- ☐ ekspertizanın sinfi
- ☒ materialların mənşəyi

31 Kriminal ekspertiza zamanı malların tədqiqatı üçün tətbiq edilən metodlar hansı məsələlərin həllində tətbiq edilir?

- ☐ mal çeşidi geniş olduqda
- ☐ əmək müqavilələri pozulduqda
- ☐ yalnız ailə – məişət zəmində baş verən məsələlərdə
- ☒ cinayətkarlıqla mübarizə sferasında baş verən spesifik məsələlərin həllində
- ☐ hər hansı bir şəxsə xəsarət yetirildikdə

32 Aşağıdakılardan hansı istintaq orqanları qarşısında duran məsələlərə aiddir?

- ☐ heç biri
- ☐ çıxdaş malları məhv etmək
- ☐ keyfiyyətə nəzarət
- ☐ nöqsanların səbəblərini üzə çıxarmaq
- ☒ hüquq pozulmalarının səbəblərinin təyin edilməsi

33 Müasir kriminalistika istintaq orqanları qarşısında məsələləri həll etmək üçün harada həlledici rol oynayır?

- ☐ sertifikatlaşdırmada
- ☐ standartlaşmada
- ☒ elmi-texniki inkişafda
- ☐ yalnız tətbiqi riyaziyyatda
- ☐ metrologiyada

34 əmtəəşünaslıq məsələlərinin həlli zamanı mallar hansı ekspertizaya göndərilir?

- ☐ məhkəmə – tibbi
- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ biokimyəvi
- ☐ biofiziki
- ☐ genetik

35 Fəndaxili ekspertiza hansı ekspertizanın tərkib hissəsidir?

- ☐ biofiziki
- ☐ baytarlıq
- ☒ kompleks
- ☐ biokimyəvi
- ☐ genetik

36 Bunlardan hansı kompleks ekspertizaya aiddir?

- ☐ əmtəəşünaslıq
- ☐ baytarlıq
- ☐ biokimyəvi
- ☐ biofiziki
- ☒ fəndaxili

37 Bunlardan hansı kompleks ekspertizaya aiddir?

- ☐ ekoloji
- ☐ baytarlıq
- ☒ fənnarası
- ☐ əmtəəşünaslıq
- ☐ sanitariya-gigiyenik

38 Ekspertizanın ixtisaslaşması nəyi təyin edir?

- ☐ tədqiqat metodunu
- ☒ ekspertizanın sinfini
- ☐ ekspertin iş stajını
- ☐ tədqiqat laboratoriyasını
- ☐ ekspertin bilik səviyyəsini

39 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

- ☐ zərərçəkənin tələbinə uyğun olaraq
- ☐ bunlardan heç birinin tələbinə uyğun olaraq aparılmır
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və Mülki Prosesual qanunvericiliyinə uyğun olaraq
- ☐ məhkəmənin qərarına uyğun olaraq
- ☐ müstəntiqin tələbinə uyğun olaraq

40 Fənnarası ekspertiza zamanı hansı ixtisasa malik olan ekspertlər birləşdirilir?

- ☐ ekspert-əmtəəşünas
- ☒ müxtəlif ixtisasa
- ☐ zərgərlik malları üzrə ixtisaslaşmış
- ☐ ekspert-hüquqşünaslar
- ☐ gömrük ekspertləri

41 Müasir ekspertizada hansı ekspertiza tədqiqatlarından daha geniş istifadə edilir?

- ☐ genetik
- ☒ kompleks
- ☐ sanitariya-gigiyenik
- ☐ ekoloji
- ☐ baytarlıq

42 əmtəə istehsalçının müəyyənləşdirən hansı ekspertiza növüdür?

- ☐ daktiloskopik
- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ məhkəmə – tibbi
- ☐ trassoloji
- ☐ ballistik

43 Malların saxlanma şəraitini hansı ekspertiza təyin edir?

- ☐ daktiloskopik
- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ ballistik
- ☐ məhkəmə – tibbi
- ☐ trassoloji

44 Malların standartı uyğunluğunu hansı ekspertiza təyin edir?

- ☐ daktiloskopik
- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ məhkəmə – tibbi
- ☐ trassoloji
- ☐ ballistik

45 Fənnarası ekspertiza hansı ekspertizanın tərkib hissəsidir?

- ☐ baytarlıq
- ☐ ekoloji
- ☐ bioloji
- ☐ sanitar-gigiyenik
- ☒ kompleks

46 Malların kriminal ekspertizasının məzmunu nədən ibarətdir?

- ☐ çeşidi öyrənməkdən
- ☐ nöqsanlı malların kəmiyyətə miqdarını göstərməkdən
- ☒ kriminal metodika əsasında xüsusi tədqiqat işi aparmaq
- ☐ heç bir tədqiqat işi aparılmır
- ☐ keyfiyyəti öyrənməkdən

47 Ekspert taktikası nəyi əhatə edir?

- ☐ istintaqın planlaşdırılmasını
- ☒ mülki proses iştirakçılarının qarşılıqlı fəaliyyətini
- ☐ heç birini
- ☐ əşyalar haqqında material toplanmasını
- ☐ materialların ekspertizaya hazırlanmasını

48 Ekspertiza üçün siyahı üzrə tikilmiş və nömrələnmiş iş materialları kimə təqdim edilir?

- ☐ təhqiqatçıya
- ☒ ekspertə
- ☐ auditora
- ☐ baş mühasibə
- ☐ müstəntiqə

49 Materialların ekspertiza üçün daxil olduğu və göndərdiyi gün neçə gün kimi hesablanır?

- ☐ 7 gün
- ☒ 1 gün
- ☐ 3 gün
- ☐ 5 gün
- ☐ 6 gün

50 Aşağıda göstərilən ekspertizanın hansında icra müddəti 10 gündür?

- ☐ bunların hamısı
- ☒ mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertiza
- ☐ mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertiza
- ☐ çox obyektli ekspertiza
- ☐ bunların heç biri

51 Aşağıda göstərilən ekspertizanın hansında icra müddəti 20 gündür?

- ☐ mürəkkəb xarakterli tələb edən ekspertiza
- ☒ mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertiza
- ☐ bunların hamısı
- ☐ bunların heç biri
- ☐ az obyektli ekspertiza

52 Aşağıdakı variantların hansında icra müddəti 20 gün olan ekspertiza göstərilmişdir?

- ☐ bunların hamısı
- ☐ az obyektli ekspertiza
- ☒ çox obyektli ekspertiza
- ☐ mürəkkəb tədqiqat tələb edən ekspertiza
- ☐ bunların heç biri

53 Aşağıdakı variantların hansında icra müddəti 10 gün olan ekspertiza göstərilmişdir?

- ☐ çox obyektli ekspertiza
- ☒ az obyektli ekspertiza
- ☐ bunların heç biri
- ☐ bunların hamısı
- ☐ mürəkkəb tədqiqat tələb edən ekspertiza

54 Mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertizalar üzrə icra müddəti neçə gündür?

- ☐ 4 gün
- ☒ 10 gün
- ☐ 8 gün
- ☐ 7 gün
- ☐ 5 gün

55 Mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertizalar üzrə icra müddəti neçə gündür?

- ☐ 10 gün
- ☒ 20 gün
- ☐ 17 gün
- ☐ 14 gün
- ☐ 13 gün

56 Az obyektli ekspertizalar üzrə icra müddəti neçə gündür?

- ☐ 8 gün
- ☒ 10 gün
- ☐ 5 gün
- ☐ 4 gün
- ☐ 7 gün

57 Ekspertdən daşdığı məsuliyyətə görə hansı yazılı sənəd alınır?

- ☐ heç bir sənəd alınmır
- ☒ iltizam
- ☐ müqavilə
- ☐ ərizə
- ☐ qaimə

58 İş materialları ekspertə hansı vəziyyətdə təqdim edilir?

- ☐ şərti işarələnmiş
- ☒ siyahı üzrə tikilmiş və nömrələnmiş
- ☐ tikilmiş, lakin nömrələnməmiş
- ☐ pərakəndə və nömrələnmiş
- ☐ tikilməmiş, lakin nömrələnmiş

59 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☐ nəqliyyatın növünü
- ☐ nöqsanların sayını
- ☒ malların nöqsanlarının xarakterini
- ☐ qablaşdırmanın növünü
- ☐ heç birini həll etmir

60 Ekspertiza üçün materiallar kifayət etmədikdə, ekspert nə etməlidir?

- ☐ natamam rəy verməlidir
- ☒ əlavə materiallar üçün yazılı sorğu göndərməlidir
- ☐ əlavə materiallar üçün şifahi müraciət etməlidir
- ☐ ekspertizanı davam etdirməlidir
- ☐ ekspertizadan imtina etməlidir

61 əlavə materiallar üçün yazılı sorğunun göndərilməsi nə zaman baş verir?

- ☐ müstəntiq ekspertizaya müdaxilə etdikdə
- ☒ ekspertiza üçün materiallar kifayət etmədikdə
- ☐ ekspert ekspertizadan imtina etdikdə
- ☐ komissiya üzvləri ekspertizaya müdaxilə etdikdə
- ☐ təhqiqatçının ekspertizada marağı olduqda

62 Ekspertizanı təyin edən orqana sualların aydınlaşdırılması üçün nə zaman müraciət edilir?

- ☐ icra müddətinin uzadılması lazım gəldikdə
- ☐ ekspertin bilik dairəsi geniş olmadıqda
- ☐ icra müddəti sona yetdikdə
- ☒ suallar ekspert tərəfindən başa düşülmədikdə
- ☐ məhkəmənin marağı olduqda

63 Suallar ekspert tərəfindən başa düşülmədikdə, o nə edir?

- ☒ ekspertizanı təyin edən orqana sualların aydınlaşdırılması üçün müraciət edir
- ☐ təhqiqatçıya sorğu göndərir
- ☐ baş ekspertə ərizə yazır
- ☐ məhkəməyə yazılı məlumat verir
- ☐ öz işini bildiyi kimi icra edir

64 əgər əlavə materialların göndərilməsi mümkün deyilsə, ekspert nə etməlidir?

- ☐ tədqiqata başlamamalıdır
- ☐ ekspertizanı dayandırmalıdır
- ☒ sualların müəyyən hissəsinə cavab verməlidir
- ☐ ekspert komissiyasına xəbərdarlıq etməlidir
- ☐ baş ekspertə xəbər verməlidir

65 Ekspert rəy verməyin qeyri-mümkünlüyü haqqında tərtib etdiyi aktı hara göndərir?

- ☐ laboratoriyaya
- ☐ gömrük idarəsinə
- ☐ heç bir yerə göndərmir
- ☐ baş ekspertə
- ☒ ekspertizanı təyin edən orqana

66 Sual ekspertin xüsusi bilik dairəsindən kənara çıxarsa, o nə edir?

- ☒ rəy verməyin qeyri-mümkünlüyü haqqında akt tərtib edir
- ☐ bu haqda heç kimi məlumatlandırmır
- ☐ idarə rəhbərinə telefoqramm göndərir
- ☐ bacardığı kimi rəy verir
- ☐ idarə rəhbərinə şifahi məlumat verir

67 Ekspert işə başlamazdan əvvəl nə ilə tanış olur?

- ☐ ərizə ilə
- ☒ iş materialları və maddi sübutlarla
- ☐ yalnız maddi sübutlarla
- ☐ yalnız iş materialları ilə
- ☐ müqavilənin məzmunu ilə

68 Rəhbərlik tərəfindən ekspertə nə izah edilir?

- ☐ ekspertin sərəştəsinin vacibliyi
- ☐ məcəllənin müddəaları
- ☐ təlimatlar
- ☐ məhkəmənin aparılma qaydası
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinə müvafiq hüquq və vəzifələri

69 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☐ laboratoriyanın yerləşdiyi sahəni
- ☐ ekspertin iş stajını
- ☐ ekspertin təhsilini
- ☐ ekspertin səriətəliliyini
- ☒ malların keyfiyyətinin standartların tələbinə uyğunluğunu

70 Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün əsas nədir?

- ☐ idarə rəhbərinin qərarı
- ☐ əsas yoxdur
- ☐ İqtisadi İnkişaf Nazirliyinin qərarları
- ☐ Təhsil Nazirliyinin qərarları
- ☒ təhqiqatçı, müstəntiq, prokurorun, məhkəmənin qərarları

71 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

- ☐ zərərçəkənin tələbinə uyğun olaraq
- ☐ məhkəmənin qərarına uyğun olaraq
- ☐ müstəntiqin tələbinə uyğun olaraq
- ☐ bunlardan heç birinin tələbinə uyğun olaraq aparılmır
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və Mülki Prosesual qanunvericiliyinə uyğun olaraq

72 Məhkəmə-əmtəəşünaslıq ekspertizası kim tərəfindən aparılır?

- ☐ orta təhsilli ticarət işçisi
- ☐ baş iqtisadçı
- ☐ komissiya sədri
- ☐ orta-ixtisas təhsilli əmtəəşünas
- ☒ ali təhsilli xüsusi biliyə malik əmtəəşünas

73 Ekspert-əmtəəşünas kimin adından rəy verir?

- ☐ müstəntiqin adından
- ☐ laboratoriya rəhbərinin adından
- ☒ öz adından
- ☐ idarə rəhbərinin adından
- ☐ baş mühasibin adından

74 Ekspertin rəyi neçə hissədən ibarətdir?

- ☐ 6
- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 5

75 Aşağıdakılardan hansı rəyin tərkib hissəsinə aiddir?

- ☐ müqavilə
- ☒ giriş
- ☐ bunlardan heç biri
- ☐ iltizam
- ☐ siyahı

76 Ekspertin verdiyi hansı sənəd 3 hissədən ibarətdir?

- ☐ bunlardan heç biri
- ☒ rəy
- ☐ müqavilə
- ☐ iltizam
- ☐ sorğu

77 Ekspert – əmtəəşünas rəyi kimi adından verir?

- ☐ laboratoriya müdirinin adından
- ☒ öz adından
- ☐ idarə rəhbərinin adından
- ☐ təhqiqatçının adından
- ☐ komissiya sədrinin adından

78 Ekspertin idarə rəhbərinin hüquqlarına göstərilənlərdən hansı daxildir?

- ☐ sualları qruplaşdırmaq
- ☒ məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ göstərişlər vermək
- ☐ qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

79 Ekspertin hüququna ... daxildir.

- ☐ sualları qruplaşdırmaq
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ komissiya sədrini rəyə cəlb etmək
- ☐ obyektiv rəy vermək
- ☒ qarşıya qoyulmuş məsələlər üzrə iş üçün əhəmiyyətli olan hallar haqqında rəydə fikrini bildirmək

80 İstintaqda və məhkəmədə verilmiş rəyin bir nüsxəsi harada saxlanmalıdır?

- ☐ laboratoriyada
- ☒ Azərbaycan ETMEİ-də
- ☐ istintaq şöbəsində
- ☐ prokurorluqda
- ☐ məhkəmədə

81 Ekspertin nəticəsi necə olmalıdır?

- ☐ müxtəlif izahlara yol verilməlidir
- ☐ nəticə istənilən formada ola bilər
- ☐ geniş məzmunlu
- ☐ geniş əhatə dairəli
- ☒ qısa və aydın

82 Ekspert rəyin tədqiqi hissəsində aşağıdakılardan hansını göstərir?

- ☐ ekspertin təhsili
- ☒ tədqiqatın metod və üsulları
- ☐ rəyin tarixi
- ☐ rəyin nömrəsi
- ☐ ekspertin adı

83 Təkrar ekspertiza aparıldığı zaman rəyin giriş hissəsində hansı ekspertin adı yazılır?

- ☒ əvvəlki ekspertizanı aparan ekspertin adı
- ☐ baş ekspertin adı
- ☐ məhkəmə - tibbi ekspertizasını aparan ekspertin adı
- ☐ baytarlıq ekspertizasını aparan ekspertin adı
- ☐ kompleks ekspertizanı aparan ekspertin adı

84 əlavə və təkrar ekspertizanın aparılması rəyin hansı hissəsində yazılır?

- ☒ giriş
- ☐ rəydə göstərilir
- ☐ tədqiqat və nəticə
- ☐ nəticə
- ☐ tədqiqat

85 Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

- ☒ məhkəmə-ekspertizasının adı
- ☐ bunlardan heç biri göstərilir
- ☐ havanın temperaturu
- ☐ məhkəmə binasının yerləşdiyi yer
- ☐ məhkəmə sədrinin adı

86 Ekspertin hüququna hansı daxildir?

- ☒ ekspertizanın predmetinə aid olan iş materialları ilə tanışlıq
- ☐ komissiya sədrini rəyə cəlb etmək
- ☐ bunlardan heç biri ekspertin hüququna daxil deyildir
- ☐ sualları qruplaşdırmaq
- ☐ obyektiv rəy vermək

87 Ekspertlər arasında fikir ayrılığı olduqda rəy necə yazılır?

- ☐ yalnız bir ekspert rəy verir
- ☒ hər bir ekspert özü rəyi tərtib edir
- ☐ yalnız laboratoriya müdiri rəy verir
- ☐ yalnız ekspertiza idarəsinin rəhbəri rəy verir
- ☐ yalnız komissiya sədri rəy verir

88 Kriminal ekspertizasının tədqiqat hissəsində nə yazılır?

- ☐ ekspertin adı
- ☒ bütün tədqiqat prosesi
- ☐ rəyin nömrəsi
- ☐ laboratoriyanın yerləşdiyi ünvan
- ☐ ekspertin iş stajı

89 Ekspertiza məhkəmədə aparıldığı halda rəy nəyə əsaslanır?

- ☐ ərizəyə
- ☒ təlimatın müvafiq bölməsində yazılanların tələbinə
- ☐ texniki şərtlərə
- ☐ standartlara
- ☐ müqaviləyə

90 Hansı ekspert kompleks ekspertizanı apara bilər?

- ☐ xüsusi biliklərə malik olmayan
- ☒ bir neçə elm və texniki biliklərə malik olan
- ☐ yalnız texniki biliklərə malik olan
- ☐ yalnız humanitar elmi biliklərə yiyələnən
- ☐ yalnız attestasiyadan keçmiş ekspert

91 Rəyi bir necə ekspert tərtib edərsə, onlar nə etməli?

- ☐ məsləhətləşmədən rəy verməlidir
- ☒ öz aralarında məsləhətləşməlidirlər
- ☐ yalnız bir ekspertin rəyi əsas götürülməlidir
- ☐ yalnız komissiya sədrinin rəyi əsas götürülməlidir
- ☐ əvvəlki rəyə əsaslanmalıdır

92 Rəyin giriş hissəsində suallar necə yazılır?

- ☐ suallarda düzəlişlər apararaq
- ☒ qərarda qoyulan suallardan sonra
- ☐ qərarda qoyulan suallardan əvvəl
- ☐ giriş hissədə suallar qeyd olunmur
- ☐ mürəkkəblik dərəcəsinə görə

93 Ekspertin qarşısında qoyulan suallar çox olduqda o, nə edir?

- ☐ sualların sayını azaldır
- ☒ sualları qruplaşdırır
- ☐ bunlardan heç biri göstərilir
- ☐ ekspertizadan imtina edir
- ☐ mürəkkəb sualları ixtisar edir

94 əgər ekspertlər ümumi rəyə gələrsə, bu rəyi kim imzalayır?

- ☐ texniki şöbənin rəisi
- ☐ yalnız bir ekspert
- ☐ yalnız komissiya sədri
- ☐ laboratoriya müdiri
- ☒ bütün ekspertlər

95 Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

- ☐ rəyin nömrəsi
- ☐ rəyin tarixi
- ☒ Kriminal ekspertizasının tədqiqatının nəticələri
- ☐ ekspertin adı
- ☐ ekspertin təhsili

96 Ekspert bilərəkdən yalan rəy verərsə ...

- ☐ qanundan kənar məsuliyyət daşıyır
- ☒ qanunla müəyyən edilən məsuliyyəti daşıyır
- ☐ ekspertiza idarəsinin rəhbəri tərəfindən cəzalandırılır
- ☐ məsuliyyəti öz üzərindən atır
- ☐ təhqiqatçıdan razılıq alır

97 Ekspert hansı halda intizam məsuliyyəti daşıyır?

- ☐ müstəntiqi məlumatlandırmazsa
- ☐ rəy verməkdən səbəbsiz imtina edərsə
- ☒ öz vəzifəsini səhlənkarlıqla yerinə yetirərsə və ekspertizanın icra müddətini pozarsa
- ☐ ekspertiza aktını imzalamaqdan imtina edərsə
- ☐ idarə rəhbərini məlumatlandırmazsa

98 Ekspert ekspertizanın icra müddətini pozarsa

- ☐ müstəntiqi məlumatlandırmır
- ☐ idarə rəhbərinə xəbər vermir
- ☐ heç bir məsuliyyət daşımır
- ☒ intizam məsuliyyəti daşıyır
- ☐ ekspertiza aktını imzalamır

99 Aşağıdakılardan hansı ekspertin vəzifəsinə aiddir?

- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☒ müstəntiq və hakimin tapşırığı ilə verdiyi rəyə əlavələr etməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli

100 Göstərilənlərdən hansını ekspertin vəzifəsinə aid etmək olar?

- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☐ komissiya sədrini rəyə cəlb etməli
- ☒ müstəntiq və ya hakimin tapşırığı ilə verdiyi rəyi izah etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli

101 Ekspertin vəzifəsinə göstərilənlərdən hansı daxildir?

- ☐ bunlardan heç biri vəzifəyə daxil deyildir
- ☒ qarşısına qoyulmuş suallar əsasında obyektiv rəy verməli və tapşırılmış materialları icraatına götürməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli

102 Ekspertin hüquqları nə ilə müəyyən edilir?

- ☐ müəyyən standartlarla
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə.
- ☐ müstəntiqin sualları ilə
- ☐ tərəflər arasındakı müqavilələ
- ☐ müəyyən texniki şərtlərlə

103 Ekspertin vəzifəsi nə ilə müəyyən edilir?

- ☐ müəyyən standartlarla
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə
- ☐ müstəntiqin sualları ilə
- ☐ tərəflər arasındakı müqavilələ
- ☐ müəyyən texniki şərtlərlə

104 Kompleks ekspertiza nə vaxt aparılır?

- ☐ ekspert ekspertizanı aparmaqdan imtina edərsə
- ☒ ekspertiza qarışıq elmlər sahəsində xüsusi bilik tələb edərsə
- ☐ tərəflərdən biri narazı qalarsa
- ☐ komissiya sədri qrupun tərkibindəki bir neçə ekspertdən razı qalmazsa
- ☐ ekspert xəstələnərsə

105 Rəyin nəticə hissəsində nə yazılır?

- ☐ ekspertin hüquqları
- ☒ qoyulmuş suallara cavablar
- ☐ ekspertiza idarəsi rəhbərinin fikri
- ☐ komissiya üzvlərinin say tərkibi
- ☐ ekspertin vəzifələri

106 Təkrar ekspertizada əvvəlki tədqiqatdan nə ifadə olunur?

- ☐ əvvəlki rəyin tarixi
- ☒ əvvəlki rəyin nəticələri ilə təkrar rəyin nəticələri arasındakı fərqlin səbəbləri
- ☐ əvvəlki tədqiqatın aparılma metodu
- ☐ əvvəlki tədqiqatın icra müddəti
- ☐ əvvəlki tədqiqatın başlandığı yer

107 Ekspert təkrar ekspertizada əvvəlki tədqiqatdan nəyi ifadə etməlidir?

- ☐ əvvəlki ekspertizanı
- ☒ əvvəlki aparılmış tədqiqatın nəticələrini
- ☐ əvvəlki tədqiqatın aparılma metodunu
- ☐ əvvəlki tədqiqatın icra müddətini
- ☐ əvvəlki rəyin tarixini

108 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ əşyayı – dəlillərin olmasını
- ☒ təqdim olunmuş tədqiqat obyektlərinin qorunub saxlanmasını təmin etmək
- ☐ bunlardan heç birini
- ☐ preskurantların olmasını
- ☐ sübutların olmasını

109 Tədqiqat aparmaq üçün məhkəmə ekspertizası idarəsinin rəhbəri hansı şəraiti yaratmalıdır?

- ☐ əşyayı – dəlillərin olmasını təmin etməlidir
- ☒ avadanlıq, material və cihazla təmin etməlidir
- ☐ bunlardan heç birini
- ☐ preskurantların olmasını təmin etməlidir
- ☐ sübutların olmasını təmin etməlidir

110 Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsidir?

- ☐ bunlardan heç biri aid deyildir
- ☒ ekspertin müstəqilik prinsipinə əməl olunmasını təmin etmək
- ☐ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq
- ☐ sualları sistemləşdirmək
- ☐ ekspertizanın təşkil edilməsində iştirak etməmək

111 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ bunlardan heç birini
- ☒ iş üzrə materialların saxlanmasını təmin etmək
- ☐ əşyayı – dəlillərin olmasını
- ☐ sübutların olmasını
- ☐ preskurantların olmasını

112 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☒ ekspertlərə onların hüquqlarını izah etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ sualları sistemləşdirmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

113 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ sualları sistemləşdirmək
- ☒ eksperti bilərəkdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşması haqqında xəbərdar etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

114 Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aid edilir?

- ☒ tədqiqat başa çatdırıldıqdan sonra ekspertin rəyinin ekspertizanı təyin etmiş orqana göndərilməsini təmin etmək
- ☐ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq
- ☐ sualları sistemləşdirmək
- ☐ bunlardan heç biri aid edilmir
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

115 Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ məhkəmə ekspertizasının aparılması müddətinin gözlənilməsinə nəzarət etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq
- ☒ aparılan tədqiqatın tamlığı və keyfiyyəti üzərində nəzarəti təmin etmək
- ☐ məhkəmə ekspertizasının aparılmasına nəzarət etmək

116 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

- ☒ Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ sualları qruplaşdırmaq
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☐ qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək

117 Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsidir?

- ☐ bunlardan heç biri onun vəzifəsi deyildir
- ☐ sualları sistemləşdirmək
- ☒ tədqiqat başa çatdırıldıqdan sonra tədqiqat obyektlərini ekspertizanı təyin etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək
- ☐ tədqiqat obyektlərini qərar olmadığı halda tələb etmək
- ☐ iş materiallarını qərar olmadığı halda tələb etmək

118 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☒ ekspertizanın təyin olunması barədə qərarı aldıqdan sonra zəruri biliyə malik olan ekspertə tapşırıq vermək
- ☐ sualları müəyyən ardıcılıqla qruplaşdırmaq
- ☐ bunlardan heç biri aid deyildir

- ☐ qərar olmadıqda tədqiqat üzrə materialları tələb etmək

119 Ekspertin idarə rəhbərinin hüquqlarına ... daxildir.

- ☒ qərada göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
- ☐ qərada olmadığı halda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ ekspertə tədqiqatın nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək
- ☐ sualları qruplaşdırmaq

120 Məhkəmə ekspertizası idarə rəhbərinə hansı qadağalar qoyulmuşdur?

- ☐ heç bir qadağa qoyula bilməz
- ☒ qərar olmadıqda iş materiallarını, ekspertizaya aid sənədləri tələb etmək
- ☐ digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
- ☐ məhkəmə ekspertizası təyin olunandan sonra onu təşkil etmək
- ☐ idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyektə iş materialları ilə birgə geri qaytarmaq

121 Məhkəmə ekspertizası idarə rəhbərinə hansı qadağalar qoyulmuşdur?

- ☐ idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyektə iş materialları ilə birgə geri qaytarmaq
- ☒ məhkəmə ekspertizasını təyin olunmuş orqanla razılaşdırmadan, müstəqil olaraq qeyri-ekspert təşkilatı əməkdaşını ekspert qismində ekspertiza aparılmasına cəlb etmək
- ☐ məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
- ☐ digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
- ☐ heç bir qadağa qoyula bilməz

122 Ekspertin idarə rəhbərinin hüquqlarına göstərilənlərdən hansı daxildir?

- ☐ göstərişlər vermək
- ☒ məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
- ☐ sualları qruplaşdırmaq
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

123 Məhkəmə ekspertinin rəyini əks etdirən materiallar hansı sənədə əlavə edilir?

- ☐ qərara
- ☐ müqaviləyə
- ☐ akta
- ☒ rəyə
- ☐ iltizama

124 Ekspert rəy tərtib etdiyi zaman proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☐ müstəntiqin icazəsi ilə yol verilir
- ☐ bəzən yol verilir
- ☐ yol verilir
- ☒ yol verilmir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

125 Proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilirlərmi?

- ☐ idarə rəhbərinin icazəsi ilə müdaxilə edə bilirlər
- ☐ ekspertin icazəsi ilə müdaxilə edə bilirlər
- ☐ müstəntiqin icazəsi ilə müdaxilə edə bilirlər

- ☒ bilməzlər
- ☐ prokurorun göstərişi ilə müdaxilə edə bilərlər

126 Komissiya tərkibindəki ekspert

- ☐ heç kimlə razılaşmır
- ☐ sərbəst deyildir
- ☐ müstəqil deyildir
- ☒ ekspertizanın nəticələrini qiymətləndirir
- ☐ təhqiqatçının dediyinə əməl edir

127 Komissiya tərkibindəki ekspert

- ☐ müstəntiqdən asılıdır
- ☐ hakimdən asılıdır
- ☐ komissiya sədrindən asılıdır
- ☒ müstəqildir
- ☐ təhqiqatçıdan asılıdır

128 Komission məhkəmə ekspertizasını neçə nəfər aparmalıdır?

- ☐ bu ekspertizanı ekspert aparmır.
- ☐ 1 nəfər
- ☐ 2 nəfərdən az
- ☒ 2 nəfərdən çox
- ☐ bəc ekspert

129 Məhkəmə ekspertizasının rəyində aşağıdakılardan hansı göstərilir?

- ☐ ekspertizanın aparıldığı yer
- ☐ ekspertin qarşısında qoyulmuş suallar
- ☐ ekspertizanın aparıldığı tarix
- ☒ ekspertin milliyəti
- ☐ ekspert haqqında məlumat

130 Məhkəmə ekspertizasının rəyində bunlardan hansı göstərilir?

- ☐ ekspert haqqında məlumat
- ☐ ekspertizanın aparıldığı yer
- ☐ ekspertizanın aparıldığı tarix
- ☒ ekspertiza aparılan laboratoriyanın yerləşdiyi küçənin adı
- ☐ ekspertin qarşısında qoyulmuş suallar

131 Ekspertiza zamanı əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☐ müstəntiqin icazəsi ilə yol verilir
- ☐ hər zaman yol verilir
- ☐ bəzən yol verilir
- ☒ verilmir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

132 Ekspertlərin müşavirəsi zamanı proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☐ müstəntiqin icazəsi ilə yol verilir

- ☐ bəzən yol verilir
- ☐ yol verilir
- ☒ yol verilmir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

133 Proses iştirakçıları ekspertizanın predmetinə dair ekspertə izahatlar verə bilərlərmi?

- ☐ yalnız müstəntiqin tövsiyəsi ilə verə bilərlər
- ☐ verə bilməzlər
- ☐ yalnız idarə rəhbərinin icazəsi ilə verə bilərlər
- ☒ verə bilərlər
- ☐ yalnız tədqiqatçının tövsiyəsi ilə verə bilərlər

134 Proses iştirakçıları ekspertizanın predmetinə dair ekspertə suallar verə bilərlərmi?

- ☐ yalnız müstəntiqin tövsiyəsi ilə verə bilərlər
- ☐ verə bilməzlər
- ☐ yalnız idarə rəhbərinin icazəsi ilə verə bilərlər
- ☒ verə bilərlər
- ☐ yalnız tədqiqatçının tövsiyəsi ilə verə bilərlər

135 Təkrar məhkəmə ekspertizası kimə həvalə edilir?

- ☐ gömrük işçisinə
- ☐ əlavə məhkəmə ekspertizanı aparan ekspertə
- ☐ ilkin məhkəmə ekspertizanı aparan ekspertə
- ☒ başqa ekspert və ya ekspertlərə
- ☐ laboratoriya müdirinə

136 əlavə məhkəmə ekspertizası kimə həvalə edilir?

- ☐ bunlardan heç birinə
- ☐ ekspertiza idarəsi rəhbərinə
- ☐ laboratoriya müdirinə
- ☒ ilkin məhkəmə ekspertizasını aparan ekspertə və ya başqa ekspertə
- ☐ gömrük işçisinə

137 Hansı məhkəmə ekspertizasına ilkin məhkəmə ekspertizası deyilir?

- ☒ birinci dəfə təyin edilən
- ☐ ikinci dəfə təyin edilən
- ☐ üçüncü dəfə təyin edilən
- ☐ bunlardan heç biri
- ☐ dördüncü dəfə təyin edilən

138 Məhkəmə ekspertizasının neçə növü var?

- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 2

139 Məhkəmə ekspertizasının ekspertlərinin imzalarını nə təsdiq edir?

- ☐ müstəntiqin imzası
- ☐ belə imzaların heç bir təsdiqə ehtiyacı olmur
- ☐ laboratoriya müdirinin imzası
- ☐ prokurorluq orqanının möhürü
- ☒ ekspertiza idarəsinin möhürü

140 Kompleks ekspertizanın rəyində ekspertlərə nə göstərilir?

- ☐ yalnız əmtəənin mənşəyinə aid məlumatlar
- ☐ idarə rəhbərinin göstərişi
- ☒ hər bir ekspertin apardığı tədqiqatın növü
- ☐ ekspertin yaşı
- ☐ ekspertin iş stajı

141 Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

- ☐ hamısı bir rəy verir
- ☒ yazılı formada öz rəyini ayrıca tərtib edir
- ☐ rəy verməkdən imtina edir
- ☐ rəy vermək üçün hakimlə məsləhətləşir
- ☐ rəy vermək üçün müstəntiqlə məsləhətləşir

142 Ekspertlər rəy verməzdən əvvəl nə edirlər?

- ☐ bir-birilə məsləhətləşmirlər
- ☒ öz aralarında məsləhətləşirlər
- ☐ prokurorla məsləhətləşirlər
- ☐ müstəntiqlə məsləhətləşirlər
- ☐ komissiya sədri ilə məsləhətləşirlər

143 Ekspertizanı aparan ekspert

- ☐ heç bir suala cavab vermir
- ☒ öz biliyi hüduqlarında qoyulmuş suallara cavab verir
- ☐ müstəntiqin istədiyi suallara cavab verir
- ☐ prokurorun tələb etdiyi suallara cavab verir
- ☐ idarə rəhbərinin göstərişinə əsasən suallara cavab verir

144 Komission məhkəmə ekspertizasının təşkil olunması kimə həvalə edilir?

- ☐ prokurora
- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbərinə
- ☐ komissiya sədri
- ☐ bir neçə ekspertə
- ☐ baş mühasibə

145 Məhkəmə ekspertizasının komission xarakteri kim tərəfindən müəyyən olunur?

- ☐ bunlardan heç biri tərəfindən müəyyən edilmir
- ☐ baş ekspert tərəfindən
- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən
- ☐ komissiya sədri tərəfindən
- ☐ ekspert tərəfindən

146 Məhkəmə ekspertizasının komission xarakteri kim tərəfindən müəyyən edilir?

- ☐ bunlardan heç biri tərəfindən
- ☐ baş ekspert tərəfindən
- ☐ baş mühasib tərəfindən
- ☒ onu təyin etmiş orqan və ya şəxs tərəfindən
- ☐ ekspert tərəfindən

147 Təkrar məhkəmə ekspertizası nə zaman təyin edilir?

- ☐ istənilən zaman təyin edilir
- ☐ ilkin məhkəmə ekspertizası keçirilmədiyi zaman
- ☐ əvvəlki rəy şübhə yaranmadığı zaman
- ☒ əvvəllər verilmiş rəyin doğruluğuna şübhə yarandığı zaman
- ☐ əlavə və ilkin məhkəmə ekspertizasının nəticələri doğru olmayan

148 Məhkəmə ekspertizası idarəsinin möhürü ilə nə təsdiq edilir?

- ☐ heç bir sənəd möhürlə təsdiq edilmir
- ☐ iltizamlar
- ☐ müqavilələr
- ☒ ekspertlərin imzaları
- ☐ ərizələr

149 Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər?

- ☐ müstəntiq icazəsi ilə
- ☐ iştirakçıların tələbi ilə
- ☐ ekspertin tələbi ilə
- ☒ məhkəmə ekspertizasını təyin etmiş şəxsin icazəsi ilə
- ☐ ekspertin şəxsi istəyi ilə

150 Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər?

- ☐ iştirakçıların tələbi ilə
- ☐ prokuror tələb etdikdə
- ☐ müstəntiq icazə verdikdə
- ☒ məhkəmə ekspertizasını təyin etmiş orqanın icazəsi ilə
- ☐ ekspertin şəxsi istəyi ilə

151 Kompleks ekspertizanın rəyində ekspertlərə nəyi göstərilir?

- ☐ ekspertin iş stajını.
- ☐ ekspertin yaşını.
- ☐ ekspertizanı aparan ekspertlərin sayını.
- ☒ əldə etdikləri nəticələri
- ☐ ekspertiza idarə rəhbərinin iş stajı.

152 Kompleks ekspertizanın rəyində ekspertlərə nəyi göstərilir?

- ☐ ekspertin iş stajını
- ☐ ekspertin yaşını
- ☐ kompleks ekspertizada iştirak edən ekspertlərin sayını
- ☒ ekspertin müəyyən etdiyi faktları
- ☐ ekspertiza idarə rəhbərinin iş stajını

153 Kompleks ekspertizanın rəyində ekspertlərə nə göstərilir?

- ☐ yalnız əmtəənin mənşəyinə aid məlumatlar
- ☐ ekspertin iş stajı
- ☐ ekspertin yaşı
- ☒ tədqiqatın həcmi
- ☐ idarə rəhbərinin sərəştəsi

154 Bir neçə ekspertin məsləhətləşməsi ilə verilən rəyi kimlər imzalayırlar?

- ☐ yalnız hakim
- ☐ komissiya sədri
- ☐ yalnız bir ekspert
- ☒ bütün ekspertlər
- ☐ idarə rəhbəri

155 Komission məhkəmə ekspertizasının aparılması kimə həvalə edilir?

- ☐ hakimə
- ☐ bir neçə ekspertə
- ☐ komissiya sədri
- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbərinə
- ☐ baş mühasibə

156 Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

- ☐ heç nə etmir
- ☐ başqa ekspertlərə teleqram göndərir
- ☐ siyahı formada öz rəyini bildirir
- ☒ yazılı formada öz rəyini ayrıca tərtib edir
- ☐ başqa ekspertlərə zəng edir

157 əlavə məhkəmə ekspertizası nə zaman təyin edilir?

- ☐ bunlardan heç biri
- ☐ sualların həll edilməsi zərurəti olmadığı halda
- ☐ ekspert sualları tam həll etdikdə
- ☒ ekspert sualları tam həll etmədikdə
- ☐ ekspertizanın rəyi tam aydın olduqda

158 əlavə məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☐ bunlardan heç biri
- ☐ sualları tam həll edildikdə
- ☐ ilkin məhkəmə ekspertizasının rəyi tam aydın olduqda
- ☒ ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda
- ☐ ilkin tədqiqatla bağlı sualların həll edilməsi zərurəti olmadıqda

159 İlkin məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☐ sərəştəsiz ekspertlər iştirak edərkən təyin edilir
- ☐ bunlardan heç biri
- ☐ icraat zamanı əhəmiyyət kəsb etməyən məsələləri həll edərkən təyin edilir
- ☒ müəyyən məsələni aydınlaşdırmaq məqsədilə xüsusi bilik tələb edilərək birinci dəfə təyin edilir
- ☐ xüsusi bilik tələb etməyən məsələlər həll edilərkən təyin edilir

160 Təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda nə göstərilir?

- ☐ ekspertin iş stajı
- ☒ əvvəlki ekspertlərin rəyi ilə razılaşmamağın səbəbləri
- ☐ ilkin ekspertizanın keçirilməsinə şübhələr
- ☐ müstətiqlə ekspert arasında münaqişələr
- ☐ müstətiqin rütbəsi

161 Təhqiqat planını işləyib hazırlamaq kimə tapşırılır?

- ☐ laboratoriya müdürünə
- ☐ laboranta
- ☒ ekspertlərdən birinə
- ☐ baş mühasibə
- ☐ gömrük işçisinə

162 Kompleks məhkəmə ekspertizası nə vaxt təyin olunur?

- ☐ müstətiq tələb edərsə
- ☒ tədqiqat aparılması üçün müxtəlif bilik sahələrindən istifadə etmək tələb edilərsə
- ☐ sadə tədqiqat aparmaq lazım gəldikdə
- ☐ mürəkkəb tədqiqat aparmaq lazım gəldikdə
- ☐ hakimin təkidi ilə

163 Kompleks ekspertizası nə üçün təyin olunur?

- ☐ müstətiqə xoş gəlmək üçün
- ☒ iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmaq üçün
- ☐ hakim göstəriş verdiyi üçün
- ☐ prokuror tələb etdiyi üçün
- ☐ ekspertləri ciddi işə cəlb etmək üçün

164 Aşağıdakılardan hansı məhkəmə ekspertizasının aparılmasındakı məhdudiyyətlərdən biridir?

- ☐ məhkəmə ekspertizası idarə rəhbərinin işdə marağı olmadıqda
- ☒ məhkəmə ekspertizası idarə rəhbərinin işdə marağı olduqda
- ☐ bunlardan heç biri
- ☐ müstətiq səlahiyyətlərini aşmadıqda
- ☐ ekspertin işdə marağı olduqda

165 Ekspertin rəyi nə vaxt sübut kimi istifadə edilə bilməz?

- ☐ avadanlıq köhnədirsə
- ☒ ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə
- ☐ ekspert ali təhsilli deyilsə
- ☐ komissiya sədri işə çıxmamışdırsa
- ☐ ekspert sərəşəsizdirsə

166 Proses iştirakçıları məhkəmə ekspertizasının aparıldığı zaman ekspertə mane olarlarsa nə baş verə bilər?

- ☐ işin gedişatında heç bir dəyişiklik baş verməz
- ☒ ekspert tədqiqatı dayandıra bilər
- ☐ ekspert tədqiqatı davam edə bilər
- ☐ ekspertiza haqqındakı sərəncamı ləğv edə bilər
- ☐ tədqiqatı müvəqqəti dayandıra bilər

167 Proses iştirakçıları məhkəmə ekspertizasının aparıldığı zaman ekspertə mane olarlarsa

- ☐ ekspertizanın gedişatında heç bir dəyişiklik baş verməz
- ☒ verilmiş icazənin ləğv edilməsi barəsində ekspertizanı təyin etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər
- ☐ verilmiş icazənin ləğv edilməsi barəsində vəsatət qaldıra bilməz
- ☐ ekspert işdən kənarlaşdırıla bilər
- ☐ proses iştirakçısı laboratoriyadan çıxarıla bilər

168 Ekspertlərin müşavirəsinə rəhbərlik etmək kimə tapşırılır?

- ☐ baş mühasibə
- ☒ ekspertlərdən birinə
- ☐ laboratoriya müdürinə
- ☐ laboranta
- ☐ gömrük işçisinə

169 Hər bir ekspert rəyin hansı hissəsini imzalayır?

- ☐ nəticə hissəsini
- ☐ titul hissəsini
- ☐ heç bir hissədə rəyi imzalamır
- ☒ tədqiqatı əks etdirən hissəni
- ☐ giriş hissəni

170 Ekspertlər ümumi nəticəyə nə vaxt gəlirlər?

- ☐ istədikləri vaxt
- ☒ yekun nəticənin formalaşmasında
- ☐ tədqiqatda bir ekspert iştirak etdikdə
- ☐ bütün ekspertlər tədqiqatda iştirak etdikdə
- ☐ ümumi nəticənin əsasını faktlar təşkil etmədikdə

171 Nümunələrin götürülməsində ekspertlər nə vaxt iştirak edirlər?

- ☐ laboratoriya müdiri lazım bildikdə
- ☒ zəruri hallarda
- ☐ həmişə
- ☐ müstəntiq lazım bildikdə
- ☐ laborant işə çıxmayanda

172 Məhkəmə ekspertizası nə vaxt həyata keçirilməmiş hesab olunur?

- ☐ komissiya sədri işə çıxmamışdırsa
- ☐ avadanlıq köhnədirsə
- ☒ ekspertiza tələblərin pozulması ilə həyata keçirilməmişdirsə
- ☐ ekspert sərəştəsizdirsə
- ☐ ekspert ali təhsilli deyilsə

173 Məhkəmə ekspertizasının təyin edilməsi məsələsi nə vaxt yenidən həll edilir?

- ☐ ekspertiza idarə rəhbəri işə müdaxilə etdikdə
- ☒ o icra edilməmiş hesab olunduqda
- ☐ ekspert xəstələndikdə
- ☐ sərəncam verilmədikdə
- ☐ komissiya sədri ilə ekspert arasında münaqişə yarandıqda

174 Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər?

- ☐ ekspertin şəxsi istəyi ilə
- ☒ yalnız Azərbaycan Respublikasının Prosessual qanunvericiliyi ilə nəzərdə tutulduqda
- ☐ müstəntiq icazə verdikdə
- ☐ prokuror tələb etdikdə
- ☐ iştirakçıların tələbi ilə

175 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☐ yarlıklar
- ☐ malların anbara göndərilmə siyahısı
- ☒ əmtəələrin saxlanma şəraitinə dair sənədlər
- ☐ etikətlər

176 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☒ əmtəələrin daşınma müddətinə dair sənədlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ etikətlər
- ☐ yarlıklar

177 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etikətlər
- ☐ markalar
- ☒ silinmə aktları
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ yarlıklar

178 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etikətlər
- ☒ obyektiv tədqiqat məqsədilə əhəmiyyətli olan digər sənədlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ markalar
- ☐ yarlıklar

179 Ekspertiza üçün tədqiqat metodunu kim seçir?

- ☐ müstəntiq
- ☒ ekspert
- ☐ gömrük işçisi
- ☐ prokuror
- ☐ baş mühasib

180 Ekspertizanı aparmaq üçün ekspertləri kim seçir?

- ☐ laborant
- ☒ müstəntiq
- ☐ gömrük işçisi
- ☐ baş mühasib
- ☐ auditor

181 İş üzrə ekspertizanı aparmaq üçün ekspertiza təşkilatını kim müəyyən edir?

- ☐ auditor
- ☒ müstəntiq
- ☐ gömrük işçisi
- ☐ laborant
- ☐ baş mühasib

182 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etiketlər
- ☒ hərtərəfli tədqiqat məqsədilə əhəmiyyətli olan digər sənədlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ markalar
- ☐ yarlıklar

183 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etiketlər
- ☒ malların keyfiyyətə qəbuluna dair aktlar
- ☐ malların kəmiyyətə qəbuluna dair aktlar
- ☐ markalar
- ☐ yarlıklar

184 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☒ yoxlama aktları
- ☐ malların anbara göndərilmə siyahısı
- ☐ etiketlər
- ☐ yarlıklar

185 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etiketlər
- ☐ markalar
- ☐ yarlıklar
- ☐ malların anbara göndərilmə siyahısı
- ☒ əmtəələrin daşınma şəraitinə dair sənədlər

186 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☒ əmtəələrin saxlanma müddətinə dair sənədlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ etiketlər
- ☐ yarlıklar

187 Aşağıdakılardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ malların anbara götürülmə siyahısı
- ☒ keyfiyyət vəsiqələri
- ☐ etiketlər
- ☐ ekspertin vəsiqəsi
- ☐ laborantın şəxsiyyət vəsiqəsinin surəti

188 Nümunə götürmə protokolunda parçanın hansı parametri dəqiq göstərilməlidir?

- ☐ tərkibi
- ☒ eni
- ☐ uzunluğu
- ☐ rəngi
- ☐ qalınlığı

189 Eyni partiyadan kərə yağı neçə faiz götürülməlidir?

- ☐ 22%
- ☒ 10%
- ☐ 15%
- ☐ 20%
- ☐ 5%

190 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☒ əmtəələrin tədarükünə dair sənədlər
- ☐ yarlıqlar
- ☐ markalar
- ☐ etiketlər

191 Aşağıdakılardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ yarlıqlar
- ☐ etiketlər
- ☐ markalar
- ☐ malların anbara götürülmə siyahısı
- ☒ əmtəələrin hazırlanmasına dair sənədlər

192 Orta nümunə üçün kərə yağından nə qədər götürülməlidir?

- ☐ 250 q
- ☐ 300 q
- ☒ 500 – 600 q
- ☐ 1 kq
- ☐ 400 q

193 əgər kərə yağı xüsusi qablaşdırmada deyilsə (açıqdırsa), bu zaman ondan neçə % orta nümunə götürülür?

- ☐ 5%
- ☒ 3%
- ☐ 4%
- ☐ 10%
- ☐ 7%

194 Ekspertiza zamanı ekspert aşağıdakılardan hansı haqqında məlumatlandırılır?

- ☒ texniki vasitələr
- ☐ idarə rəhbərinin şəxsiyyət vəsiqəsi
- ☐ müqavilələr
- ☐ ərizələr
- ☐ qaimələr

195 əmtəənin nəyindən asılı olaraq saxlanma şəraitinə riayət edilməlidir?

- ☒ xüsusiyyətindən
- ☐ çəkisindən
- ☐ tərkibindən
- ☐ görünüşündən
- ☐ dadından

196 Tədqiqat üçün götürülən maddi sübutların saxlanma şəraiti necə olmalıdır?

- ☐ maddi sübutlar dadını itirməməlidir
- ☐ maddi sübutların xarici görünüşü dəyişməməlidir
- ☒ maddi sübutların saxlandığı yer ziyanvericilərdən qorunmalıdır
- ☐ maddi sübutların artikulu dəyişməməlidir
- ☐ maddi sübutlar çəkisini itirməməlidir

197 Tədqiqat üçün götürülən maddi sübutların saxlanma şəraiti necə olmalıdır?

- ☒ maddi sübutlar təmiz yerdə saxlanmalıdır
- ☐ maddi sübutların xarici görünüşü dəyişməməlidir
- ☐ maddi sübutların artikulu dəyişməməlidir
- ☐ maddi sübutlar çəkisini itirməməlidir
- ☐ maddi sübutlar dadını itirməməlidir

198 Maddi sübutların laboratoriya üsulu ilə tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ maddi sübutların xarici görünüşündən
- ☐ maddi sübutların artikulundan
- ☐ maddi sübutların qiymətindən
- ☐ maddi sübutların çəkisindən
- ☒ maddi sübutların təmininin qorunmasından

199 Maddi sübutların laboratoriya üsulu ilə tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☒ maddi sübutlar təmiz yerdə və təmiz qabda saxlanmaqla tədqiqata göndərilməlidir
- ☐ bunlardan heç birindən asılı deyildir
- ☐ malın qiyməti sabit qalmalıdır
- ☐ malın xarici görünüşü qorunmalıdır
- ☐ malın çəkisinə nəzarət edilməlidir

200 Maddi sübutların orqanoleptik tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ malın qiymətindən
- ☐ malın artikulundan
- ☐ malın xarici görünüşündən
- ☐ malın çəkisindən
- ☒ malın dadının qorunmasından

201 Tədqiqat üçün xüsusi bilik tələb edildikdə mütəxəssis kim tərəfindən dəvət olunmalıdır?

- ☒ məhkəmə
- ☐ baş mühasib
- ☐ gömrük işçisi
- ☐ polis işçisi
- ☐ bələdiyyə işçisi

202 Tədqiqat üçün xüsusi bilik tələb edildikdə mütəxəssis kim tərəfindən dəvət olunmalıdır?

- ☐ polis işçisi
- ☐ gömrük işçisi
- ☐ baş mühasib
- ☐ bələdiyyə işçisi
- ☒ prokuror

203 Tədqiqat üçün xüsusi bilik tələb edildikdə mütəxəssis kim tərəfindən dəvət olunmalıdır?

- ☐ polis işçisi
- ☐ gömrük işçisi
- ☐ baş mühasib
- ☐ bələdiyyə işçisi
- ☒ müstəntiq

204 Aşağıdakılardan hansı ekspertiza üçün nümunələrin götürülməsində istifadə edilir?

- ☐ mütəxəssis dəvət etməməli
- ☒ standartların şərtləri ilə tanış olmalı
- ☐ standartın şərtlərini nəzərə almamalı
- ☐ köhnə standartların tələblərinə əməl etməməli
- ☐ müstəntiqlə razılaşmalı

205 Ekspertiza üçün nümunələrin götürülməsi qaydasını göstərin.

- ☐ ekspertin sərişəsini bilməli
- ☐ malın keyfiyyətini yoxlamalı
- ☐ malın artikulunu müəyyən etməli
- ☒ bir partiyadan olan malın eynilik dərəcəsini müəyyən etmək çətinlik törətdikdə mütəxəssis dəvət etməli
- ☐ malın saxlanma şəraitini müəyyən etməli

206 Ekspertiza üçün nümunənin götürülməsi qaydasını göstərin.

- ☐ malın saxlanma şəraitindən asılıdır
- ☒ nümunənin götürülməsi sualların xarakterindən asılıdır
- ☐ malın artikulundan asılıdır
- ☐ malın keyfiyyətindən asılıdır
- ☐ ekspertin səriştəsindən asılıdır

207 Məhkəmə ekspertizası nə vaxt aparıla bilər?

- ☐ məhkəmə ekspertizası cinayət işi ilə əlaqəli deyildir
- ☐ cinayət işi başa çatdıqdan sonra
- ☒ yalnız cinayət işi qaldırıldıqdan sonra
- ☐ cinayət işi qaldırılmadan
- ☐ cinayət işinə xitam verildikdən sonra

208 Tədqiqat üçün götürülən maddi sübutlar necə qablaşdırılmalıdır?

- ☐ mallar qablaşdırılırlar
- ☒ müxtəlif təyinatlı mallar bir yerdə qablaşdırılmamalıdır
- ☐ müxtəlif təyinatlı mallar bir yerdə qablaşdırılmalıdır
- ☐ qablaşdırmaya möhür vurmaq olmaz
- ☐ müxtəlif artikuldu mallar bir yerdə qablaşdırılmalıdır

209 Tədqiqat üçün götürülən maddi sübutlar necə qablaşdırılmalıdır?

- ☐ mallar qablaşdırılmırlar
- ☒ keyfiyyətə müxtəlif olan mallar bir yerdə qablaşdırılmamalıdır
- ☐ keyfiyyətə eyni olan mallar bir yerdə qablaşdırılmamalıdır
- ☐ qablaşdırmaya möhür vurmaq olmaz
- ☐ müxtəlif artikullu mallar bir yerdə qablaşdırılmalıdır

210 Maddi sübutların laboratoriya üsulu ilə tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ maddi sübutların artikulundan
- ☐ maddi sübutların çəkisindən
- ☒ maddi sübutların dadının qorunmasından
- ☐ maddi sübutların qiymətindən
- ☐ maddi sübutların xarici görünüşündən

211 Maddi sübutların laboratoriya üsulu ilə tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ maddi sübutların qiymətindən
- ☐ maddi sübutların çəkisindən
- ☐ maddi sübutların xarici görünüşündən
- ☒ maddi sübutların rənginin qorunmasından
- ☐ maddi sübutların artikulundan

212 Maddi sübutların laboratoriya üsulu ilə tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ malın xarici görünüşündən
- ☒ malın saxlanma şəraitindən
- ☐ malın çəkisindən
- ☐ malın qiymətindən
- ☐ malın artikulundan

213 Maddi sübutların orqanoleptik tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ malın xarici görünüşündən
- ☐ malın artikulundan
- ☒ malın təminin qorunmasından
- ☐ malın çəkisindən
- ☐ malın qiymətindən

214 Maddi sübutların orqanoleptik tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ malın xarici görünüşündən
- ☒ malın rənginin qorunmasından
- ☐ malın çəkisindən
- ☐ malın qiymətindən
- ☐ malın artikulundan

215 Maddi sübutların orqanoleptik tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ malın artikulundan
- ☒ malın saxlanma şəraitindən
- ☐ malın çəkisindən
- ☐ malın qiymətindən
- ☐ malın xarici görünüşündən

216 Tədqiqat xüsusi bilik tələb etdikdə mütəxəssisi kim dəvət etməlidir?

- ☐ gömrük işçisi
- ☐ dəvətsiz gəlir
- ☒ tədqiqat aparan şəxs
- ☐ baş mühasib
- ☐ laborant

217 Ekspertiza üçün nümunə götürülməsi nədən asılıdır?

- ☐ malın qablaşdırılmasından
- ☒ malların eynilik dərəcəsindən
- ☐ malın preyskurantından
- ☐ qablaşdırmanın keyfiyyətindən
- ☐ malın artikulundan

218 Ekspertiza üçün nümunə götürülməsi nədən asılıdır?

- ☐ malın saxlanma şəraitindən
- ☐ malın artikulundan
- ☒ malın miqdarından
- ☐ malın keyfiyyətindən
- ☐ ekspertin göstəricisindən

219 Ekspertiza tədqiqatı üçün nümunələrin götürülməsi qaydasını göstərin

- ☐ əmtəələrin qablaşdırılma qaydalarından asılıdır
- ☒ nümunələrin götürülməsi əmtəələrin xüsusi xassələrindən asılıdır
- ☐ malın mənşəyindən asılıdır
- ☐ bunların heç birindən asılı deyildir
- ☐ əmtəələrin saxlanma şəraitindən asılıdır

220 Ekspertizanın təyini haqqında qərarda bunlardan hansı göstərilir?

- ☐ yoxlanılmayan rəqəmlər
- ☐ materialların etimologiyası
- ☐ ekspertin milliyəti
- ☐ ekspertin təhsili
- ☒ faktiki rəqəmlər

221 Ekspertizanın təyini haqqında qərarda bunlardan hansı göstərilir?

- ☐ materialların mənşəyi
- ☐ ekspertin təhsili
- ☒ faktiki sübutlar
- ☐ ekspertin vəsiqəsinin nömrəsi
- ☐ ekspertin milliyəti

222 Ekspertizanın təyini haqqında qərarda bunlardan hansı göstərilir?

- ☐ materialların artikulu
- ☒ ekspertizaya göndərilən materialların vəziyyəti
- ☐ materialların xarici görünüşü
- ☐ materialların ümumi çəkisi
- ☐ materialların xüsusi çəkisi

223 Müstəntiqin kriminal ekspertizanı təyin etmə alqoritmində aşağıdakılardan hansı daxildir?

- ☐ ekspertizanın təyini haqqında qərarın ləğv edilməsi
- ☐ ekspertizanın təyini haqqında qərarın çıxarılmaması
- ☒ ekspertizanın təyini haqqında qərarın çıxarılması
- ☐ ekspertizanın təyini haqqında sərəncamın verilməməsi
- ☐ ekspertin ekspertizadan kənarlaşdırılması

224 Ekspertizanın başlanılması məntiqi cəhətdən nə deməkdir?

- ☐ məhkəmə ekspertizası cinayət işi ilə əlaqəli deyildir
- ☐ cinayət işinə başlanılmayıb
- ☐ cinayət işinə xitam verilib
- ☐ cinayət işi başa çatdırılıb
- ☒ cinayət işinə başlanılıb

225 Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

- ☐ ekspertiza təyin edən orqanın məqsədini
- ☐ ekspertiza idarəsi rəhbərinin cəxsiyyət vəsiqəsinin surətini
- ☒ obyektlərin cinayət işi ilə nə dərəcədə əlaqədar olub - olmamasını
- ☐ ekspertlərin sayını
- ☐ mal partiyasının nömrəsini

226 Müstəntiqin kriminal ekspertizanı təyin etmə alqoritmində aşağıdakılardan hansı daxildir?

- ☐ təqsirləndirilən şəxsə onun hüquqlarını izah etməmək
- ☒ təqsirləndirilən şəxsə onun hüquqlarını izah etmək
- ☐ qərarın çıxarılmaması
- ☐ qərarın ləğv edilməsi
- ☐ təqsirləndirilən şəxsin qərarla tanış olmaması

227 Şübhəli şəxs, müqəssir, zərərçəkən və şahidlərdən götürülmüş insan orqanizminin nümunələri hansı ekspertizaya göndərilir?

- ☐ sanitar – gigiyenik ekspertizaya
- ☒ məhkəmə – tibbi ekspertizasına
- ☐ baytarlıq ekspertizasına
- ☐ əmtəəşünaslıq ekspertizasına
- ☐ ekoloji ekspertizaya

228 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ komissiya üzvlərindən
- ☒ şahidlərdən
- ☐ ekspertlərin özlərindən
- ☐ mühasiblərdən
- ☐ idarə rəhbərlərindən

229 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ idarə rəhbərlərindən
- ☒ zərərçəkənlərdən
- ☐ ekspertlərdən
- ☐ komissiya üzvlərindən
- ☐ mühasiblərdən

230 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ idarə rəhbərlərindən
- ☒ müqəssirlərdən
- ☐ ekspertlərdən
- ☐ komissiya üzvlərindən
- ☐ mühasiblərdən

231 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ ekspertlərdən
- ☒ şübhəli şəxslərdən
- ☐ mühasiblərdən
- ☐ idarə rəhbərlərindən
- ☐ komissiya üzvlərindən

232 Qaz halında maddələrdən nümunə götürmək üçün hansı vasitədən istifadə olunur?

- ☐ silindr
- ☐ pipet
- ☐ torsion tərəzi
- ☐ ölçü kolbası
- ☒ vakuum nümunə götürəni

233 Qaz halında maddələrdən kim nümunə götürə bilər?

- ☐ müstəntiq
- ☐ komissiya sədri
- ☒ kriminalist
- ☐ iqtisadçı ekspert
- ☐ gömrük işçisi

234 Zirzəmi və anbarların hansı yerlərində torpaq nümunəsi götürülməlidir?

- ☐ bir küncündən
- ☒ müxtəlif yerlərindən
- ☐ qapısının alt hissəsindən
- ☐ tavanından
- ☐ divarından

235 Material obyektlərinə nə aiddir?

- ☐ istintaqa lazım olmayan əşyalar
- ☐ çıxdaş (brak) sayılan əşyalar
- ☐ nöqsanlı əşyalar
- ☐ ekspertizaya ehtiyacı olmayan əşyalar
- ☒ iş üzrə götürülən əşyalar

236 Ekspertizaya hazırlığa nə daxildir?

- ☐ sənədlərlə tanışlıq
- ☒ sənədlərdəki məlumatların hazırlanması
- ☐ sənədlərin nömrələnməsi
- ☐ sənədlərin tikilməsi
- ☐ sənədlərin ekspertə təqdim edilməsi

237 Ekspertizaya hazırlığa nə daxildir?

- ☐ komissiya sədrinin seçilməsi
- ☒ material obyektlərinin hazırlanması
- ☐ materialların qablaşdırılması
- ☐ materialların damğalanması
- ☐ ekspertin attestasiyadan keçməsi

238 Ekspertiza ilə bağlı istintaq – faktiki işin başlanğıc mərhələsi hansıdır?

- ☐ komissiya sədrinin seçilməsi
- ☒ materialların ekspertizaya hazırlanması
- ☐ materialların damğalanması
- ☐ materialların qablaşdırılması
- ☐ ekspertin attestasiyadan keçməsi

239 Qaz halında maddələrdən nümunə götürmək üçün hansı vasitədən istifadə olunur?

- ☐ silindr
- ☒ vakuum nümunə götürəni
- ☐ pipet
- ☐ torsion tərəzi
- ☐ ölçü kolbası

240 Qaz halında maddələrdən kim nümunə götürə bilər?

- ☐ mühasib
- ☒ mühəndis
- ☐ iqtisadçı ekspert
- ☐ müstəntiq
- ☐ gömrük işçisi

241 Potensial əşyayı – dəlilə hansı status verilir?

- ☐ status sözü ekspertizaya aid deyildir
- ☐ “ekspertiza rəyinə əlavələr”
- ☐ “ekspertin aktına əlavələr”
- ☐ status verilmir
- ☒ “istintaq protokoluna əlavələr”

242 Material obyektlərinə nə daxildir?

- ☐ ekspertə təqdim edilməyən materiallar
- ☐ ekspertizasına icazə verilməyən materiallar
- ☒ iş üzrə aparılan istintaq zamanı götürülən məmulatlar
- ☐ istintaqa aid olmayan materiallar
- ☐ ekspertizaya ehtiyacı olmayan materiallar

243 Material obyektlərinə nə aiddir?

- ☐ istintaqdan əvvəl götürülən materiallar
- ☒ istintaq zamanı götürülən materiallar
- ☐ haqqında rəy verilməyən materiallar
- ☐ ekspertə təqdim edilməyən materiallar
- ☐ istintaqa aid olmayan materiallar

244 Nəzarət (yoxlama) nümunələri qismində ekspertizaya nə göndərilir?

- ☐ bunlardan heç biri
- ☒ hadisə yerindən kənarda götürülmüş müxtəlif köməkçi materiallar
- ☐ hadisə yerindən götürülmüş müxtəlif material hissələri
- ☐ məhv edilmiş predmet hissələri
- ☐ satışdan çıxarılmış məmulat hissələri

245 Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşıyıb çıxarmaq olmaz?

- ☐ trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir
- ☒ trassoloji izləri öyrənmək çətinləşir
- ☐ məmulatın çəkisi azalır
- ☐ məmulatın rəngi dəyişir
- ☐ məmulatın xarici görünüşü dəyişir

246 Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşıyıb çıxarmaq olmaz?

- ☐ məmulatın çəkisi azalır
- ☒ örtüyün morfologiyası pozulur
- ☐ trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir
- ☐ məmulatın xarici görünüşü dəyişir
- ☐ məmulatın rəngi dəyişir

247 Torpaq sahəsindən göndərilməli sxemin tərtib edilməsi kim tərəfindən yerinə yetirilməlidir?

- ☐ ekspert
- ☒ müstəntiq
- ☐ idarə rəhbəri
- ☐ auditor
- ☐ komissiya sədri

248 Müqayisəli tədqiqatlar üçün nümunələr nə vaxt götürülür?

- ☐ ekspertiza qurtardıqdan sonra
- ☒ hadisə yerinə baxış keçirilərkən
- ☐ ekspert işə dəvət olunarkən
- ☐ komissiya sədri attestasiyadan keçərkən
- ☐ ekspertiza başlanarkən

249 Gələcək ekspertizalar üçün hazırlanan material obyektlərinə nə aiddir?

- ☐ müqayisəsiz tədqiqatlar üçün nümunələr
- ☐ ilkin ekspertiza üçün nümunələr
- ☐ təkrar ekspertiza üçün nümunələr
- ☒ müqayisəli tədqiqatlar üçün nümunələr
- ☐ əlavə ekspertiza üçün nümunələr

250 Material obyektlərini bəzən necə adlandırırlar?

- ☐ “əşyayi – sənəd”
- ☒ “əşyayi – dəlil”
- ☐ “əşyayi – material”
- ☐ “əşyayi – əşya”
- ☐ “əşyayi – məmulat”

251 Yer qatının ağır hissələrindən neçə qram nümunə götürülür?

- ☐ 300 – 310 q
- ☐ 250 – 300 q
- ☒ 50 – 200 q
- ☐ 200 – 300 q
- ☐ 200 – 250 q

252 Nəzarət (yoxlama) nümunələri qismində ekspertizaya nə göndərilir?

- ☐ bunlardan heç biri
- ☒ hadisə yerindən kənarda götürülmüş predmetlərin hissələri
- ☐ hadisə yerindən götürülmüş predmetlərin hissələri
- ☐ məhv edilmiş predmet nümunələri
- ☐ satışdan çıxarılmış məmulat nümunələri

253 Nəzarət (yoxlama) nümunələri qismində ekspertizaya nə göndərilir?

- ☐ bunlardan heç biri
- ☒ hadisə yerindən kənarda götürülmüş məmulat nümunələri
- ☐ hadisə yerindən götürülmüş məmulat nümunələri
- ☐ məhv edilmiş məmulat nümunələri
- ☐ satışdan çıxarılmış məmulat nümunələri

254 Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşayıb çıxarmaq olmaz?

- ☐ məmulatın xarici görünüşü dəyişir
- ☐ məmulatın çəkisi azalır
- ☒ təbəqələrin izləri dəyişir
- ☐ məmulatın rəngi dəyişir
- ☐ trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir

255 Lak – boya maddələrinin örtüyünün ekspertizasının tədqiqi üçün ekspertizaya nəyi göndərmək lazımdır?

- ☐ boyası qaşınmış hissəni
- ☐ boya hissəciklərini
- ☐ bunlardan heç birini
- ☒ yalnız boyanmış məmulatı
- ☐ morfologiyası pozulmuş hissəsini

256 Nümunə götürülən torpaq sahəsini konkret olaraq aydınlaşdırmaq üçün ekspertizaya nə göndərilməlidir?

- ☐ bunlardan heç biri göndərilmir
- ☒ nümunə götürülən yerin sxemi
- ☐ nümunə götürülən yerin fotosəkli
- ☐ ilkin olaraq nümunənin götürülməsi qab
- ☐ nümunənin götürülməsi haqqındakı protokol

257 Orta nümunənin götürülməsi hansı sənəddə öz əksini tapır?

- ☐ heç bir sənəddə
- ☐ rəydə
- ☒ istintaq protokolunda
- ☐ müqavilədə
- ☐ sərəncamda

258 Ağır fraksiyalı mayedən necə nümunə götürülməlidir?

- ☐ ağır fraksiyalı mayelərdən nümunə götürülmür
- ☒ mütəxəssis köməyiylə bir neçə yerdən nümunə götürülür
- ☐ ancaq bir yerdən nümunə götürülür
- ☐ mayenin yalnız üst qatından nümunə götürülür
- ☐ mayenin dibindən nümunə götürülür

259 Potensial əşyayı – dəlil hansı obyektlərə deyilir?

- ☐ standartın tələblərinə tam cavab verməyən
- ☒ ekspertin rəyindən sonra ekspertizaya göndərilən
- ☐ ekspert rəy verməmişdən əvvəl ekspertizaya göndərilən
- ☐ ekspertizada iştirakı vacib olmayan
- ☐ bunlardan heç biri

260 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “oddan təhlükəsizdir”
- ☐ “komissiya sədri açmalıdır”
- ☐ “ekspert açmamalıdır”
- ☐ “zəhərsizdir”
- ☒ “oddan təhlükəlidir”

261 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “açmağa cəhd etmə”
- ☐ “ancaq mühasib açmalıdır”
- ☒ “zəhərli maddədir”
- ☐ “zəhərsizdir”
- ☐ “oddan təhlükəsi yoxdur”

262 Son vaxtlar hansı polietilen örtüklər istehsal edilir?

- ☐ həlməşik şəkilli
- ☒ antistatik
- ☐ bərk
- ☐ qaz halında
- ☐ maye halında

263 Yumşaq qablaşdırıcılara hansılar daxildir?

- ☐ sınaq şüşələri
- ☒ sellofan, kalka, kağız, polietilen örtükləri
- ☐ plastmas konteynerlər
- ☐ taxta yeşiklər
- ☐ dəmir qutular

264 Bərk qablaşdırma vasitələrinə hansılar daxildir?

- ☐ falqa kağızları
- ☒ şəffaf plastmas konteynerlər
- ☐ polietilen torbalar
- ☐ parça kisələr
- ☐ kağız kisələr

265 Bərk qablaşdırma vasitələrinə hansılar daxildir?

- ☐ kağız kisələr
- ☒ sınaq şüşələri
- ☐ falqa kağızları
- ☐ polietilen torbalar
- ☐ parça kisələr

266 Aşağıdakılardan hansı bərk qablaşdırma vasitələrinə daxildir?

- ☐ falqa kağızları
- ☒ hermetik tıxaclı flakonlar
- ☐ parça kisələr
- ☐ kağız kisələr
- ☐ polietilen torbalar

267 Ekspertizaya hazırlıq mərhələsində obyektlərin qablaşdırılmasının nə əhəmiyyəti vardır?

- ☐ heç bir əhəmiyyət kəsb etmir
- ☐ obyektin rəngini saxlayır
- ☐ obyektin çəkisini saxlayır
- ☐ obyektin xarici görünüşünü saxlayır
- ☒ obyektin bütün xassələrini saxlayır

268 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “açmağa çalışma”
- ☐ “ancaq mühasib açmalıdır”
- ☒ “ehtiyatlı ol, təbəqəli əşyadır”
- ☐ “oddan təhlükəsi yoxdur”
- ☐ “zəhərsizdir”

269 Qablaşdırma üçün hansı qablaşdırıcı vasitələrdən istifadə edilir?

- ☐ yalnız bərk
- ☒ bərk və yumşaq
- ☐ bunlardan heç biri
- ☐ nəm halda olan
- ☐ yalnız yumşaq

270 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “oddan təhlükəsizdir”
- ☐ “ekspert açma bilməz”
- ☒ “ancaq ekspert açmalıdır”
- ☐ “zəhərsizdir”
- ☐ "əl vurma – öldürər”

271 Obyekt haqqında məlumat nə daxildir?

- ☐ heç biri
- ☐ eksperin vəsiqəsinin nömrəsi
- ☐ komissiya sədrinin şəxsiyyət vəsiqəsinin surəti
- ☐ müqavilə
- ☒ obyektin buraxılış ili

272 Tez xarab olan (2 saat ərzində) obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “saxlamaq olmaz”
- ☐ “zəhərsizdir”
- ☒ “obyektlər rütubətlidir”
- ☐ “obyektlər rütubətsizdir”
- ☐ “oddan təhlükəsizdir”

273 Tez xarab olan obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “istədiyiniz qədər saxlaya bilərsiniz”
- ☒ “saxlamaq olmaz”
- ☐ “obyekt qurudulmuşdur”
- ☐ “obyekt rütubətsizdir”
- ☐ “obyekt qurudulmamışdır”

274 Cinayət işinin materiallarındakı məlumatların düzgünlüyünə kim zəmanət vermir?

- ☐ hüquqşünas
- ☐ prokuror
- ☐ müstəntiq
- ☒ ekspert
- ☐ təhqiqatçı

275 Ekspertizaya göndərilən məlumatlarda sənəd nədir?

- ☐ texniki vasitələr
- ☐ heç bir şey
- ☒ informasiya daşıyıcısı
- ☐ əmtəə
- ☐ reaktivlər

276 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş şəhadətnamə hansı sənədə əlavə edilir?

- ☐ kəsilərək atılır
- ☐ müqaviləyə
- ☐ ərizəyə
- ☒ ekspertiza protokoluna
- ☐ rəyə

277 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş birka hansı sənədə əlavə edilir?

- ☐ kəsilərək atılır
- ☐ müqaviləyə
- ☐ ərizəyə
- ☒ ekspertiza protokoluna
- ☐ rəyə

278 Prokurorluq tərəfindən sifariş edilmiş qablaşdırma kisələrinin üzərinə nə yazılır?

- ☐ blankın nömrəsi
- ☐ ekspertin vəsiqəsinin nömrəsi
- ☐ şəhadətnamənin nömrəsi
- ☒ kisənin nömrəsi
- ☐ komissiya sədrinin imzası

279 Cinayət Prosesual qanununa görə hər bir qablaşdırılmış predmet

- ☐ ağzı iplə bağlanmalıdır
- ☐ nömrələnməməlidir
- ☐ ştamplanmalıdır
- ☒ möhürlənməlidir
- ☐ möhürlənməməlidir

280 Kim ekspertizanı təyin edir?

- ☐ prokuror, məhkəmə
- ☐ müstəntiq
- ☐ prokuror
- ☒ məhkəmə
- ☐ məhkəmə, müstəntiq, prokuror

281 Kənarlarından 10 – 15 mm içəri tikilən hansı kisələrdir?

- ☐ bu ölçü kisələrə tətbiq edilmir
- ☐ rezin kisələr
- ☐ parça kisələr
- ☒ antistatik polietilen kisələr
- ☐ kağız kisələr

282 Nəm obyektləri sınaq şüşələri və konteynerlərdə qablaşdırarkən tıxacın içəri tərəfinə nə yapışdırılır?

- ☐ heç bir şey
- ☐ karton
- ☐ parça
- ☒ filtr kağızı
- ☐ sellofan

283 Ekspertizaya göndərilən məlumatlarda informasiya daşıyıcısı nədir?

- ☐ daşıyıcı yoxdur
- ☐ reaktivlər
- ☐ əmtəə
- ☒ sənəd
- ☐ texniki vasitələr

284 əgər əşyalar kənardan çağırılmış şahidlərin iştirakı ilə qablaşdırılırsa, bu qablaşdırma açılarkən kimlər iştirak etməlidir?

- ☐ heç kim
- ☐ komissiya sədri
- ☐ ekspertlər
- ☒ həmin şahidlərin iştirakı ilə protokollaşdırılaraq açıla bilər
- ☐ baş mühasib

285 Möhürlü qablaşdırılmanın açılmasında kim iştirak etməlidir?

- ☐ laborant
- ☐ ekspert
- ☐ müstəntiq
- ☒ nəzarətçi

☐ baş mühasib

286 Hansı obyektlərin qablaşdırılmasında polietilen kisələrdən istifadə edilir?

- ☐ 7 saata qədər müddəti olan
- ☐ 4 saata qədər müddəti olan
- ☐ 3 saata qədər müddəti olan
- ☒ 2 saata qədər müddəti olan
- ☐ 5 saata qədər müddəti olan

287 Polietilen kisələrin tikişləri kənarlardan neçə mm içəri olmalıdır?

- ☐ 24 – 30 mm
- ☐ 18 – 20 mm
- ☐ 16 – 18 mm
- ☒ 10 – 15 mm
- ☐ 20 – 24 mm

288 Polietilen örtüklərin çatışmayan cəhəti nədir?

- ☐ çatışmayan cəhəti yoxdur
- ☐ məmulatı isti saxlayır
- ☐ tez sıradan çıxır
- ☒ güclü elektricləşməyə məruz qalır
- ☐ məmulatı tərlədir

289 Ekspertizanı nə məqsədlə təyin edirlər?

- ☐ işi hərtərəfli öyrənmək üçün
- ☐ işi tədqiq etmək üçün
- ☐ işi öyrənmək üçün
- ☒ hər bir cinayət işini hərtərəfli obyektiv tədqiq etmək üçün
- ☐ işi obyektiv öyrənmək üçün

290 Nəm obyektləri sınaq şüşələri və konteynerlərdə qablaşdırarkən tıxacda üst tərəfdən nə açılır?

- ☐ dəyişiklik edilmir
- ☐ bıçaqla deşik
- ☐ qalın iynə ilə deşik
- ☒ nazik iynə ilə deşik
- ☐ kiçik ölçülü qayçı ilə deşik

291 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiya hansıdır?

- ☐ istintaq sənədləri
- ☒ obyektlə əlaqədə olan şəxslər haqqında məlumatlar
- ☐ müstəntiq haqqında məlumatlar
- ☐ sərəncamın surəti
- ☐ müstəntiqin rütbəsi

292 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ faktiki informasiya xüsusi əhəmiyyət daşıyır
- ☒ obyekt haqqında məlumatlar
- ☐ ekspert haqqında məlumatlar

- ☐ baş mühasib haqqında məlumatlar
- ☐ müqavilə haqqında məlumatlar

293 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiya hansıdır?

- ☐ sərəncam
- ☐ istintaq sənədləri
- ☐ müstəntiqin vəsiqəsi
- ☐ istintaqda ekspertin iltizamı
- ☐ istintaqda ekspertin iltizamı
- ☒ ekspertizaya göndərilən obyektlə əlaqədə olan şəxslər dairəsi

294 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiya hansıdır?

- ☐ müstəntiqin vəsiqəsi
- ☐ informasiya ekspertiza üçün məcburi deyildir.
- ☒ istintaq hadisələrinə cəlb edilən obyektlər dairəsi
- ☐ istintaq sənədləri
- ☐ sərəncam

295 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ zərərçəkənlərin obyektləri tanımaması
- ☐ ayrı – ayrı qablaşdırma
- ☒ işlə əlaqəsi olmayan obyektlər arasındakı kontaktları aradan qaldıran məlumatlar
- ☐ bu haqda məlumat verilməməlidir
- ☐ ekspertlə müstəntiq arasındakı qohumluq

296 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ ekspertin milliyəti
- ☐ müstəntiqin rütbəsi
- ☐ ekspertin adı
- ☒ obyektlərin qarşılıqlı əlaqələr mexanizmi
- ☐ ekspertin iş stajı

297 Qablaşdırılmış halda olan malların çəkisinin təyini zamanı ekspert nəyə daha çox diqqət yetirməlidir?

- ☐ malın vəziyyətinə
- ☐ markalanmanın vəziyyətinə
- ☐ sənədlərə
- ☒ qablaşdırmanın vəziyyətinə
- ☐ malın çəkisinə

298 Netto çəki nədir?

- ☐ xarab malın çəkisi
- ☒ malın tarasız xalis çəkisi
- ☐ malın tara ilə birlikdə çəkisi
- ☐ taranın çəkisi
- ☐ mal və taranın çəkisi

299 Qablaşdırmanın üzərində kimin imzası olmalıdır?

- ☐ heç kim imzalamır

- ☐ laboratoriya müdirinin
- ☒ ekspertin
- ☐ laborantın
- ☐ baş mühasibin

300 Ekspertizanın nəticə hissəsinə nə kimi əlavələr edilir?

- ☐ heç bir şey əlavə edilmir
- ☒ diaqramlar
- ☐ ərizə
- ☐ müqavilə
- ☐ komissiya üzvlərinin siyahısı

301 Ekspertizanın nəticə hissəsinə nə kimi əlavələr edilə bilər?

- ☐ heç bir əlavə edilməyə icazə verilmir
- ☒ fotocədvəllər
- ☐ ərizə
- ☐ müqavilənin surəti
- ☐ ekspertin vəsiqəsinin surəti

302 Ekspertizanın hazırlıq mərhələsində ekspertlə müstəntiq birlikdə nə edirlər?

- ☐ komissiya sədri ilə məsləhətləşirlər
- ☐ daxil olmuş materialları yoxlamırlar
- ☒ daxil olmuş materialları yoxlayırlar
- ☐ görülən işlərin siyahısını yazırlar
- ☐ heç bir iş görmürlər

303 Brutto çəki nədir?

- ☐ taranın çəkisi
- ☐ malın kütləsi
- ☐ tarasız malın çəkisi
- ☒ malın tara ilə birlikdə çəkisi
- ☐ malın xalis çəkisi

304 Kəmiyyət ekspertizası aparılarkən ekspert əvvəlcə hansı materiallarla tanış olmalıdır?

- ☐ ancaq ərizə ilə
- ☒ bütün zəruri sənədlərlə
- ☐ ancaq normativ sənədlərlə
- ☐ ancaq müqavilələrlə
- ☐ ancaq standartlarla

305 Ekspert qiymətləndirilməsində işçi qrupu hansı mərhələdə formalaşır?

- ☐ fərdi qiymətləndirmə mərhələsində
- ☐ qrup qiymətləndirilməsi mərhələsində
- ☒ hazırlıq
- ☐ tədqiqat
- ☐ yekun

306 Qablaşdırmanın üzərində nə olmalıdır?

- ☐ heç bir şey olmur
- ☒ ekspertiza müəssisəsinin möhürü
- ☐ komissiya sədrinin möhürü
- ☐ müəssisənin ştampı
- ☐ müstəntiqin plombu

307 Ekspertizanın nəticə hissəsinə nə kimi əlavələr edilə bilər?

- ☐ komissiya sədrinin vəsiqəsinin surəti
- ☒ qrafiklər
- ☐ ərizə
- ☐ müqavilə
- ☐ əlavəyə icazə verilmir

308 Ekspertizanın hazırlıq mərhələsində ekspertlə müstəntiq birlikdə nə edirlər?

- ☐ heç bir iş görmürlər
- ☒ təlimatlandırıcı ölçüləri yoxlayırlar
- ☐ təlimatlandırıcı ölçüləri yoxlamırlar
- ☐ ekspertləri təlimatlandırırlar
- ☐ sərəncama əlavələr edirlər

309 Ekspertizanın hazırlıq mərhələsində ekspertlər müstəntiqlə birlikdə nə edirlər?

- ☐ heç bir iş görmürlər
- ☒ ekspertizaya daxil olmuş malların qablaşdırılmasının vəziyyətini yoxlayırlar
- ☐ heç bir qablaşdırmanı yoxlamırlar
- ☐ görülməli işlərin siyahısını tərtib edirlər
- ☐ prokurorla məsləhətləşirlər

310 Kriminal ekspertiza tədqiqatlarında mürəkkəb metodlardan istifadə edilərsə, ekspertiza neçə günə başa çatmalıdır?

- ☐ 40
- ☒ 30
- ☐ 32
- ☐ 34
- ☐ 36

311 ədliyyə orqanlarının ekspertiza müəssisələrində materialların tədqiqatı neçə gün ərzində yerinə yetirilməlidir?

- ☐ 22
- ☒ 20
- ☐ 36
- ☐ 26
- ☐ 25

312 Məhkəmə ekspertizaları kim tərəfindən maliyyələşdirilməlidir?

- ☐ ekspertiza idarəsi
- ☒ büdcə
- ☐ baş mühasib
- ☐ prokuror
- ☐ müstəntiq

313 Qanun ekspertə hüquq verir ki,

- ☐ heç bir hüquq vermir
- ☒ istintaq proseslərində iştirak etsin
- ☐ istintaqın gedişatına mane olsun
- ☐ istintaq proseslərində iştirak etməsin
- ☐ müstətiqə suallar versin

314 əgər ekspertiza tədqiqatı verilmiş müddət ərzində yerinə yetirilməzsə, müəssisə rəhbəri nə etməlidir?

- ☐ heç bir şey etmir
- ☒ müstətiqin razılığı ilə əlavə müddət təyin edir
- ☐ ekspertizanı dayandırır
- ☐ eksperti işdən azad edir
- ☐ müstətiqə ərizə yazır

315 Ekspertlər sualı cavablandıra bilmədikdə rəydə nə yazırlar?

- ☐ həll etməyə ehtiyac yoxdur
- ☐ sual düz qoyulmamışdır
- ☒ həll etmək mümkün deyil
- ☐ sualı dəyişmək lazımdır
- ☐ heç bir şey yazmırlar

316 Ekspertizanın başlanğıc mərhələsində müstətiq ilə ekspert arasında ziddiyyət nəyə görə yaranır?

- ☐ ekspertlərin sayına görə
- ☒ sualların formalaşması ilə əlaqədar olaraq
- ☐ avadanlığa görə
- ☐ ekspertizanın aparılma müddətinə görə
- ☐ ekspertlərin tərkibinə görə

317 Keyfiyyət ekspertizası nədir?

- ☐ malın nöqsanlarının təyini
- ☒ malların keyfiyyət göstəricilərinin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi
- ☐ malın tarasının qiymətləndirilməsi
- ☐ malın miqdarının təyini
- ☐ nöqsanın əmələ gəlmə səbəbləri

318 Müstətiq qərarla göstərilən materialları ekspertə tam təqdim etmədikdə

- ☐ tam təqdim etməlidir
- ☒ ekspertiza keçirilməsindən imtina edilir
- ☐ müstətiq işə müdaxilə edir
- ☐ ekspert müstətiqlə qarşı – qarşıya durur
- ☐ prokuror işə müdaxilə edir

319 Hər bir ekspertiza müəssisəsində hansı siyahı olmalıdır?

- ☐ heç bir siyahı olmur
- ☐ köməkçi heyətin siyahısı
- ☐ ekspertlərin siyahısı
- ☒ burada keçirilməsi mümkün olan tədqiqatların siyahısı
- ☐ mühasibat işçilərinin siyahısı

320 Hansı səbəblərə görə ekspertiza keçirilməsindən imtina etmək olar?

- ☒ o sahə üzrə mütəxəssis yoxdursa
- ☐ ekspertiza keçirən müəssisə təmirdədirsə
- ☐ ekspert istəmirsə
- ☐ səbəbsiz bəhanələr olduqda
- ☐ imtina etmək olmaz

321 Hansı səbəbdən müqavilə əsasında özəl (pullu) ekspertizalar keçirmək olar?

- ☐ heç bir səbəbdən
- ☐ avadanlığın təmir etdikdə
- ☐ laborant xəstə olduqda
- ☐ ekspertin bu sahədə səriştəsi olmadıqda
- ☒ başqa müəssisələrin avadanlığından istifadə etdikdə

322 Obyektlərin sonrakı emalı lazım gələrsə harada aparıla bilər?

- ☐ heç bir yerdə
- ☐ prokurorluq orqanlarında
- ☒ ekspertiza müəssisəsində
- ☐ istintaq orqanında
- ☐ evdə

323 Pullu (özəl) tədqiqatlar kimin razılığı ilə aparılır?

- ☐ şahidlərin
- ☒ istintaq aparan şəxsin
- ☐ heç kimin
- ☐ komissiya sədrinin
- ☐ baş mühasibin

324 Hansı səbəbdən müqavilə əsasında özəl (pullu) ekspertizalar keçirmək olar?

- ☐ özəl ekspertiza keçirilmir
- ☒ işi təcili yerinə yetirmək lazım gəldikdə
- ☐ avadanlıq təmirə dayandıqda
- ☐ laborantın bilik səviyyəsi aşağı olduqda
- ☐ ekspertin bu işdə səriştəsi olmadıqda

325 Konkret obyektləri öyrənməmişdən əvvəl nə tərtib edilir?

- ☐ heç bir sənəd tərtib edilmir
- ☒ ekspertin iş planı (proqramı)
- ☐ avadanlığın siyahısı
- ☐ ekspertlərin siyahısı
- ☐ obyektlərin siyahısı

326 Hansı səbəbdən müqavilə əsasında özəl (pullu) ekspertizalar keçirmək olar?

- ☐ ekspert tədqiqatdan imtina etdikdə
- ☒ ştatdan kənar ekspert təhkim olunduqda
- ☐ özəl ekspertiza keçirmək qadağandır
- ☐ tədqiqat mürəkkəb olduqda
- ☐ müstəntiq məzuniyyətdə olduqda

327 Geri qaytarılan obyektlər necə qablaşdırılmalıdır?

- ☐ obyektlər bir – birinə dəyməlidir
- ☒ obyektlər bir – birinə dəyməməlidir
- ☐ geri qaytarılan obyektlər qablaşdırılmır
- ☐ obyekt nəmləşdirilməlidir
- ☐ obyektin üzərində etiket olmalıdır

328 Tədqiqat zamanı müstəntiqi maraqlandıran suallar hansılardır?

- ☐ müqavilənin şərtləri necədir?
- ☐ ərizənin məzmunu necədir?
- ☐ müstəntiq tədqiqatda iştirak etmir
- ☒ standartın tələblərinə əməl edilmir?
- ☐ ekspert attestasiyadan keçibmi?

329 əgər müstəntiq tədqiqatda iştirak edərsə nəyi araşdırır?

- ☐ tədqiqatda müstəntiq iştirak etmir
- ☒ onu maraqlandıran anları (sualları)
- ☐ onu maraqlandırmayan anları (sualları)
- ☐ ekspertin bilik səviyyəsini
- ☐ ekspertin səriştəsini

330 Mütəxəssisin funksiyasından fərqli olaraq ekspert

- ☐ ekspertin mütəxəssisdən heç bir fərqi yoxdur
- ☐ bilik səviyyəsindən istifadə edə bilməz
- ☒ istintaq prosesində iştirak edə bilər
- ☐ istintaq prosesində iştirak edə bilməz
- ☐ prosesə gecikə bilər

331 Qanun ekspertə hüquq verir ki,

- ☐ heç bir hüquq vermir
- ☒ dindirmədə iştirak etsin
- ☐ dindirmədə iştirak etməsin
- ☐ istintaqın gedişatına mane olsun
- ☐ müstəntiqə suallar versin

332 İstintaq işçiləri kriminal ekspertiza qarşısında necə suallar qoymalıdırlar?

- ☐ çox asan
- ☒ elmin müasir inkişafına uyğun
- ☐ istədikləri kimi
- ☐ ekspertin istədiyi kimi
- ☐ çox mürəkkəb

333 Göstərilənlərdən hansı malın kəmiyyət göstəricilərinə təsir edə bilər?

- ☐ nisbi rütubət
- ☒ daşınmanın şəraiti və müddəti
- ☐ yalnız daşınmanın müddəti
- ☐ yalnız daşınmanın şəraiti
- ☐ temperatur

334 Qanun ekspertə hüquq verir ki,

- ☐ heç bir hüquq vermir
- ☒ dindirilən şəxsə ekspertizanın predmetinə aid suallar versin
- ☐ dindirilən şəxsə suallar verməsin
- ☐ istintaq proseslərində iştirak etməsin
- ☐ müstətiqə suallar versin

335 Tədqiqatı aparılan obyektin geri qaytarılması kimin nəzarəti altında olmalıdır?

- ☐ baş mühasibin
- ☒ müstətiqin
- ☐ şahidin
- ☐ laborantın
- ☐ ekspertin

336 Müstətiqin ekspertizada iştirak etməsinin faydası nədir?

- ☐ onun boş yerə vaxtının sərf olunmasına səbəb olur
- ☒ nəticənin qiymətləndirilməsində ona kömək edir
- ☐ heç bir faydası yoxdur
- ☐ ekspertlə yaxından tanış olur
- ☐ rütbəsini qaldırır (artırır)

337 Havanın nisbi rütubəti malın kəmiyyət göstəricilərinə necə təsir edir?

- ☐ ancaq malın kütləsi artır
- ☐ taranın kütləsi azalır
- ☐ malın kütləsi azalır
- ☒ malın və taranın kütləsi artır
- ☐ ancaq taranın kütləsi artır

338 Göstərilənlərdən hansı əmtəəşünaslıq ekspertizasının təsnifləşdirilməsində istifadə olunur?

- ☐ heç biri
- ☐ tibbi
- ☐ mühasibat
- ☒ kəmiyyət
- ☐ auditor

339 Ekspertizanın nəticələrinin ittiham aktına əsasən qiymətləndirilməsi nəyə gətirib çıxarır?

- ☐ heç bir qorxusu yoxdur
- ☐ ekspertlə müstətiq arasında münaqişəyə
- ☐ müstətiqin işdən azad olmasına
- ☒ işin gedişatında ciddi səhvlərə
- ☐ müqavilənin pozulmasına

340 Müstətiq ekspertizanın nəticələrinə xüsusi qiymət verərkən nəyə diqqət yetirməlidir?

- ☐ ekspertin subyektiv fikrinə
- ☐ nəticənin yazıldığı blanka
- ☐ nəticənin həcmində
- ☒ faktiki məlumatlara
- ☐ ekspertin iş stajına

341 Ekspertizanın nəticələrinin hüquqi qiymətləndirilməsi kim tərəfindən aparılır?

- ☐ nəticə qiymətləndirilmir
- ☐ komissiya sədri
- ☐ prokuror
- ☒ müstəntiq
- ☐ ekspertlər qrupu

342 Tədqiqat zamanı müstəntiqi nə maraqlandırmalıdır?

- ☐ müstəntiqi yalnız nəticə maraqlandırır
- ☐ laboratoriyanın avadanlığı təzədirmi?
- ☐ laboratoriyanın sahəsi nə qədərdir?
- ☒ kəmiyyət göstəriciləri tətbiqi statistika metodlarının vasitəsilə araşdırırmı?
- ☐ laboratoriya hesablamalarında kənarlaşma nə qədərdir?

343 Xüsusi bilikləri məhdud səviyyədə mənimsəyən müstəntiqlə ekspertizanın nəticələrini nəyə əsasən təhlil edirlər?

- ☐ standartın tələblərinə
- ☐ komissiya sədrinin yekun fikrinə
- ☐ ekspertin şifahi formada izahına
- ☒ ittiham aktındakı nəticəyə
- ☐ texniki şərtlərə

344 Ekspertiza başa çatdıqdan sonra qablaşdırmanın üzərindəki bütün obyektləri nə edirlər?

- ☐ obyektlərə əl vurulmur
- ☐ laboranta verilir
- ☐ ekspertə verilir
- ☒ geri qaytarırlar
- ☐ anbara göndərilir

345 Ekspertiza aparılarkən ekspertlər müstəntiqə necə məktublar yazırlar?

- ☐ heç bir məktub yazmırlar
- ☐ müqavilə formasında
- ☐ ərizə formasında
- ☒ metodik xarakterli
- ☐ psixoloji təsir edən

346 Tədqiqatı aparan subyekt kimdir?

- ☐ bunlardan heç biri
- ☐ laborant
- ☐ komissiya sədri
- ☒ ekspert
- ☐ laboratoriya müdiri

347 İstintaq işçilərinin ekspertlərlə qarşılıqlı əlaqəsinin ən aktiv forması hansıdır?

- ☐ burada aktiv forma yoxdur
- ☐ müstəntiqlə ekspertin eyni razılığa gəlməsi
- ☐ müstəntiqin ekspertizada şəxsən iştirak etməməsi
- ☒ müstəntiqin ekspertizada şəxsən iştirak etməsi

- ☐ müstəntiqlə ekspertin eyni razılığa gəlməməsi

348 Kimin təsiri altında müstəntiq bəzən qərarı sadələşdirir?

- ☐ müstəntiqə heç kim təsir edə bilməz
☐ laboratoriya müdirinin
☐ auditorların
☒ ekspertlərin
☐ prokurorun

349 Müstəntiq, müəssisə rəhbəri və ekspert arasında hüquqi münasibətlər nə vaxt başlanır?

- ☐ onlar arasında hüquqi münasibətlər olmur
☐ müstəntiq cinayət işi açıldıqdan sonra
☐ ekspert işə çıxdıqdan sonra
☒ qərar və bütün materialların ekspert müəssisəsinə daxil olduqdan sonra
☐ sərəncama əlavələr edildikdən sonra

350 Taktiki nöqteyi – nəzərdən ekspertizanın keçirilməsinə hansı dövr kimi baxmaq olar?

- ☐ heç bir dövr kimi baxılmır
☐ məhsulun yetişmə dövrü
☐ tədqiqatın yerinə yetirilməsi dövrü
☒ istintaqın keçirilməsinin ekspertiza ilə bağlı ümumi alqoritmi dövrü
☐ laboratoriya tədqiqatlarının aparılması dövrü

351 Müstəntiqlə ekspertin qarşılıqlı münasibətləri nə ilə bağlıdır?

- ☐ ekspertin bilik səviyyəsi ilə
☐ müstəntiqin rütbəsi ilə
☒ problemlər dairəsi ilə
☐ sənədin yoxlanması ilə
☐ obyektin seçilməsi ilə

352 Ekspertizanın faktiki aspektinə baxdıqda nəzəri nə cəlb edir?

- ☐ bunlardan heç biri
☐ baş mühasiblə ekspertin qarşılıqlı təsiri
☐ müstəntiqlə prokurorun qarşılıqlı təsiri
☒ müstəntiqlə ekspertin qarşılıqlı təsiri
☐ laborantla müstəntiqin qarşılıqlı təsiri

353 Kriminalistika hansı tövsiyələri işləyib hazırlayır?

- ☐ mikroskop və digər cihazları tətbiq edir
☒ metodikanı (üsulları) texnikanı, materialları, mikroskopu hazırlayır
☐ texnikanı hazırlayır
☐ metodikanı (üsulları) hazırlayır
☐ materialları hazırlayır

354 Məhkəmə (kriminal) ekspertizasının aparılması şəraiti və qaydaları Azərbaycan respublikasının ədliyyə nazirliyinin ekspert müəssisəsi tərəfindən hansı qayda və qanunla nizamlanır?

- ☐ Azərbaycan respublikasının prosesual cinayət məəcəlləsinin 32-33-ci maddəsinə əsasən
☒ Azərbaycan respublikasının prosesual cinayət məəcəlləsinin 21-22-ci maddəsinə əsasən

- ☐ Azərbaycan respublikasının prosesual cinayət məəcəlləsinin 6-7-ci maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının prosesual cinayət məəcəlləsinin 30-31-ci maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının prosesual cinayət məəcəlləsinin 28-29-cü maddəsinə əsasən

355 Kriminal ekspertiza və ya məhkəmə ekspertizası neçə növə bölünür?

- ☐ 3
- ☐ 9
- ☒ 6
- ☐ 8
- ☐ 4

356 Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı maddəyə əsasən keçirilir?

- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 35-ci maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 8-ci maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 28-ci maddəsinə əsasən
- ☒ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 18-ci maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 33-cü maddəsinə əsasən

357 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı növ ekspertiza ilə əlaqəlidir?

- ☐ məhkəmə-bioloji, texniki
- ☐ məhkəmə-kimyəvi, kompleks
- ☐ məhkəmə-texniki, komissiya
- ☒ kompleks məhkəmə ekspertizası, komissiya, məhkəmə-texniki, məhkəmə-kimyəvi, məhkəmə bioloji
- ☐ komissiya məhkəmə ekspertizası ilə, məhkəmə-bioloji

358 əmtəəşünas məhkəmə-ekspertləri xüsusi bilikdən istifadə edərək kimə çox kömək etmiş olur?

- ☐ istehlakçılara
- ☐ ictimai təşkilatlara
- ☐ alıcılara
- ☒ müstəntiq və məhkəmələrə
- ☐ dövlətə

359 Rəyi düzgün tərtib etmək üçün nə tələb olunur?

- ☐ təcrübə tələb edir
- ☒ xüsusi bilik tələb edir
- ☐ iş stajı tələb edilir
- ☐ dərin dünyagörüşü tələb edilir
- ☐ yeniliklər tələb edir

360 Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsində 12 və 13 maddəyə əsasən, müstəntiq ekspertin hansı hüquq və vəzifələrini izah etməlidir?

- ☒ müstəntiq ekspert hüquq və vəzifələrini izah etməli, şəxsiyyətini tanımalı, ixtisaslı, səriştəli, məsuliyyətli olduğunu bilməlidir
- ☐ birincisi onun şəxsiyyətini yaxşı tanımalı və məsuliyyətli olduğunu bilməlidir
- ☐ onun şəxsiyyətini tanımalıdır
- ☐ ixtisasına bələd olmalıdır
- ☐ onun səriştəliyinə inanmalıdır

361 Konstitutsiyanın hansı maddəsinə əsasən ilk-əmtəəşünaslıq ekspertizası keçirilir?

- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 29-cu maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 10-cu maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 24-cü maddəsinə əsasən
- ☒ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 17-ci maddəsinə əsasən
- ☐ Azərbaycan respublikasının cinayət prosesual məəcəlləsinin 25-ci maddəsinə əsasən

362 Xarakterindən və əsasından asılı olaraq hansı növ ekspertiza vardır?

- ☐ təkrar, kompleks
- ☐ ilk, əlavə
- ☐ komissiya, bioloji
- ☐ kompleks, nəzarət
- ☒ ilk, əlavə, təkrar, kompleks, nəzarət, komissiya

363 Cinayət işini effektiv halda tədqiq etmək nədən asılıdır?

- ☐ tədqiqatın aparılmasından
- ☐ tədqiqatın aparılmamasından
- ☐ xüsusi biliyə malik olmasından
- ☒ ekspertizanın vaxtında təyini və keyfiyyətli aparılması
- ☐ vaxtında təyin edilmədən

364 Müstəntiq torpaq mənşəli materiallara görə ekspertə hansı sualı verə bilər?

- ☐ sual verməyə ehtiyac yoxdur.
- ☒ iz düşən torpaq nə ilə xarakterizə edilir?
- ☐ torpaq izlərinin əmələ gəlmə mexanizmi necədir?
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?
- ☐ obyekt yuyulmuşdurmu?

365 Azərbaycanın prosesual cinayət məəcəlləsində 6-cı maddənin mahiyyəti nədir?

- ☒ təşəbbüs hüququ, sualları sərbəst formalaşdırmaq, ona elmi əsaslanmış cavab vermək
- ☐ ekspertiza üçün təşəbbüs hüququ
- ☐ sualları sərbəst formalaşdırmaq hüququ
- ☐ onlara elmi əsaslanmış cavab vermək
- ☐ iş üçün əhəmiyyətli sualları formalaşdırmaq

366 Məhkəmə-əmtəəşünaslıq (kriminal) ekspertizası zamanı məmulatın hansı xassələri tədqiq edilir?

- ☒ keyfiyyəti, kəmiyyəti, quruluşu, saxlanma şəraiti, daşınması
- ☐ malların keyfiyyəti
- ☐ saxlanma şəraiti, daşınması
- ☐ malların quruluşu
- ☐ malların miqdarı

367 Mal (məhsul) olmadan məhkəmə-əmtəəşünas ekspertizası aparmaq olarmı?

- ☒ işin materiallarındakı məlumatlardan, hesab kağızında, mal-müşayətidici qəbzlərdə, keyfiyyət haqqında digər sənədlərdə, saxlama, hazırlanma üsulu, komponentlərin tərkibi, mal (məhsul) haqqında digər məlumatlardan istifadə etməklə
- ☐ işin materialında digər sənədlərdə olan məlumatlardan istifadə etmək yolu ilə
- ☐ komponentlərin tərkibi, mal haqqında digər məlumatlardan
- ☐ keyfiyyət haqqında digər sənədlərdən, saxlama, hazırlanma üsulundan
- ☐ hesab kağızından mal-müşayət edici qəbzlərdən

368 Məhkəmə-bioloji ekspertiza nə üçün təyin edilir?

- ☒ mal və məhsulların kimyəvi tərkibini, bioloji xüsusiyyətlərini, fiziki quruluşunu və xüsusiyyətlərini tədqiq etmək üçün zərurət yaranarsa
- ☐ mal və məhsulun kimyəvi tərkibini tədqiq etmək üçün zərurət yaranarsa
- ☐ bir qrup malların tədqiqinə zərurət yaranarsa
- ☐ dəlil – sübutların materialların tədqiqi üçün zərurət yaranarsa
- ☐ mal və məhsulun bioloji xüsusiyyətlərini tədqiq etmək üçün zərurət yaranarsa

369 Müstəntiq nə üçün müxtəlif mal və məhsulların qiymətini müəyyənləşdirilir?

- ☒ dəlillərin sübutu,ölçüsü, səriştəliliyi, dövlət və ictimai əmlakın dağıdılmasının təyini zamanı
- ☐ onları sübut-dəlil kimi istifadə edirlər
- ☐ əmlakın miqdarının dağıdılmasının təyini zamanı
- ☐ əmlakın dağıdılmasının səriştəliyi təyin edilən zaman
- ☐ dövlət əmlakının dağıdılmasının təyini zamanı

370 Ekspertizanın aparılması kimə tapşırılır?

- ☐ iş təcrübəsinə malik olan şəxsə
- ☐ iş stajı olan şəxsə
- ☐ səriştəsi olan şəxsə
- ☒ səriştəsi, iş stajı, xüsusi biliyə malik olan şəxsə
- ☐ müəyyən qrup məhsulları dair biliyə malik olan şəxsə

371 Azərbaycan Respublikasının prosesual cinayət məəcəlləsinin hansı maddəsinə əsasən kriminal ekspertiza təyin edilir?

- ☐ Azərbaycan prosesual cinayət məəcəlləsinin 25 və 26-cı maddəsinə əsasən
- ☒ Azərbaycan prosesual cinayət məəcəlləsinin 21 və 22-ci maddəsinə əsasən
- ☐ Azərbaycan prosesual cinayət məəcəlləsinin 14 və 15 maddəsinə əsasən
- ☐ Azərbaycan prosesual cinayət məəcəlləsinin 8 və 12 maddəsinə əsasən
- ☐ Azərbaycan prosesual cinayət məəcəlləsinin 30 və 31 maddəsinə əsasən

372 Cinayəti tədqiq edən zaman əmtəəşünasın xüsusi biliyindən ən çox harda istifadə olunur?

- ☐ əşyayi dəlilləri və cinayət yerini tədqiq edən zaman
- ☒ axtarışı, əşyayi dəlilləri, nümunə götürən zaman, dövlət və ictimai əmlakın dağıdılması səbəb və şəraiti, istehlakçıların aldadılması tədqiq edən zaman
- ☐ əşyayi dəlilləri, axtarış və aldatmanı tədqiq edən zaman
- ☐ götürülən nümunələrin tədqiqi, aldadılmanın səbəb və şəraiti öyrənilən zaman
- ☐ dövlət və ictimai əmlakın dağıdılmasının səbəb və şəraiti, istehlakçıların aldadılması və digər cinayətlərin tədqiqi zamanı

373 Sualların ümumi formalaşması nədən asılıdır?

- ☐ obyektlərin çəkisindən
- ☒ obyektlərin xüsusiyyətlərindən
- ☐ heç bir şeydən asılı deyildir
- ☐ obyektlərin formasından
- ☐ obyektlərin xarici görünüşündən

374 Qanun ekspertdən hansı keyfiyyətə malik olmasını tələb edir?

- ☐ ekspertin tapşırılan işə görə marağı olmamalıdır
- ☐ ekspert sərbəst olmalıdır

- ☐ ekspert şəxsi məsuliyyət daşıyır
- ☒ ekspert sərbəst olmalı, şəxsi məsuliyyət daşımalı, öz adından rəy verməli, yalançı rəy verməməlidir
- ☐ ekspert rəyi düzgün verməlidir

375 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ qumla qarışdırılmış torpağı bir – birindən ayıra bilərsinizmi?
- ☒ obyektin üzərindəki izlər müqayisəli tədqiqat üçün götürülmüş konkret torpaqdandır?
- ☐ konkret torpaq dedikdə nə bacə düşürsünüz?
- ☐ bu torpaq mənşə etibarilə sizə tanışdır?
- ☐ torpaq qumla kontaktda olmuşdur?

376 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ torpaq izlərini silmək mümkündürmü?
- ☒ torpaq izlərinin əmələ gəlməsi harada olmuşdur?
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?
- ☐ torpaq mənşəli materiallara görə suala cavab verərsinizmi?
- ☐ obyekt istismarda olmuşdur?

377 Müstəntiq torpaq mənşəli materiallara görə ekspertə hansı sualları verə bilər?

- ☒ aşkar edilmiş torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ aşkar edilməmiş torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ aşkar ediləcək torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ tədqiqata ehtiyacı olmayan torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ torpaq mənşəli materiallar varmı?

378 Müstəntiq tərəfindən ekspertə torpaq mənşəli materiallara aid hansı suallar verilir?

- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?
- ☐ torpaq mənşəli materiallar üçün sual verilmir
- ☐ obyekt başqa predmetlə kontaktda olmuşdur?
- ☒ təqdim edilmiş obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ obyektə ekspert rəy verə bilirmi?

379 Müstəntiq (məhkəmə) işdə həttə müəssisə ekspertizasının keçirilməsi haqqında sübut-dəlil olarsa, arayış alarsa, onda nə üçün ekspertiza təyin edilir?

- ☐ qanun pozularsa
- ☐ təhqiqat və ya dindirilmə yeganə prosesual sənəd hesab edilir ki, bu da məhkəmə-əmtəəşünas ekspertizasının keçirilməsi üçün əsas hesab edilir
- ☐ məhsulun keyfiyyətinin tədqiqinə zərurət yaranarsa
- ☐ məhsulun saxlanma şəraitini
- ☒ kifayət qədər informasiya (məlumat) olmadıqda

380 Ekspertlərlə hansı cinayət işləri tədqiq edilir?

- ☒ dövlət və ictimai əmlakın korlanması, möhtəkirlik, oğurluq, qarət, aldatma, rüşvətxorluq, adamöldürmə, döyülmə, çəkidə aldatma
- ☐ adam öldürmə, çəkidə aldatma, aldatma
- ☐ dövlət və ictimai əmlakı korlanması, çəkidə aldatma
- ☐ möhtəkirlik, oğurluq, qarət
- ☐ istehlakçıların aldadılması, rüşvətxorluq

381 Təhqiqat aparan zaman malların təsnifatının nə əhəmiyyəti vardır?

- ☐ tapşırılan işi hərtərəfli tədqiq edir
- ☐ müstəntiqə (hakimə) ekspert-əmtəəşünası düzgün seçməyə imkan verir
- ☐ müstəntiqə (hakimə) ekspert-əmtəəşünası düzgün təyin etməyə kömək edir
- ☒ ekspert-əmtəəşünası düzgün seçmək və təyin etməyə kömək edir
- ☐ tapşırılan işi obyektiv tədqiq edir

382 Hansı biliyə əsasən (Azərbaycan prosesual cinayət məəcəlləsi, maddə 1) kriminal ekspertiza aparılır?

- ☐ maddi obyekt haqqında informasiyaya əsasən
- ☐ informasiyaya əsasən
- ☐ hadisəyə və xüsusi biliyə əsasən
- ☐ maddi obyekt, prosesə əsasən
- ☒ işin vəziyyəti haqda informasiyaya əsasən, maddi obyekt, hadisə, proses, xüsusi biliyə əsasən

383 əmtəəşünaslıqda müxtəlif məhsulları tədqiq edən zaman tədqiqat prosesində hansı üsullardan istifadə olunur?

- ☐ müşahidə, müqayisə
- ☐ müşahidə, baxış
- ☐ ekspertiment, ölçmə
- ☒ müşahidə, müqayisə, ölçmə, eksperiment
- ☐ ölçmə, müşahidə

384 Məhkəmə əmtəəşünas ekspertizanın nəzəri və metodik əsasları nədən ibarətdir?

- ☐ qənnadı malları
- ☒ əmtəəşünaslıqdan
- ☐ çörək və çörək-bulka məmulatları
- ☐ süd və süd məhsulları
- ☐ meyvəçilik-tərəvəzçilik

385 Cinayətkarlıqla mübarizədə hansı müxtəlif elmi və texniki nailiyyətlərdən istifadə edilir?

- ☒ mikroskoplardan, cədvəllərdən, kimyəvi, bioloji, siyasi iqtisad, sosiologiya DÖST, sahə standartı, norma və üsullardan
- ☐ mikroskop və digər cihazlardan
- ☐ kimyəvi biliklərdən, DÖST, sahə standartlarından, texniki şərtlərdən
- ☐ bioloji biliklərdən, DÖST, normalardan
- ☐ fiziki biliklərdən, siyasi iqtisaddan, sosiologiyadan, sahə standartı və üsullardan

386 Ekspertiza təyin edən zaman qanun nəyi tələb edir?

- ☐ tədqiq olunan mal qrupları haqqında xüsusi biliyə malik olmalıdır
- ☐ qanun tələb edir ki, ekspert xüsusi biliyə malik olmalıdır
- ☐ qanun tələb edir ki, ekspert ali və ya xüsusi orta təhsilə malik olmalıdır
- ☐ ekspert hazırlanan zaman xüsusi biliyə malik olmalıdır
- ☒ ekspertin ixtisasına uyğun iş stajı, xüsusi biliyi, ali və ya xüsusi orta təhsili, ekspert hazırlığı dövründə xüsusi bilik olmalıdır

387 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ izlər müxtəlif torpaq sahələrindəndirmi?
- ☒ müxtəlif obyektlərin üzərində aşkar edilmiş izlər eyni sahənin torpağındandırmı?
- ☐ bu sualların heç biri verilmir
- ☐ obyekt torpağa, yoxsa lillə batmışdır?
- ☐ obyekt istismarda olmuşdurmu?

388 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☐ biologiya
- ☒ kibernetika
- ☐ coğrafiya
- ☐ tarix
- ☐ ədəbiyyat

389 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ nformatika
- ☐ coğrafiya
- ☐ tarix
- ☐ biologiya
- ☐ ədəbiyyat

390 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☐ coğrafiya
- ☒ məhkəmə – tibbi
- ☐ biologiya
- ☐ ədəbiyyat
- ☐ tarix

391 Ekspert rəyi qiymətləndirmə obyektini kimi neçə aspektdən öyrənilir?

- ☒ 2
- ☐ 6
- ☐ 5
- ☐ 4
- ☐ 3

392 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ hüquq
- ☐ tarix
- ☐ ədəbiyyat
- ☐ coğrafiya
- ☐ biologiya

393 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ tibbi statistik
- ☐ biologiya
- ☐ coğrafiya
- ☐ tarix
- ☐ ədəbiyyat

394 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ kriminalistika
- ☐ ədəbiyyat
- ☐ tarix
- ☐ coğrafiya
- ☐ biologiya

395 Ekspertlər bəzən öz səlahiyyətlərindən kənara çıxdıqda nə edirlər?

- ☐ heç bir şey etmirlər
- ☒ öz ixtisaslarına uyğun olmayan suallara cavab verirlər
- ☐ faktları nəzərə almırlar
- ☐ məlumatlara əsaslanmırlar
- ☐ müstəntiqlə razılaşmırlar

396 Ekspertin səlahiyyəti müstəntiqlə yanaşı daha kim tərəfindən yoxlanılır?

- ☐ heç kim
- ☒ ekspertiza təşkilatının rəhbərliyi
- ☐ prokurorluq orqanları
- ☐ mühasibat işçiləri
- ☐ laborantlar

397 Ekspertin müəyyən sahədə səlahiyyəti hansı sənədlə təsdiq edilir?

- ☐ müqavilə
- ☒ şəhadətnamə
- ☐ vəsiqə
- ☐ sertifikat
- ☐ tərifnamə

398 Bunlardan hansı ekspertə göstərilən prosessual maneədir?

- ☐ ekspertə maneə törədə bilməzlər
- ☒ proses iştirakçılarından asılılıq
- ☐ prokurorla münaqişə
- ☐ bilik səviyyəsinin aşağı olması
- ☐ komissiya sədri ilə münaqişə

399 Bunlardan hansı ekspertə göstərilən prosessual maneədir?

- ☐ prokurorla münaqişə
- ☒ proses iştirakçıları ilə qohumluq
- ☐ heç kim ekspertə prosessual maneə törədə bilməz
- ☐ komissiya sədri ilə münaqişə
- ☐ bilik səviyyəsinin aşağı olması

400 Ekspert rəyinin qiymətləndirilməsinin birinci aspekti hansıdır?

- ☐ rəyi verən ekspertin iş stajı
- ☐ rəyin dolğunluğunun müəyyənləşdirilməməsi
- ☐ rəyin həcmi
- ☐ rəyi verən ekspertin təhlili
- ☒ ekspert rəyinin tam dolğunluğunun müəyyənləşdirilməsi

401 əgər ekspert suallara tam cavab verə bilmirsə nə təyin edilir?

- ☐ ilkin ekspertiza
- ☐ komission ekspertiza
- ☒ əlavə ekspertiza
- ☐ təkrar ekspertiza
- ☐ kompleks ekspertiza

402 Müstəntiq və ekspertiza təşkilatının rəhbərliyi aşağıdakılardan hansını yoxlama hüququna malikdir?

- ☐ ekspertin bilik səviyyəsini
- ☒ ekspertin səlahiyyətini
- ☐ ekspertin müstəqilliyini
- ☐ ekspertin obyektivliyini
- ☐ ekspertin səriştəliyini

403 Ekspertlərin öz ixtisaslarına uyğun olmayan suallara cavab verməsi nəyi göstərir?

- ☐ xüsusi bilik səviyyələri aşağıdır
- ☐ verdikləri cavablar qismən qeyri – obyektivdir
- ☐ sualları cavablandırmaqda qruplaşmaya yol verirlər
- ☐ buna onların hüququ çatmır
- ☒ ekspertlər öz səlahiyyətlərindən kənara çıxmışlar

404 Ekspertlərin öz ixtisaslarına uyğun olmayan suallara cavab verməsi nəyi göstərir?

- ☐ buna onların hüququ çatmır
- ☒ ekspertlər öz səlahiyyətlərindən kənara çıxmışlar
- ☐ xüsusi bilik səviyyələri aşağıdır
- ☐ verdikləri cavablar qismən qeyri – obyektivdir
- ☐ sualları cavablandırmaqda qruplaşmaya yol verirlər

405 Ekspert sualların qoyuluşu haqqında mənfi fikir yürüdə bilərmə?

- ☐ müstəntiqin icazəsi ilə
- ☒ xeyr
- ☐ bəli
- ☐ bəzi hallarda
- ☐ idarə rəisinin icazəsi ilə

406 Səlahiyyətdən kənara çıxdıqda ekspert nə edir?

- ☐ ekspert səlahiyyətini aşır
- ☒ faktların iş üzrə sübut edici rolu haqqında hüquqi şərh edir
- ☐ sübutlar əhəmiyyət vermir
- ☐ müqavilənin şərtlərini pozur
- ☐ tədqiqatda nəzərdə tutulmayan məlumatlara görə rəy verir

407 əlavə ekspertiza nə zaman təyin edilə bilər?

- ☐ sualları obyektiv şəkildə cavablandırdıqda
- ☒ ekspert suallara tam cavab verə bilmədikdə
- ☐ ekspert suallara heç cavab verə bilmədikdə
- ☐ ekspert suallara düzgün cavab verə bilmədikdə
- ☐ sualları cavablandırmağı digər ekspertlər xahiş etdikdə

408 Müstəntiq natamam rəyi nə üçün təşkilata qaytarmalı olur?

- ☐ suallara qərəzli cavab verildiyi üçün
- ☒ tam yerinə yetirilməsi üçün
- ☐ bunlardan heç biri
- ☐ cavablar tam, dolğun yazıldığı üçün
- ☐ ekspertin səviyyəsini yoxlamaq üçün

409 Ekspert sualların qoyuluşu haqqında

- ☐ əvvəlcədən xəbərdarlıq almalıdır
- ☐ onları formalaşdırma bilməz
- ☐ onları qruplaşdırma bilməz
- ☐ yalnız müsbət fikir yürütməlidir
- ☒ mənfi fikir yürüdə bilməz

410 Müstəntiq natamam rəyi tam yerinə yetirilməsi üçün hansı təşkilata qaytarır?

- ☐ vergilər nazirliyinə
- ☐ auditorlar palatasına
- ☒ ekspertiza təşkilatına
- ☐ gömrük idarəsinə
- ☐ sahibkarlıq idarəsinə

411 Natamam ekspertiza rəyi nəyə deyilir?

- ☐ əgər sualları tam cavablandırırsa
- ☒ əgər ekspert bütün suallara tam cavab verə bilmirsə
- ☐ natamam rəy olmur
- ☐ ekspert sualları qruplaşdırırsa
- ☐ cavablar müasir elmin inkişafına əsaslanmırsa

412 Səlahiyyətdən kənara çıxmağın ən geniş yayılmışı

- ☐ ekspert səlahiyyətini aşmır
- ☒ ekspertin müəyyən edilmiş faktların əhəmiyyəti haqqında hüquqi şərhidir
- ☐ faktlara əhəmiyyət verməməsidir
- ☐ müqavilənin şərtlərini pozmasıdır
- ☐ tədqiqatda nəzərdə tutulmayan məlumatlara görə rəy verməsidir

413 Komission müqavilə kimlərlə bağlanır?

- ☐ komissiya sədrləri ilə
- ☒ hüquqi şəxslərlə
- ☐ ekspertizanın işçi qrupu ilə
- ☐ ekspertlərlə
- ☐ əmtəəşünaslarla

414 Yeni malların keyfiyyət ekspertizasında hansı metod həlledici əhəmiyyətə malikdir?

- ☐ orqanoleptiki
- ☒ ekspert
- ☐ sosioloji
- ☐ ölçü
- ☐ hesablama

415 Müstəntiq özünün mütəxəssis biliklərinə nə zaman arxayınlaşmalıdır?

- ☐ ekspertin müstəqilliyini yoxlayarkən
- ☒ ekspert rəyini qiymətləndirərkən
- ☐ ekspertin səriştəliyini yoxlayarkən
- ☐ mütəxəssis biliklərinə arxayınlaşmağı düzgün deyildir
- ☐ ekspertin səlahiyyətini yoxlayarkən

416 Şəhadətnamə ilə nə təsdiq edilir?

- ☐ ekspertin obyektivliyi
- ☒ ekspertin müəyyən sahədə səlahiyyəti
- ☐ ekspertin bilik səviyyəsi
- ☐ ekspertin müstəqilliyi
- ☐ ekspertin subyektivliyi

417 Müqavilə üzrə ekspertiza nə deməkdir?

- ☐ malların miqdarının qiymətləndirilməsi
- ☐ nöqsanların təyini
- ☐ sifarişlə qiymətləndirmə
- ☒ müqavilədə göstərilmiş keyfiyyət tələblərinin qiymətləndirilməsi
- ☐ şifahi qiymətləndirmə

418 əgər ekspert hər hansı bir suala cavab verə bilmirsə ...

- ☐ digər ekspertlərlə məsləhətləşməlidir
- ☒ o, bunu rəydə əsaslandırmalıdır
- ☐ rəy nömrələnməməlidir
- ☐ rəyə şamp vurulmamalıdır
- ☐ rəy verməkdən imtina etməlidir

419 Ekspert rəyinin qiymətləndirilməsinin ikinci aspektinə nə məruz qalır?

- ☐ heç bir şey
- ☐ ekspertin subyektiv fikirləri
- ☒ faktiki məlumatlar
- ☐ müqavilələr
- ☐ tədqiqatların nəticələri

420 Ekspert rəyinin tam dolğunluğu nə daşıyıcısıdır?

- ☐ heç bir məlumat daşımır
- ☒ faktların informasiya daşıyıcısı
- ☐ faktların sübutu üçün dəlil
- ☐ faktların sübut vasitəsi
- ☐ fakta əsaslanan rəqəmlərin daşıyıcısı

421 Ekspertizanın nəticələrini müstəntiqdən başqa daha kim qiymətləndirə bilər?

- ☐ ekspertlər qrupu
- ☒ vəkil
- ☐ heç kim
- ☐ gömrük işçiləri
- ☐ şahidlər

422 Ekspertizanın nəticələrini müstəntiqdən əlavə daha kim qiymətləndirə bilər?

- ☐ ekspertlər qrupu
- ☒ müdafiəçi
- ☐ yalnız müstəntiq qiymətləndirə bilər
- ☐ gömrük işçiləri
- ☐ şahidlər

423 Ekspertin müəyyən edilmiş faktların əhəmiyyəti haqqında hüquqi şərh etməsi nəyi göstərir?

- ☐ ekspertin müstəqilliyini
- ☒ ekspertin səlahiyyətdən kənara çıxdığını
- ☐ ekspertin hüququnu tam bildiyini
- ☐ ekspertin vəzifəsini tam bildiyini
- ☐ ekspertin obyektivliyini

424 Ekspert rəyinin qiymətləndirilməsinin nəticələrinin müstəntiqə köməyi nədədir?

- ☐ rəyin müstəntiqə təsiri yoxdur
- ☒ iş üzrə sübut vasitəsi kimi istifadə edir
- ☐ istintaqın vaxtını artırır
- ☐ istintaqın vaxtını azaldır
- ☐ istintaqda heç bir köməyi yoxdur

425 Ekspert rəyinin qiymətləndirilməsinin ikinci aspektinə nə məruz qalır?

- ☐ qiymətləndirmədə ikinci aspekt yoxdur
- ☒ iş üzrə sübutlar
- ☐ bağlanmış müqavilələr
- ☐ tədqiqatların təhlili
- ☐ ekspertin iltizamı

426 Ekspertizanın nəticələrinin hüquqi qiymətləndirilməsi məhkəmə sübutları nəzəriyyəsiindən hansı sənədə əsasən aparılır?

- ☐ xüsusi təlimata
- ☒ ümumi təlimata
- ☐ zərərçəkənin ərizəsinə
- ☐ iki tərəfli müqaviləyə
- ☐ metodik göstərişə

427 Sanitar-gigiyenik ekspertizanın subyektləri kimlərdir?

- ☐ şikayət kitabı
- ☐ TN- rəisləri
- ☐ sanitar mühasiblər
- ☒ sanitar həkimlər
- ☐ tibbi ekspertlər

428 Kompleks ekspertiza nədir?

- ☐ ekspertlərin təcrübəsinin yoxlanılması
- ☐ sınaqların qiymətləndirilməsi
- ☐ sənədlərin təhlili
- ☒ sənədlərin təhlili əsasında malın bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ cihazların yoxlanılması

429 Məhsulun saxlanma müddətini uzadan nədir?

- ☐ spirt
- ☐ qənd
- ☐ duzlar
- ☒ konservantlar

☐ sirkə

430 Konservantlar nə vaxt istifadə olunur?

- ☐ məhsulun quruluşunu yaxşılaşdırmaq üçün
- ☐ məhsulun iyini yaxşılaşdırmaq üçün
- ☐ məhsulun rəngini yaxşılaşdırmaq üçün
- ☒ məhsulun saxlanma müddətini uzatmaq üçün
- ☐ məhsulun dadını yaxşılaşdırmaq üçün

431 Gigiyenik ekspertizanın məqsədi nədir?

- ☐ keyfiyyət göstəricilərinin yoxlanması
- ☐ sənədlərin yoxlanılması
- ☐ malların keyfiyyətinin yoxlanılması
- ☒ malların təhlükəsizliyinin təmin edilməsi
- ☐ göstəricilərin nomenklaturasının təyini

432 Sənəd ekspertizası nədir?

- ☐ texniki sənədlərin yoxlanması
- ☐ malı müşayiət edən sənədlərin yoxlanması
- ☐ sənədlərin yoxlanması
- ☒ sənədlərin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ normativ sənədlərin yoxlanması

433 Malların siyahıya alınmasını kimlər imzalayır?

- ☐ yalnız maddi məsul şəxs
- ☐ yalnız rəhbərlər
- ☐ yalnız ekspertlər
- ☒ ekspertlər, rəhbərlik və maddi məsul şəxs
- ☐ yalnız laboratoriya işçiləri

434 Maddi sübutlar harada saxlanılır?

- ☐ mühasibatlıqda
- ☐ anbarda
- ☐ arxivdə
- ☒ iş materiallarında
- ☐ laboratoriyada

435 Maddi sübut hansı sənəddə əks edilməlidir?

- ☐ müqavilədə
- ☐ aktda
- ☐ laboratoriya blankında
- ☐ ərizədə
- ☒ protokolda

436 Neft məhsullarının izləri kimlər üçün xarakterikdir?

- ☐ evdar xanımlar
- ☐ şüşə əridənlər
- ☐ metal əridənlər

- ☒ saxtaçılar
☐ rabitəçilər

437 Neft məhsullarının izləri kimlər üçün xarakterikdir?

- ☐ müəllimlər
☐ rabitəçilər
☐ saxtaçılar
☒ nəqliyyat vasitələrini yanacaqqla dolduranlar
☐ həkimlər

438 Neft məhsullarının izləri kimlər üçün xarakterikdir?

- ☐ həkimlər
☐ saxtaçılar
☐ mebel düzəldənlər
☒ asfalt döşəyənlər
☐ rabitəçilər

439 Metal tozu və mineral yağların izləri kimlər üçün xarakterikdir?

- ☐ bəstəkarlar
☐ həkimlər
☐ fotoqraflar
☒ təmirlə məşğul olan fəhlələr
☐ müəllimlər

440 Metal tozu və mineral yağların izləri kimlər üçün xarakterikdir?

- ☐ həkimlər
☐ rabitəçilər
☐ saxtaçılar
☒ metal emalı ilə məşğul olan fəhlələr
☐ müəllimlər

441 Kimyəvi boyaq maddələrinin izləri kimlər üçün xarakterikdir?

- ☐ rabitəçilər
☐ müəllimlər
☐ nəqliyyat vasitələrini yanacaqqla dolduranlar
☒ fotoqraflar
☐ saxtaçılar

442 Kimyəvi boyaq maddələrinin izləri kimlər üçün xarakterikdir?

- ☐ metal emalı ilə məşğul olan fəhlələr
☐ həkimlər
☐ müəllimlər
☒ boyaqçılar
☐ rabitəçilər

443 Kimyəvi boyaq maddələrinin izləri kimlər üçün xarakterikdir?

- ☐ müəllimlər
☐ rabitəçilər

- ☐ həkimlər
- ☒ rəngsazlar
- ☐ metal emalı ilə məşğul olan fəhlələr

444 Bərk maddələr dərinin üst qatında hansı şəkildə iz buraxırlar?

- ☐ monomerlər şəklində
- ☐ polimerlər şəklində
- ☐ üzvi birləşmələr şəklində
- ☐ yara şəklində
- ☒ müxtəlif birləşmələr şəklində

445 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☐ ətirinin istehsal edildiyi ölkə
- ☒ geyiminin materialı
- ☐ üzlüyünün ölçüsü
- ☐ dodaq boyasının markası
- ☐ geyiminin istehsal edildiyi ölkə

446 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☐ ətirinin istehsal edildiyi ölkə
- ☒ dodaq boyasının izi
- ☐ dodaq boyasının markası
- ☐ dodaq boyasının istehsal edildiyi ölkə
- ☐ geyiminin istehsal edildiyi ölkə

447 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☐ geyiminin istehsal edildiyi ölkə
- ☒ parikin lifləri
- ☐ ayaqqabısının ölçüsü
- ☐ üzlüyünün ölçüsü
- ☐ dodaq boyasının markası

448 Zərərçəkənin əlamətlərinə göstərilənlərdən hansı daxildir?

- ☐ geyiminin istehsal edildiyi ölkə
- ☐ ətirinin istehsal edildiyi ölkə
- ☒ toxuculuq liflərinin növü
- ☐ dodaq boyasının markası
- ☐ siqaret tütününün iyi

449 Zərərçəkənin əlamətlərinə aşağıdakılardan hansı daxildir?

- ☐ ayaqqabısının ölçüsü
- ☒ xarici cizgilər
- ☐ üzlüyünün ölçüsü
- ☐ ayaqqabısının materialı
- ☐ şəxsiyyət vəsiqəsinin nömrəsi

450 Sübut etmə prosesində iştirak etmənin neçə halı ola bilər?

- ☐ heç bir hal yoxdur

- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☒ 4

451 Məhlul halında olan maddələr dəridə nə qədər qala bilər?

- ☐ bu maddələr iz buraxmırlar
- ☐ 35 saniyə
- ☒ uzun müddət
- ☐ 30 dəqiqə
- ☐ 15 dəqiqə

452 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☐ dımaq boyasının istehsal edildiyi ölkə
- ☒ dımaq boyasının rəngi
- ☐ geyiminin istehsal edildiyi ölkə
- ☐ dodaq boyasının markası
- ☐ üzlüyünün ölçüsü

453 Malların ekoloji ekspertizası nə deməkdir?

- ☐ keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
- ☐ malların sertifikatı
- ☐ mikroorqanizmlərin əlaqəsi
- ☒ malların ətraf mühitə zərərli təsirinə ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ malların standartlaşdırılması

454 Mallara gigiyenik tələblər nə ilə təsdiq olunur?

- ☐ rəhbərliklə
- ☐ yalnız metodiki göstərişlə
- ☐ yalnız standartla
- ☒ xüsusi standart qaydaları və normaları ilə
- ☐ ekspertlərlə

455 Saxlanma zamanı malların keyfiyyətinin aşağı düşməsi prosesi necə adlanır?

- ☐ iyin dəyişməsi
- ☐ rəng dəyişməsi
- ☐ miqdar dəyişməsi
- ☒ keyfiyyət dərəcəsinin dəyişməsi
- ☐ dadın dəyişməsi

456 Ekspertiza zamanı istifadə edilən metodlar nəticə aktının hansı hissəsində göstərməlidir?

- ☐ metodlar heç bir hissədə göstərilir
- ☐ rəy
- ☐ giriş
- ☒ tədqiqat
- ☐ titulda

457 Cilalayıcı materiallar kimlərin bədənində – dəri qatında ömrü boyu qala bilər?

- ☐ maşinistlərin
- ☐ həkimlərin
- ☐ müəllimlərin
- ☒ kəsici əşyaları itiləyən şəxslərin
- ☐ boyaqçıların

458 Nəfəs yollarında insanın peşəsi ilə əlaqədar olan hansı hissəciklər aşkar edilə bilər?

- ☐ heç bir hissəcik aşkar edilə bilməz
- ☐ pigmentlər
- ☐ makrohissəciklər
- ☒ mikrohissəciklər
- ☐ bəzi vasitələrin izləri

459 Sübut edici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

- ☐ obyektə heç bir sənəd qoşulmur
- ☐ hakimin hökmü
- ☐ yalnız sərəncam
- ☒ ekspertiza materialları
- ☐ müstətiqin qərarı

460 Sübutedici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

- ☐ obyektə heç bir sənəd qoşulmur
- ☐ hakimin hökmü
- ☐ yalnız sərəncam
- ☒ ekspertin rəyi
- ☐ müstətiqin qərarı

461 əvvəlki görünüşünü dəyişmiş obyektlər nə zaman işə tikilə bilər?

- ☐ bu obyektlər işə tikilə bilməzlər
- ☐ onlar deformasiyaya uğramamışdırlarsa
- ☐ onların quruluşu tam dağılmışdırsa
- ☒ əgər onların xassələri təkrar ekspertiza üçün yararlıdırsa
- ☐ onlar tam deformasiyaya uğramışdırlarsa

462 Ekoloji ekspertizanın vəzifəsi nədir?

- ☐ malların utilizasiyası
- ☐ malların saxlanması
- ☐ malların daşınması
- ☒ malların ətraf mühitə zərərli təsirinin öyrənilməsi
- ☐ malların satışa hazırlanması

463 Yeyinti əlavələrinin qrupları hansılardır?

- ☐ ancaq ədviyyatlar
- ☐ qadağan edilmiş
- ☐ icazə verilmiş
- ☒ icazə verilmiş və qadağan edilmiş
- ☐ ancaq rəngləyicilər

464 Ksenobiotika nədir?

- ☐ antibiotik
- ☐ təbii xammal
- ☐ təbii zərərli qarışıq
- ☒ yad cisimli kimyəvi birləşmə
- ☐ çirklənmə mənbəyi

465 Bunlardan hansı sanitar – gigiyenik ekspertizanın obyektidir?

- ☐ texniki sənədlər
- ☐ cihaz
- ☐ normativ sənəd
- ☒ məhsul
- ☐ laborator vasitələr

466 Sanitar – gigiyenik ekspertizanın məqsədi nədir?

- ☐ alıcıların tələbinin öyrənilməsi
- ☐ məhsulun təzəliyinin yoxlanılması
- ☐ malın keyfiyyətsizliyinin təyini
- ☒ malın təhlükəsizliyinin təsdiqi
- ☐ məhsulun qatılığının təyini

467 Sənəd ekspertizasının mürəkkəbliyi nədədir?

- ☐ ekspertlərin səriştəli olması
- ☐ sənədsiz ekspertizanın aparılması
- ☐ cihaza ehtiyacın olmaması
- ☒ mal olmadıqda ekspertlərin yalnız normativ sənədlərə əsaslanması
- ☐ malın mütləq olması

468 Saxlama müqavilələri kimlərlə bağlanır?

- ☐ laboratoriya işçiləri ilə
- ☐ yalnız fiziki şəxslərlə
- ☐ yalnız hüquqi şəxslərlə
- ☒ hüquqi və fiziki şəxslərlə
- ☐ anbar müdirləri ilə

469 Fotoşəkillərin itirilməsi və ya dəyişdirilməsi istintaqın gedişatına necə təsir edir?

- ☐ heç bir təsir etmir
- ☐ istintaqa müsbət təsir edir
- ☐ istintaqa təsiri yoxdur
- ☒ sübuta yetirilməyə mənfi təsir edir
- ☐ istintaqın gedişatını ləngidir

470 Müstəntiq nəyi izah edərək rəsmiləşdirməlidir?

- ☐ bunlardan heç birini
- ☐ ilkin ekspertizadan razı qaldığını
- ☐ birinci nəticədən razı qaldığını
- ☒ birinci nəticədən razı qalmadığını
- ☐ ilkin rəydən razı qaldığını

471 Müstəntiqin izah edərək rəsmiləşdirdiyi nəticə hansı ekspertizanın təyini ilə əlaqədardır?

- ☐ komission ekspertiza
- ☒ təkrar ekspertiza
- ☐ ilkin ekspertiza
- ☐ əlavə ekspertiza
- ☐ kompleks ekspertiza

472 İstintaqın əvvəlində hansı məlumatın müəyyən qədər xeyri vardır?

- ☐ yazılı
- ☒ ehtimal
- ☐ şifahi
- ☐ heç bir məlumatın xeyri yoxdur
- ☐ riyazi

473 Ehtimal qiymətləndirmədə say nə qədər olmalıdır?

- ☐ 0,92 – 0,93 -dən az olmamalıdır
- ☐ 0,77 – 0,88
- ☒ 0,96 – 0,99 -dən az olmamalıdır
- ☐ 0,80 – 0,90
- ☐ 0,70 – 0,80

474 Maddi sübutların sübut edici əhəmiyyəti nəyə əsaslanır?

- ☒ ekspert rəyinə
- ☐ hakimin hökmünə
- ☐ müstətiqin qərarına
- ☐ prokurorun əmrinə
- ☐ müqavilənin şərtlərinə

475 Ekspertiza zamanı aşkar edilmiş obyektədən maddi sübut kimi istifadə etmək olarmı?

- ☒ obyekt prosesual yolla əldə edilmişdirsə olar
- ☐ müstətiqin təkidi ilə olar
- ☐ prokurorun istəyi ilə olar
- ☐ ekspertlər məsləhət bilsələr olar
- ☐ zərərçəkən razı deyilsə olmaz

476 Hansı həll olmayan hissəciklər insanın dəri qatında ömrü boyu qala bilər?

- ☒ cilalayıcı materiallar
- ☐ daş kömür hissəcikləri
- ☐ belə bir şey ola bilməz
- ☐ boyaqlar
- ☐ şüşə qırıqları

477 Müstətiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

- ☐ ekspertizanın nəticələri onda şübhə doğurmadıqda
- ☐ müstətiq bu hüquqa malik deyildir
- ☐ ekspertizanın nəticələri lakonik olduqda
- ☐ nəticə təlimata əsaslananda
- ☒ ekspertizanın nəticələri onda şübhə doğurduqda

478 Müstətiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

- ☒ ekspertizanın nəticələri onu qane etmədikdə
- ☐ müstəntiq bu hüquqa malik deyildir
- ☐ nəticə təlimata əsaslananda
- ☐ ekspertizanın nəticələri lakonik verildikdə
- ☐ ekspertizanın nəticələri onu qane etdikdə

479 əgər ekspertizanın nəticələri müstəntiqdə şübhə doğurarsa, o,

- ☒ təkrar ekspertiza təyin etmək hüququna malikdir
- ☐ ilkin ekspertiza təyin etmək hüququna malikdir
- ☐ kompleks ekspertiza təyin etmək hüququna malikdir
- ☐ aktı ləğv edir
- ☐ əlavə ekspertiza təyin etmək hüququna malikdir

480 əgər ekspertizanın nəticələri müstəntiqi qane etməzsə, o,

- ☐ aktı ləğv edir
- ☒ təkrar ekspertiza təyin etmək hüququna malikdir
- ☐ əlavə ekspertiza təyin etmək hüququna malikdir
- ☐ kompleks ekspertiza təyin etmək hüququna malikdir
- ☐ ilkin ekspertiza təyin etmək hüququna malikdir

481 Ehtimaldan həqiqi biliklərə keçid nə vaxt həyata keçirilir?

- ☒ ekspertiza aparılarkən
- ☐ ekspertizadan əvvəl
- ☐ ekspertiza ləğv edildikdən sonra
- ☐ heç vaxt
- ☐ ekspertizadan sonra

482 İşin tədqiqat hissəsində bəzən aşağıda göstərilən metodların hansından istifadə edilir?

- ☐ heç birindən istifadə edilmir
- ☐ laborator
- ☒ orqanoleptik
- ☐ qeyd etmə
- ☐ ölçü

483 Sübut etmənin dördüncü halında nə baş verir?

- ☐ heç bir şey baş vermir
- ☐ komissiya üzvləri məsləhətləşmələr aparırlar
- ☐ heç bir şeyi ekspertizaya göndərmir
- ☒ müstəntiq üzərində bəzi vasitələrin izləri tapılmayan predmetləri ekspertizaya göndərir
- ☐ komissiya üzvləri məsləhətləşmələr aparmırlar

484 Sübut etmənin ikinci halında nə aşkar edilir?

- ☐ heç bir şey aşkar edilmir
- ☐ üzərində iz qalmayan əşyalar
- ☐ üzərində iz qalmayan materiallar
- ☒ predmetin üzərində material və əşyaların izləri
- ☐ predmet üzərində ləkələr

485 İstintaq zamanı sübut etmənin birinci halında nə göstərilir?

- ☐ heç bir şey göstərilir
- ☐ götürülməmiş məmulatlar
- ☐ işə aidiyyəti olmayan məmulatlar
- ☒ götürülmüş məmulatlar
- ☐ istintaqdan kənar məmulatlar

486 İstintaqın gedişi zamanı sübut etmənin birinci halında nə göstərilir?

- ☐ heç bir şey göstərilir
- ☐ işə aidiyyəti olmayan məmulatlar
- ☐ protokolda göstərilməmiş məmulatlar
- ☒ protokolda göstərilmiş məmulatlar
- ☐ istintaqdan kənar məmulatlar

487 Sübut etmənin birinci halında nə göstərilir?

- ☐ heç bir şey göstərilir
- ☐ ekspertizadan keçməyən məmulatlar
- ☐ istintaqın gedişi zamanı aşkar edilməmiş məmulatlar
- ☒ istintaqın gedişi zamanı aşkar edilmiş məmulatlar
- ☐ sübut etmədə iştirak etməyən məmulatlar

488 Aşağıdakılardan hansı maddi sübuta aiddir?

- ☐ heç biri
- ☐ istintaqa aidiyyəti olmayan vasitələr
- ☐ sübut etmədə iştirak etməyən vasitələr
- ☒ qanunda nəzərdə tutulmuş sübut etmə prosesində iştirak edən vasitələr
- ☐ ekspertizanın obyektı olmayan vasitələr

489 Cinayət sferasına qurşanmış şəxslərin professional məşğuliyyətinin xarakteri haqqında informasiyanı necə təyin etmək olar?

- ☐ bu qeyri – mümkündür
- ☐ ayaq izlərindən
- ☐ siqaretindəki barmaq izlərindən
- ☒ bədəni üzərindəki vasitələrin izindən
- ☐ barmaq izlərindən

490 Müxtəlif material və məmulatlar tədqiqatdan sonra şəxslərin hansı xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir?

- ☐ heç bir xüsusiyyətini
- ☐ peşə xəstəliklərini
- ☐ genetik xəstəliklərini
- ☒ adət etdiklərini
- ☐ infeksiya xəstəliklərini

491 Sübut etmənin dördüncü halında nə baş verir?

- ☐ heç bir şey baş vermir
- ☐ ekspertlər konsilium keçirirlər
- ☐ müstəntiq üzərində heç bir iz tapılmayan predmetləri ekspertizaya göndərmir
- ☒ müstəntiq istintaqın gedişi zamanı üzərində mikrohissəciklərin izləri tapılmayan predmetləri ekspertizaya göndərir
- ☐ ekspertlər komissiya serti ilə məsləhətləşirlər

492 Sübut etmənin üçüncü halında nə göstərilir?

- ☐ heç bir şey göstərilmir
- ☐ bu materiallardan işdə istifadə edilmir
- ☐ ekspertizadan keçməmiş materiallar müstəntiqə qaytarılır
- ☒ ekspertizadan keçmiş materiallar müstəntiqə qaytarılır
- ☐ bu materiallar maddi sübut deyildir

493 Sübut etmənin üçüncü halında nə göstərilir?

- ☐ heç bir şey göstərilmir
- ☐ materiallar əsas obyektədən ayrılır
- ☐ materiallar ekspertizaya göndərilir
- ☒ istintaqın materialı əsas obyektədən ayrılaraq ekspertizaya göndərilir
- ☐ əsas obyektədən ayrılmış materiallar anbara göndərilir

494 Sənəd ekspertizasının nəticələri nədən asılıdır?

- ☐ informasiya dəqiqliyindən
- ☐ cihazdan
- ☐ ekspertin stajından
- ☒ ekspertin səriştəliyindən
- ☐ ekspertin obyektivliyindən

495 Malların keyfiyyəti az nöqsanlarla aşağı enərsə, bu mallar necə adlanır?

- ☐ keyfiyyətsiz
- ☐ miqdarın dəyişilməsi
- ☐ təhlükəli
- ☒ şərti yararlı
- ☐ satışdan çıxarılır

496 Sübut etmənin üçüncü halında nə göstərilir?

- ☐ heç bir şey göstərilmir
- ☐ istintaqın gedişində material və əşyalar götürülmür
- ☐ istintaqın gedişində material və əşyalar aşkar edilmir
- ☒ istintaqın gedişində material və əşyalar aşkar edilərək götürülür
- ☐ sənədlər götürülür

497 Məmulatların xassələrinin tədqiqi nəyə kömək edir?

- ☐ heç nəyə kömək etmir
- ☐ ekspertlərin səriştəliyinin üzə çıxmasına
- ☐ şahidlərin müəyyən edilməsinə
- ☒ cinayətin subyektinin və zərərçəkənin bəzi əlamətlərinin müəyyən edilməsinə
- ☐ ekspertlərin bilik səviyyəsinin müəyyən edilməsinə

498 Təkrar ekspertizanın nəticəsinin qiymətləndirilməsinin xüsusiyyəti nədən ibarətdir?

- ☐ təhlilin aparılmamasından
- ☐ təkrar ekspertizanın nəticəsinin təhlilindən
- ☐ birinci ekspertizanın nəticəsinin təhlilindən
- ☒ birinci və təkrar ekspertizanın nəticəsinin müqayisəli təhlilindən
- ☐ əlavə ekspertizanın nəticəsinin təhlilindən

499 Ehtimaldan istifadə etmək problemi nə vaxt aradan qaldırılır?

- ☐ həqiqi bilkilərdən istifadə edilmədikdə
- ☐ ekspertin fikri qeyri – obyektiv olduqda
- ☐ ekspertizanın nəticəsi qeyri – real olduqda
- ☐ bu problem heç vaxt aradan qaldırılmazdır
- ☒ ehtimaldan həqiqi biliklərə keçid vaxtı

500 Müstəntiq birinci nəticədən razı qalmadığını necə göstərməlidir?

- ☒ izah edərək rəsmiləşdirməlidir
- ☐ təlimata əsaslandırılmamalıdır
- ☐ izahını verməməlidir
- ☐ şifahi izah etməlidir
- ☐ rəsmiyyətə yer verməməlidir

501 Ekspertizanın nəticəsi ehtimal formasında qiymətləndirilərsə nə baş verə bilər?

- ☐ istintaq problemsiz keçər
- ☐ ilkin tədqiqatın nəticələri müəyyən şübhə doğurar
- ☐ tədqiqatın nəticəsinə şübhə yaranmaz
- ☐ heç nə baş verə bilməz
- ☒ işdə problemlər yarana bilər

502 Kriminalistikada tədqiqatın nəticəsindəki ehtimallığın dərəcəsini təyin etmək üçün hansı metoddan istifadə edilir?

- ☐ heç bir metoddan
- ☐ ehtimal nəzəriyyəsi
- ☒ tətbiqi riyaziyyat metodundan
- ☐ integral metodundan
- ☐ həndəsi metoddan

503 Göstərilənlərdən hansı ittiham aktında öz əksini tam tapmalıdır?

- ☐ ekspert rəyinin müdiriyyət tərəfindən tam təsdiqi
- ☐ bunlardan heç biri
- ☐ ekspertlər haqqında məlumatlar
- ☒ ekspert rəyinin qiymətləndirilməsinin nəticələri
- ☐ ekspert rəyinin qısa məzmunu

504 Ekspert rəyinin qiymətləndirilməsinin nəticələri hansı sənəddə öz əksini tam tapmalıdır?

- ☐ qərarda
- ☒ ittiham aktında
- ☐ nümunə götürülməsi aktında
- ☐ müqavilədə
- ☐ sərəncamda

505 Rəyin qiymətləndirilməsində nə xüsusi yer tutur?

- ☐ müstəntiqin fikri
- ☐ nəticənin həcmi
- ☒ faktın mümkünlüyü haqqında nəticə
- ☐ nəticənin xarakteri – məzmunu

☐ ekspertin fikri

506 Ehtimaldan həqiqi biliklərə keçid vaxtı

- ☐ ehtimala ehtiyac qalmır
- ☐ ehtimaldan həqiqi biliklərə keçid baş vermir
- ☐ həqiqi biliklərdən istifadə edilmir
- ☐ ehtimala ehtiyac vardır
- ☒ ehtimaldan istifadə etmək problemi aradan qaldırılır

507 Tətbiqi riyaziyyat metodu kriminal ekspertizada nə vaxt tətbiq edilir?

- ☐ tədqiqat apararkən
- ☒ nəticədəki ehtimallığın dərəcəsini təyin edərkən
- ☐ tətbiq edilmir
- ☐ qablaşdırmanı açarkən
- ☐ malları qablaşdırarkən

508 Ekspertizanın qiymətləndirilməsində ehtimal məlumatın istintaqın hansı hissəsində müəyyən qədər xeyri vardır?

- ☐ istintaq qurtardıqdan sonra
- ☒ istintaqın əvvəlində
- ☐ istintaqın ortasında
- ☐ istintaqın gedişatında
- ☐ istintaqın sonunda

509 Ekspertizanın nəticəsi hansı formada qiymətləndirilərsə işdə problemlər yarana bilər?

- ☐ heç bir formada
- ☒ ehtimal formada
- ☐ obyektiv formada
- ☐ subyektiv formada
- ☐ dəqiq formada

510 Ekspertlər qazoxromatoqraf analizindən hansı maddənin – vasitələrin tədqiqində istifadə edirlər?

- ☐ heyvan mənşəli narkotik vasitələrin tədqiqində
- ☒ bitki mənşəli narkotik vasitələrin hissəciklərinin tədqiqində
- ☐ polimer mənşəli vasitələrin tədqiqində
- ☐ neft mənşəli vasitələrin tədqiqində
- ☐ ekspertlər narkotik vasitələrin tədqiq etmərlər

511 Məhkəmə ekspertizası idarəsinin ekspertlərinin tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı nə zaman əsas götürülür?

- ☐ onları ezamiyyətə göndərəkən
- ☒ onlara rütbə dərəcələri verilərkən
- ☐ onlara tədqiqat obyektlərini verərkən
- ☐ onların iş yerlərini dəyişdirərkən
- ☐ onların əmək haqlarında dəyişiklik edilərkən

512 Məhkəmə ekspertizası idarəsinin ekspertlərinə rütbə dərəcələri hansı qaydada verilir?

- ☐ ekspertiza idarəsi rəhbərinin rəyinə əsasən

- ☒ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
- ☐ Prosessual Məcəlləyə əsaslanaraq
- ☐ mülki qanunvericiliyə əsasən
- ☐ prokurorluq orqanlarının qərarına əsasən

513 Məhkəmə ekspertizası idarəsinin ekspertlərinə rütbə dərəcələri verilərkən nə nəzərdə tutulur?

- ☐ təhsili
- ☒ tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı
- ☐ miliyyəti
- ☐ yaşı
- ☐ dini mənsubiyyəti

514 Əmtəəşünas – ekspert qarşında qoyulan suallar hansı xarakterdə olmamalıdır?

- ☐ sosioloji
- ☒ hüquqi
- ☐ ekspertə istənilən sual verilə bilər
- ☐ genetik
- ☐ statistik

515 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun pozulmasına görə kimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar?

- ☐ yalnız əmtəəşünaslar
- ☐ yalnız ekspertlər
- ☒ vəzifəli şəxslər
- ☐ yalnız laborantlar
- ☐ yalnız mühasiblər

516 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi hansı fərmanda öz əksini tapmışdır?

- ☐ Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2000 – ci il tarixli fərmanı
- ☒ Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000 – ci il tarixli fərmanı
- ☐ Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2001 – ci il tarixli fərmanı
- ☐ Azərbaycan Respublikası Prezidentinin 30 mart 2001 – ci il tarixli fərmanı
- ☐ Azərbaycan Respublikası Prezidentinin 15 mart 2001 – ci il tarixli fərmanı

517 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 2005 – ci ildə
- ☒ 18 noyabr 1999 – cu ildə
- ☐ 2000 – ci ildə
- ☐ 15 oktyabr 2001 – ci ildə
- ☐ 2002 – ci ildə

518 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☐ çox mürəkkəb
- ☒ müsbət və mənfi
- ☐ yalnız mənfi
- ☐ yalnız müsbət
- ☐ qeyri – müstəqil

519 Hansı qanunun tətbiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000 – ci il tarixli fərmanında öz əksini tapmışdır?

- ☐ “Əhalinin sosial təminatı haqqında” qanun
- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun
- ☐ “İpoteka haqqında” qanun
- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun

520 18 noyabr 1999 – cu ildə hansı qanun qəbul edilmişdir?

- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun
- ☐ “İpoteka haqqında” qanun
- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “Az təminatlı ailələrə yardım haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun

521 Ekspertiza fəaliyyətində vəzifəli şəxslər hansı qanunun maddələrinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar?

- ☐ “Əhalinin sosial təminatı haqqında” qanun
- ☐ “İpoteka haqqında” qanun
- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun
- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun

522 Hansı qanun 43 maddədən ibarətdir?

- ☐ “Az təminatlı ailələrə yardım haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun
- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun
- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “Əhalinin sosial təminatı haqqında” qanun

523 Malın çəkisinin təbii proseslər nəticəsində azalması necə adlanır?

- ☐ süni itki
- ☒ təbii itki
- ☐ həcmnin azalması
- ☐ kütlənin azalması
- ☐ süni dəyişiklik

524 Təbii itki nədir?

- ☐ təbii proseslər nəticəsində malın kütləsinin azalması
- ☐ təbii proseslər nəticəsində malın ölçüsünün azalması
- ☒ təbii proseslər nəticəsində malın çəkisinin azalması
- ☐ təbii proseslər nəticəsində malın həcmnin azalması
- ☐ təbii proseslər nəticəsində malın sıxlığının azalması

525 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☐ ekspert rəy vermir
- ☐ mürəkkəb
- ☐ qeyri – müstəqil

- ☐ çox qısa
☒ müsbət

526 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☐ ekspert rəy vermir
☐ çox qısa
☒ mənfi
☐ mürəkkəb
☐ qeyri – müstəqil

527 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun neçə maddədən ibarətdir?

- ☐ 40
☒ 43
☐ 35
☐ 25
☐ 39

528 Hansı mallar təkrar sənaye emalından keçirilir?

- ☒ qeyri-standart mallar
☐ keyfiyyətsiz mallar
☐ çürümüş mallar
☐ xarab olmuş mallar
☐ nöqsanı aradan qaldırılması mümkün olmayan mallar

529 Hansı mallar təkrar sənaye emalına məruz qalır?

- ☒ texnoloji
☐ nöqsanın düzəldilməsi mümkün olmayan mallar
☐ keyfiyyətsiz mallar
☐ yayılmış nöqsanlı mallar
☐ xarab mallar

530 Utilizasiya çirklənmələri nədir?

- ☐ markalanma zamanı yaranan çirklənmə
☐ qablaşdırma zamanı yaranan çirklənmə
☐ daşınma zamanı yaranan çirklənmə
☐ saxlanma zamanı yaranan çirklənmə
☒ malları məhv edərkən ətraf mühitə zərərli təsirlərin yayılması

531 İstismar çirklənmələri nədir?

- ☐ saxlanma zamanı yaranan zərərli təsir
☐ qablaşdırma zamanı yaranan zərərli təsir
☐ markalama zamanı yaranan zərərli təsir
☒ istehlakçılar tərəfindən malın istismarı zamanı ətraf mühitə göstərilən zərərli təsir
☐ daşınma zamanı yaranan zərərli təsir

532 Xarab olmuş mal ilə necə davranılır?

- ☐ yalnız silinir
☐ yandırılır

- ☐ torpağa basdırılır
- ☐ yalnız məhv edilir
- ☒ silinir və məhv edilir

533 Satışdan əvvəl çirklənmələr nədir?

- ☐ yalnız qablaşdırma zamanı yaranan çirklənmələr
- ☐ yalnız satışa hazırlıq zamanı yaranan çirklənmələr
- ☐ yalnız saxlanma zamanı yaranan çirklənmələr
- ☒ malların saxlanması, daşınması və satışa hazırlıq zamanı yaranan çirklənmələr
- ☐ yalnız daşınma zamanı yaranan çirklənmələr

534 Ekspertiza aktında hansı tarix göstərilir?

- ☒ ekspertizanın başlanma və bitmə tarixi
- ☐ yalnız başlanma saati
- ☐ yalnız bitmə saati
- ☐ yalnız bitmə tarixi
- ☐ yalnız başlanma tarixi

535 Son rəydə hansı nəticələr nəzərə alınmalıdır?

- ☒ tədqiqat və laboratoriya sınaqlarının nəticələri
- ☐ lamisə nəticələri
- ☐ vizual nəticələr
- ☐ sensor nəticələr
- ☐ orqanoleptik nəticələr

536 Son rəydə nəticələr necə ifadə olunmalıdır?

- ☐ məntiqsiz
- ☐ əsaslandırılmamış
- ☐ yanlış
- ☐ geniş
- ☒ qısa və dürüst

537 Ekspertizada tipik səhvlərin buraxılmaması üçün nə etmək lazımdır?

- ☒ ekspertlər təlimatlandırılmalı
- ☐ ekspertlər protokolla tanış olmalı
- ☐ ekspertlər akt tərtib etməli
- ☐ ekspertlər sənəd toplamalı
- ☐ ekspertlər təlimatlandırılmamalı

538 Ekspertizaya göndərilən mal partiyası üzrə ixtisaslaşmayan ekspertləri bu prosesə cəlb etmək olarmı?

- ☐ əsassız şəkildə cəlb etmək olar
- ☒ cəlb etmək olmaz
- ☐ cəlb etmək olar
- ☐ attestasiyadan keçirdikdən sonra cəlb etmək olar
- ☐ iş təcrübəsinə əsasən cəlb etmək olar

539 ərizə və qaimə nə vaxt etibarsız sayılır?

- ☒ düzəliş edildikdə

- ☐ imzalar olmadıqda
- ☐ subyektiv nəticələr olduqda
- ☐ əzilmiş olduqda
- ☐ düzgün tərtib edilmədikdə

540 İnformasiya saxtalaşdırılması nədir?

- ☒ mal haqqında təhrif olunmuş məlumatın verilməsi
- ☐ reklam informasiyası
- ☐ marka informasiyası
- ☐ sənəd informasiyası
- ☐ standart informasiyası

541 Kəmiyyət saxtalaşdırması nədir?

- ☐ potensial təhlükəli malın istehsal edilməsi
- ☒ istehlakçının çəkiddə, həcmdə, uzunluqda aldadılması
- ☐ sənədsiz malın satışa buraxılması
- ☐ sənədli malın satışa buraxılması
- ☐ təhlükəli malın istehsal edilməsi

542 Suroqat nədir?

- ☐ oxşadılan mal
- ☐ markalanmış mal
- ☐ nöqsanlı mal
- ☒ mal əvəzedicisi
- ☐ informasiyalı mal

543 Təhlükəsizlik texnikasına əməl edilmədikdə ekspert nə etməlidir?

- ☐ qərar qəbul etməməli
- ☐ informasiyanı tamamlamalı
- ☐ sənədlərə baxmalı
- ☒ ekspertizaya xitam verməli
- ☐ məsləhətlər aparmalı

544 Məlumatlar etibarlı olmadıqda ekspert nə etməlidir?

- ☐ təhlillər aparmalı
- ☐ qərar verməli
- ☐ sənədləri yoxlamalı
- ☒ ekspertizanı dayandırmaqlı
- ☐ standartlara əsaslanmalı

545 əsassız ekspertiza aparılması nə ilə nəticələnir?

- ☐ ekspertiza zamanı ziddiyyətin yaranması ilə
- ☐ ekspertiza zamanı subyektivliklə
- ☐ ekspertiza zamanı məsuliyyətsizliklə
- ☒ şübhə doğuran qərarların qəbulu ilə
- ☐ ekspertiza zamanı standartlardan istifadə edilməməklə

546 Ekspertiza zamanı ekspertin buraxdığı tipik səhv hansıdır?

- ☐ rəyin təsdiq edilməsi
- ☐ texniki sənədin olması
- ☐ standartdan istifadə edilməsi
- ☒ tamamlanmamış rəy
- ☐ tamamlanmış rəy

547 Ekspert qərarları şübhə doğurduqda qərar qüvvədə saxlanılırmı?

- ☐ müsbət rəy verilir
- ☐ qərar obyektiv sayılır
- ☐ qərar subyektiv sayılır
- ☒ qərar qüvvədən düşür
- ☐ qərar müsbət qarşılanır

548 Ekspert qərarları elmi cəhətdən əsassız olduqda nə baş verir?

- ☐ qərar müdafiə olunur
- ☐ qərar subyektiv sayılır
- ☐ qərar rəyə göndərilir
- ☒ qərar ləğv edilir
- ☐ qərar obyektiv sayılır

549 Ölçü vasitələri nasaz olduqda ekspert qərarları necə qiymətləndirilir?

- ☐ keyfiyyətsiz mallar ləğv edilir
- ☐ malların miqdarı dəyişir
- ☐ nöqsanlı mallar ləğv edilir
- ☒ qərar ləğv edilir
- ☐ standart mallar ləğv edilir

550 Ekspert qərarları nə zaman ləğv edilir?

- ☐ nöqsansız mallar olduqda
- ☐ mal partiyası çox olduqda
- ☐ standartlar olmadıqda
- ☒ qərarlar natamam olduqda
- ☐ nöqsanlı mallar olduqda

551 Müxtəlif mal göndərənlərdən məhsul daxil olduqda ekspertiza aktının sayı nə qədər olmalıdır?

- ☐ keyfiyyətsiz malların sayı qədər
- ☐ sənədsiz malların sayı qədər
- ☐ texnoloji nöqsanlı malların sayı qədər
- ☒ mal göndərənlərin sayı qədər
- ☐ tarasız malların sayı qədər

552 Malların saxlanması təmin olunmadıqda ekspert nə etməlidir?

- ☐ standart tələb etməli
- ☐ əmtəəşünas tələb etməli
- ☐ mühasib tələb etməli
- ☒ ekspertizanı dayandırmalı
- ☐ müqaviləni tələb etməli

553 Nəzarət ekspertizası zamanı hansı sənəd tələb olunur?

- ☐ qaimə
- ☐ sınaq protokolu
- ☐ ərizə
- ☒ ilkin ekspertiza aktı
- ☐ akt

554 İlkin ekspertiza aktları hansı növ ekspertizada tələb olunur?

- ☐ yekun ekspertizada
- ☐ kompleks ekspertizada
- ☐ nəzarət ekspertizasında
- ☒ təkrar ekspertizada
- ☐ son ekspertizada

555 Ekspertlər hazırlıq mərhələsində hansı sənədləri əldə edirlər?

- ☐ texniki sənəd
- ☐ müqavilə
- ☐ akt
- ☒ əmtəə ekspertizasının təyinatı haqqında olan sənəd
- ☐ normativ sənəd

556 Təhlükəli mal haqqında ekspertlər hansı orqana məlumat verməlidir?

- ☐ sertifikatlaşdırma orqanına
- ☐ auditorlar palatasına
- ☒ Dövlət sanitariya epidemiologiya nəzarəti orqanına
- ☐ prokurorluğa
- ☐ ekspert bürosuna

557 Kimyəvi məhv edilmə hansı üsulla aparılır?

- ☐ parçalamaq yolu ilə
- ☒ tullantıya kimyəvi birləşmələrin təsiri ilə
- ☐ yandırmaq yolu ilə
- ☐ əzmək yolu ilə
- ☐ basdırmaq yolu ilə

558 Mexaniki məhv edilmə hansı üsulla aparılır?

- ☐ kimyəvi birləşmələrin təsiri ilə
- ☒ əzmək yolu ilə
- ☐ yandırmaq yolu ilə
- ☐ emal yolu ilə
- ☐ əritmək yolu ilə

559 Termiki məhv edilmə hansı yolla aparılır?

- ☐ əzməklə
- ☒ yanma yolu ilə
- ☐ üyütməklə
- ☐ parçalamaqla
- ☐ basdırmaqla

560 Təhlükəli məhsullar hansı üsulla məhv edilir?

- ☐ yalnız termiki
- ☒ termiki, mexaniki
- ☐ yalnız texnoloji
- ☐ yalnız kimyəvi
- ☐ yalnız mexaniki

561 Ekspertiza aktının məzmunu necə formalaşır?

- ☐ tələblər şəklində
- ☐ qərarlar şəklində
- ☐ təhlillər və nəticələr şəklində
- ☒ hər bir hissədəki məlumata uyğun cavablar şəklində
- ☐ mal partiyasının sınaq nəticələri şəklində

562 Ekspertiza aktı tərtib edilərkən əsas nələrə fikir verilir?

- ☐ aktın tərtib olunduğu yerə
- ☐ ekspertizanın vasitələrinə
- ☐ ekspertizanın üsullarına
- ☒ ekspertizanın məqsədinə
- ☐ aktın tarixinə

563 Maraqlı tərəflər aktın hansı hissəsini imzalaya bilər?

- ☐ əsas hissəsini
- ☐ giriş hissəsini
- ☐ yekun hissəsini
- ☒ ümumi və təsdiqləyici hissəsini
- ☐ hazırlıq hissəsini

564 Təcrübənin protokolu düzgün tərtib edilməmişsə, ekspert nə etməlidir?

- ☐ yalnız fiziki göstəricilərə baxmalı
- ☐ digər səriştəli ekspertlərin rəyini soruşmalı
- ☐ ekspert məsləhət aparmalı
- ☒ ekspert sınaq laboratoriyasına müraciət etməli
- ☐ işçi qrupunu yoxlamalı

565 Ekspertiza aktının ayrılmaz hissəsini nə təşkil edir?

- ☐ işçi dəftərindəki qeydlər
- ☐ ekspertin sensor yaddaşı
- ☐ ekspertin müşahidələri
- ☒ aparılan təcrübələrin protokolu
- ☐ işçi qrupunun qeydləri

566 Son rəyə hansı tələblər verilir?

- ☒ obyektivlik, etibarlılıq, əsaslandırılmış qərar
- ☐ prinsipiallıq
- ☐ səriştəlik
- ☐ müstəqillik
- ☐ subyektivlik

567 Qiymət saxtalaşdırılması nədir?

- ☐ yuxarı qiymət qoyulması
- ☐ qiymətlərin dəyişilməsi
- ☐ qiymətin süni artırılması
- ☒ aşağı keyfiyyətli malların yüksək keyfiyyətli mal qiymətinə satılması
- ☐ aşağı qiymətin qoyulması

568 Kəmiyyət saxtalaşdırılmasına qarşı hansı orqanlar mübarizə aparır?

- ☐ inzibati orqanlar
- ☐ hüquq mühafizə orqanları
- ☐ prokurorluq
- ☒ dövlət metrologiya departamenti
- ☐ qeyri – dövlət təşkilatları

569 Keyfiyyətin saxtalaşdırılması nədir?

- ☐ sənəd təhrifi
- ☐ konservantlardan istifadə etməmək
- ☐ əlavələr etməmək
- ☒ məhsulun tərkibində aşağı keyfiyyətli xammaldan istifadə
- ☐ markalanma əlaməti

570 İdentifikasiya kriteriyaları necə olmalıdır?

- ☐ tam
- ☐ oxşar
- ☐ subyektiv
- ☒ obyektiv
- ☐ bütöv

571 İdentifikasiya vasitələri necə sənəddir?

- ☐ qaimə
- ☐ texniki sənəd
- ☐ mühasibat sənədi
- ☒ normativ sənəd
- ☐ ərizə

572 Ekspertiza aktının düzgün tərtib olunmaması hansı hala aid edilir?

- ☐ texniki şərtin olmamasına
- ☐ informasiyanın olmamasına
- ☐ sənədin olmamasına
- ☒ ekspertin buraxdığı tipik səhvə
- ☐ standartın olmamasına

573 Ekspert sınaq laboratoriyalarına nümunələri nə vaxt göndərir?

- ☐ informasiya tam olduqda
- ☐ standartlar köhnə olduqda
- ☐ sənədi təyin etmək lazım olduqda
- ☒ fiziki-kimyəvi göstəriciləri təyin etmək lazım olduqda
- ☐ texniki sənədlər köhnə olduqda

574 Ekspertiza zamanı köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☐ ekspertiza zamanı məsuliyyətsizliklə
- ☒ qərarın əsaslandırılmaması ilə
- ☐ ekspertiza zamanı tipik səhvlərlə
- ☐ ekspertiza zamanı subyektivliklə
- ☐ ekspertiza zamanı ziddiyyətlərlə

575 əmtəə ekspertizasının şifahi aparılması nə ilə nəticələnir?

- ☐ qərarın şübhə doğurması ilə
- ☒ tipik səhvlərə yol verilməsi ilə
- ☐ qərarın subyektivliyi ilə
- ☐ qərarın obyektivliyi ilə
- ☐ əsassız qərarın qəbul edilməsi ilə

576 Ekspertin məsləhəti nəyə əsaslanır?

- ☐ ekspertin prinsipliliyinə
- ☐ ekspertin obyektivliyinə
- ☐ ekspertin təhsilinə
- ☐ ekspertin yaşına
- ☒ ekspertin təcrübəsinə və səriştəliyinə

577 Ekspert qərarları fəaliyyətdə olmayan sənədlərə istinad edildikdə nə baş verir?

- ☒ qərar qəbul olunmur
- ☐ qərar mənfi qiymətləndirilir
- ☐ qərar qüvvəyə minmir
- ☐ qərar subyektiv sayılır
- ☐ qərar şübhəli sayılır

578 Nə zaman yekun qərar bir neçə aktda öz əksini tapır?

- ☒ müxtəlif istehsalçılardan daxil olmuş malları qiymətləndirərkən
- ☐ sənədsiz malları qiymətləndirərkən
- ☐ tarası əzilmiş malları qiymətləndirərkən
- ☐ tarasız malları qiymətləndirərkən
- ☐ markalanmış malları qiymətləndirərkən

579 Ekspertizanın yekun mərhələsinin məqsədi nədir?

- ☐ ekspertin səriştəliyinin təyini
- ☒ alınmış nəticələrin təhlili və qiymətləndirilməsi
- ☐ ekspertin müstəqilliyi
- ☐ itkinin təyini
- ☐ əmtəəşünasın səriştəliyi

580 Sınaq protokolları əldə edildikdən sonra ekspertizanın hansı mərhələsinə başlanılır?

- ☒ ekspertizanın yekun mərhələsi
- ☐ hazırlıq mərhələsi
- ☐ əsas mərhələ
- ☐ akt tərtibi
- ☐ protokol tərtibi

581 Nümunələrin seçilməsi aktında düzəliş edilmişsə, akt kim tərəfindən imzalanır?

- ☐ mühasib tərəfindən
- ☐ əmtəəşünas tərəfindən
- ☐ ekspert tərəfindən
- ☐ sifarişçi tərəfindən
- ☒ bütün komissiya üzvləri tərəfindən

582 Nümunələrin seçilməsi aktında düzəliş etməyə icazə verilmirmi?

- ☐ qrup rəhbərinə icazə verilir
- ☐ əmtəəşünasa icazə verilir
- ☒ istisna hallarda komissiya üzvlərinin razılığı ilə icazə verilir
- ☐ ekspertlərə icazə verilir
- ☐ sifarişçiyə icazə verilir

583 Nümunələrin seçilməsi aktı kim tərəfindən imzalanır?

- ☐ mühasib tərəfindən
- ☒ bütün komissiya üzvləri tərəfindən
- ☐ ekspert qrupu tərəfindən
- ☐ işçi qrupu tərəfindən
- ☐ əmtəəşünas tərəfindən

584 Ayrı-ayrı mal qruplarının seçmə üsulu harada əks olunur?

- ☐ sifarişçi ilə razılaşmada
- ☒ standartda
- ☐ aktda
- ☐ protokolda
- ☐ işçi dəftərində

585 Ekspertin şəxsi təhlükəsizliyi qorunmadıqda ekspert nə etməlidir?

- ☐ akt tərtib etməli
- ☒ ekspertizanı dayandırmalı
- ☐ müqavilə şərtləri ilə tanış olmalı
- ☐ sənədlərlə tanış olmalı
- ☐ əmtəəşünasla məsləhətləşməli

586 Ekspertlər komissiyanın tərkibinə daxil edilərkən nə əsas götürülür?

- ☐ ekspertin milliyəti
- ☒ ekspertin səriştəliyi və iş stajı
- ☐ heç nə nəzərə alınmır
- ☐ ekspertin obyektivliyi
- ☐ ekspertin yaşı

587 əmtəə ekspertizasının təyinatını hansı sənədlər göstərir?

- ☐ akt
- ☒ ərizə və qaimə
- ☐ texniki sənəd
- ☐ standartlar
- ☐ müqavilə

588 Ekspert orqanları hansı əsasla xidmət göstərirlər?

- ☐ məktub ilə
- ☐ ərizə ilə
- ☐ protokol ilə
- ☒ xüsusi formalı müqavilə ilə
- ☐ akt ilə

589 Malları məhv etdikdə hansı hüquqi sənəd tərtib olunur?

- ☐ blank
- ☒ akt
- ☐ məktub
- ☐ təqdimat
- ☐ protokol

590 əgər məhsul yararsızdırsa, onunla necə rəftar olunur?

- ☐ satışa göndərilir
- ☐ istehsalçıya göndərilir
- ☒ məhv edilməyə tövsiyə olunur
- ☐ ucuzlaşmaya göndərilir
- ☐ anbara verilir

591 Keyfiyyəti heç bir tələbə uyğun olmayan mal ilə necə rəftar olunur?

- ☐ istehsalçıya qaytarılır
- ☒ satışdan çıxarılır
- ☐ satışa göndərilir
- ☐ ucuzlaşdırılır
- ☐ anbara qaytarılır

592 Hansı məhsullar məhv edilir?

- ☐ tullantı
- ☒ təhlükəli
- ☐ qeyri-standart
- ☐ standart
- ☐ təkrar xammal

593 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ malların ucuzlaşdırılması aktları
- ☐ etikətlər
- ☐ qaimələr
- ☒ qanunlar
- ☐ malların silinməsi aktları

594 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ etikətlər
- ☐ malların silinməsi aktları
- ☐ mallar və tara ilə yanaşı sənədlər
- ☒ fərmanlar
- ☐ qaimələr

595 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ malların ucuzlaşdırılması aktları
- ☐ qaimələr
- ☐ etiketlər
- ☒ qərarlar
- ☐ malların silinməsi aktları

596 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ etiketlər
- ☐ malların silinməsi aktları
- ☐ malların ucuzlaşdırılması aktları
- ☒ sərəncamlar
- ☐ qaimələr

597 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ etketlər
- ☐ malların silinməsi aktları
- ☐ malların ucuzlaşdırılması aktları
- ☒ müqavilələr
- ☐ qaimələr

598 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ etiketlər
- ☐ malların ucuzlaşdırılması aktları
- ☐ malların silinməsi aktları
- ☒ ərizələr
- ☐ malların qiymətlərinin dəyişdirilməsi aktları

599 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxildir?

- ☐ sərəncamlar
- ☐ müqavilələr
- ☐ ərizələr
- ☒ mallar və tara ilə yanaşı sənədlər
- ☐ qərarlar

600 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxildir?

- ☐ qərarlar
- ☐ sərəncamlar
- ☐ ərizələr
- ☒ malların ucuzlaşdırılması aktları
- ☐ müqavilələr

601 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxildir?

- ☐ ərizələr
- ☐ qərarlar
- ☐ sərəncamlar
- ☒ malların silinməsi aktları
- ☐ müqavilələr

602 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxildir?

- ☒ etiketlər
- ☐ qərarlar
- ☐ müqavilələr
- ☐ ərizələr
- ☐ sərəncamlar

603 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxildir?

- ☐ sərəncamlar
- ☐ müqavilələr
- ☐ ərizələr
- ☒ malların qiymətlərinin dəyişdirilməsi aktları
- ☐ qərarlar

604 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxildir?

- ☐ qərarlar
- ☐ ərizələr
- ☐ müqavilələr
- ☒ qaimələr
- ☐ sərəncamlar

605 Standartın tələblərinə cavab verməyən məhsul necə adlanır?

- ☐ normativ göstəricilərə uyğun məhsul
- ☐ keyfiyyətli məhsul
- ☐ standart məhsul
- ☒ qeyri – standart məhsul
- ☐ əla növ məhsul

606 Malın tarasız çəkisi necə adlanır?

- ☐ ümumi həcm
- ☐ xalis kütlə
- ☐ ümumi çəki
- ☒ xalis çəki
- ☐ ümumi kütlə

607 Xalis çəki nədir?

- ☐ malın seriya nömrəsi
- ☐ malın tutduğu həcm
- ☐ malın tara ilə çəkisi
- ☒ malın tarasız çəkisi
- ☐ malın nomenklaturası

608 Qeyri – standart məhsul hansıdır?

- ☐ qeyri – standart məhsul istehsal edilmir
- ☐ texniki şərtlərə cavab verən
- ☐ standartın tələblərinə cavab verən
- ☒ standartın tələblərinə cavab verməyən
- ☐ normalara cavab verən

609 Məhvətmə hansı üsullara bölünür?

- ☐ biokimyəvi, mikrobiologiya
- ☐ fiziki, kimyəvi
- ☐ texniki, mexaniki
- ☒ termiki, mexaniki, kimyəvi, texnologiya
- ☐ biologiya, mikrobiologiya

610 Gigiyenik qərar nədir?

- ☐ qərar
- ☒ malın təhlükəsiz olduğunu göstərən texniki sənəd
- ☐ normativ göstərici
- ☐ akt
- ☐ texniki şərt

611 Ekspert seçilmək üçün namizədlər hansı standartda uyğun olmalıdır?

- ☐ qanuna
- ☒ ISO-10011-1-1991 Beynəlxalq standartda
- ☐ normativ sənədə
- ☐ texniki şərtə
- ☐ milli standartda

612 Kimyəvi məhv etmə hansı mallara aid edilir?

- ☐ idman mallarına
- ☒ kimyəvi məişət mallarına
- ☐ elektron mallara
- ☐ foto mallarına
- ☐ musiqi mallarına

613 Məhv etmə nədir?

- ☐ potensial təhlükəli mallar
- ☒ təhlükəli malların utilizasiyası
- ☐ təhlükəli malların emalı
- ☐ təkrar emal
- ☐ qeyri – standart mallar

614 Termiki məhv etmə hansı mallara aid edilir?

- ☐ ayaqqabılara
- ☒ yanma qabiliyyətinə malik mallara
- ☐ trikotaj mallarına
- ☐ parçalara
- ☐ xəz mallarına

615 Sanekspertizanın subyektləri kimlərdir?

- ☐ mühasiblər
- ☒ ekspertlər, sanitariya-epidemioloji işçilər, laboratoriya mütəxəssisləri
- ☐ yalnız əmtəəşünaslar
- ☐ baytarlıq üzrə mütəxəssislər
- ☐ yalnız ekspertlər

616 Ekspert tədqiqatının predmeti nədir?

- ☐ xüsusi biliklər məcmusu
- ☐ ekspertizanın subyekti
- ☐ ekspertin hüquqları
- ☐ ekspertin vəzifələri
- ☒ ekspertizanın vəzifəsi və obyektı

617 Ekspertin vəzifəsi və obyektı aşağıdakılardan hansına daxildir?

- ☐ bunlardan heç birinə
- ☐ müstəntiqin qərarına
- ☒ ekspert tətqiqatının predmetinə
- ☐ ekspert tətqiqatının nəticəsinə
- ☐ ekspertin verdiyi rəyin məzmununa

618 Ekoloji göstərici nədir?

- ☐ kimyəvi çirklənmə
- ☒ malların ətraf mühitə təsiretmə qabiliyyəti
- ☐ fiziki çirklənmələr
- ☐ malların ekoloji xassələri
- ☐ atmosfer çirklənməsi

619 Ekspertin risk şəraitində qiymətləndirilməsi hansı metoddur?

- ☐ audio
- ☐ səs
- ☐ sensor
- ☒ ekspert
- ☐ vizual

620 Sadəlik və tezlik hansı metodun üstün cəhəti sayılır?

- ☐ sosioloji
- ☐ vizual
- ☐ alət
- ☒ orqanoleptik
- ☐ ekspert

621 Bunlardan hansı yad cisimli kimyəvi birləşmədir?

- ☐ aşıləyıcı
- ☐ təbii xammal
- ☐ antibiotik
- ☒ ksenobiotika
- ☐ rəngləyici

622 Malın təhlükəsizliyinin təsdiqi hansı ekspertizada aparılır?

- ☐ tibbi ekspertiza
- ☐ sosioloji ekspertiza
- ☐ məhkəmə ekspertizası
- ☒ sanitariqigiyenik ekspertiza
- ☐ baytarlıq ekspertizası

623 Malın bütün xassələrinin qiymətləndirilməsi hansı ekspertizada aparılır?

- ☐ alət ekspertizası
- ☐ sənəd ekspertizası
- ☒ kompleks ekspertiza
- ☐ tibbi ekspertiza
- ☐ çeşid ekspertizası

624 İnformasiyanın qiymətləndirilməsi hansı ekspertizada aparılır?

- ☐ audit ekspertizası
- ☐ sanitar ekspertizası
- ☐ sosioloji ekspertiza
- ☒ sənəd ekspertizası
- ☐ alət ekspertizası

625 Malların keyfiyyət dərəcəsinin dəyişməsi nə zaman baş verir?

- ☐ qəbul edilmə zamanı
- ☐ satış zamanı
- ☐ markalanma zamanı
- ☒ saxlanma və daşınma zamanı
- ☐ qablaşdırma zamanı

626 Şərti yararlı mal hansıdır?

- ☐ təhlükəli mal
- ☐ aşağı sortlu mal
- ☐ keyfiyyətsiz mal
- ☒ yüngül nöqsanları olan mal
- ☐ satışdan çıxarılan mal

627 Müqavilədə göstərilmiş tələblər hansı ekspertiza ilə qiymətləndirilir?

- ☐ miqdarca qiymətləndirmə
- ☐ nöqsanların təyini
- ☐ sifariş ekspertizası
- ☒ müqavilə ekspertizası
- ☐ şifahi qiymətləndirmə

628 Keyfiyyətə qəbul ekspertizası hansı ekspertizanın obyektidir?

- ☐ komission ekspertizası
- ☐ çeşid ekspertizası
- ☐ kəmiyyət ekspertizası
- ☒ keyfiyyət ekspertizası
- ☐ sənəd ekspertizası

629 Malın keyfiyyət göstəricilərinin tələbə uyğunluğunu hansı ekspertiza təyin edir?

- ☐ komission ekspertizası
- ☐ çeşid ekspertizası
- ☐ kəmiyyət ekspertizası
- ☒ keyfiyyət ekspertizası
- ☐ sənəd ekspertizası

630 Malın və taranın kütləsinin artmasına nə səbəb olur?

- ☐ malın və taranın forması
- ☐ sıxlıq
- ☐ temperatur
- ☒ havanın nisbi rütubəti
- ☐ malın və taranın növü

631 Tara ilə birlikdə çəkiyə nə deyilir?

- ☐ xalis çəki
- ☐ taranın çəkisi
- ☐ mal kütləsi
- ☒ brutto çəkisi
- ☐ tarasız çəki

632 Yekun qərar hansı yolla qəbul edilir?

- ☐ riyazi
- ☐ faizlə
- ☐ balla
- ☒ səsvermə yolu ilə
- ☐ hesablamaqla

633 Ekspert qrupunun tərkibi ən azı neçə nəfər olmalıdır?

- ☐ 11
- ☐ 9
- ☐ 8
- ☒ 7
- ☐ 10

634 Ekspert qrupunun tərkibinə daxil olan əsas ixtisasçı necə adlanır?

- ☐ dizayner
- ☐ audit
- ☐ mühəndis
- ☒ əmtəəşünas – ekspert
- ☐ mühasib

635 Bioloji təhlükəsizlik nədir?

- ☐ çirkədən asan təmizləmə
- ☐ bitki ilə qidalanma
- ☐ zərərli maddələrin olmaması
- ☒ malın insan sağlamlığı üçün təhlükəsizliyi
- ☐ çirklənmə

636 Qiymətləndirmə metodu nəyə imkan verir?

- ☐ malın tətbiqinə
- ☐ texniki şərtə
- ☐ normativ sənədə
- ☒ keyfiyyət haqqında ətraflı, obyektiv fikir söyləməyə
- ☐ malın satışına

637 Attestasiyadan sonra ekspertlər öz biliklərini necə artırmalıdır?

- ☐ dialoq yolu ilə
- ☐ müzakirə yolu ilə
- ☐ standartların məzmunu ilə tanış olmalı
- ☒ ixtisası təkmilləşdirmə kurslarına getməli
- ☐ xüsusi ədəbiyyatı müəliə etməli

638 Yüksək xərc və uzun müddət tələb edən metod hansıdır?

- ☐ vizual
- ☒ laboratoriya
- ☐ sensor
- ☐ səs
- ☐ ekspert

639 Texniki vasitələrin köməyi ilə keyfiyyətin təyini hansı metoda əsaslanır?

- ☐ sensor metoda
- ☐ audio metoda
- ☒ alət metoduna
- ☐ sosioloji metoda
- ☐ vizual metoda

640 Görmə hansı metoda aid edilir?

- ☐ səs
- ☒ vizual
- ☐ akustik
- ☐ qoxu
- ☐ dad

641 Vizual metod hansı metoda aiddir?

- ☐ alət
- ☒ orqanoleptik
- ☐ dad
- ☐ qoxu
- ☐ səs

642 Alət metodu necə metoddur?

- ☐ subyektiv
- ☒ obyektiv
- ☐ fiziki
- ☐ bioloji
- ☐ sosioloji

643 Sanitar həkimlər hansı ekspertizanın subyektləridir?

- ☐ tibbi ekspertiza
- ☒ sanitar-gigiyenik ekspertiza
- ☐ çeşid ekspertizası
- ☐ mühasib ekspertizası
- ☐ audit ekspertizası

644 Malın yenilik dərəcəsi hansı ekspertizada təyin olunur?

- ☐ əmtəə ekspertizası
- ☒ keyfiyyət ekspertizası
- ☐ kəmiyyət ekspertizası
- ☐ sənəd ekspertizası
- ☐ çeşid ekspertizası

645 Malın tarasız çəkisinə nə deyilir?

- ☐ nöqsansız mal çəkisi
- ☒ netto çəkisi
- ☐ taranın çəkisi
- ☐ xarab malın çəkisi
- ☐ nöqsanlı mal çəkisi

646 Ekspert komissiyası neçə qrupdan ibarət olur?

- ☐ 4
- ☒ 2
- ☐ 10
- ☐ 8
- ☐ 6

647 Təbii malların tərkibinə qatılan saxta mal necə adlanır?

- ☐ süni mal
- ☒ imitator
- ☐ oxşar mal
- ☐ saxta mal
- ☐ əvəzedici

648 Eyniləşdirmə necə adlanır?

- ☐ falsifikasiya
- ☐ utilizasiya
- ☒ identifikasiya
- ☐ inventarizasiya
- ☐ heterogenizasiya

649 Ekspertiza aktı nə hesab olunur?

- ☐ təsnifat
- ☒ son nəticə
- ☐ keyfiyyət
- ☐ kəmiyyət
- ☐ çeşid

650 XX əsrin ikinci yarısından ekspertizada nə inkişaf etmişdir?

- ☐ ekspertizada keyfiyyət anlayışı
- ☐ ekspertizada kəmiyyəti anlayışı
- ☒ ekspertizanın metodoloji əsasları
- ☐ ekspertizanın tarixi
- ☐ ekspertizanın digər elmlərlə əlaqəsi

651 Sənəd nə daşıyıcıdır?

- ☐ kəmiyyət
- ☐ keyfiyyət
- ☐ markalanma
- ☒ informasiya
- ☐ qablaşdırma

652 İşləmə zamanəti nədir?

- ☐ malın keyfiyyəti
- ☒ malın istehsalçının verdiyi zamanət üzrə işləməsi
- ☐ malın uzun müddət işləməsi
- ☐ malın faydalılığı
- ☐ malın parlaqlığı

653 Zəmanət müddəti nədir?

- ☐ malın saxlanma şəraiti
- ☐ malın düzgün istismarı
- ☒ istehsalçının müəyyən vaxta qədər zamanət verməsi
- ☐ malın davamlı işləməsi
- ☐ malın tələbə uyğunluğu

654 Ekspert seçilmək üçün namizədlər məntiqə necə olmalıdır?

- ☐ qərəzli olmalı
- ☒ analitik təfəkkürə, möhkəm iradəyə malik olmalı
- ☐ iradəsiz olmalı
- ☐ yoxlamayı müvəfəqiyyətlə həyata keçirə bilməməli
- ☐ zəif məntiqli olmalı

655 Ekspertin buraxdığı tipik səhv zamanı nə baş verir?

- ☐ rəy verilmir
- ☒ akt düzgün tərtib edilmir
- ☐ qərar səhv yazılır
- ☐ akt və nəticə düzgün tərtib edilir
- ☐ təhlil əsassız olmur

656 Zəruri sənədlərin olmaması zamanı ekspertlər nə edir?

- ☐ nəticə olmur
- ☐ rəyi yazmır
- ☒ ekspertizanı aparmaqdan imtina edir
- ☐ qərarı yazmır
- ☐ aktı yazmır

657 Hazırlıq mərhələsində hansı sənəd təqdim edilir?

- ☐ qərar
- ☐ texniki sənəd
- ☐ nəticə
- ☒ yazılı ərizə
- ☐ rəy

658 Sorğu metodu hansı metoda aid edilir?

- ☐ sosioloji
- ☒ ekspert metodu
- ☐ riyazi
- ☐ statistik
- ☐ anket

659 Ekspertlə sifarişçinin münasibəti hansı mərhələdə təyin olunur?

- ☐ nəticə
- ☐ qərar
- ☒ hazırlıq mərhələsi
- ☐ əsas mərhələ
- ☐ yekun mərhələ

660 ərizə və qaimə ekspertizanın nəyini təsdiq edir?

- ☐ vəzifəsini
- ☒ təyinatını
- ☐ nəticəsini
- ☐ qərarı
- ☐ məqsədini

661 Ekspertizanın təyinatı haqqında sənəd hansı mərhələdə tələb olunur?

- ☒ hazırlıq
- ☐ nəticə
- ☐ yekun
- ☐ rəy
- ☐ əsas

662 Kimyəvi maddələrin təsir ilə məhv edilmə hansı üsuldur?

- ☐ mikrobioloji
- ☒ kimyəvi
- ☐ fiziki
- ☐ termiki
- ☐ texnoloji

663 Döyməklə məhv etmək hansı üsula aiddir?

- ☐ yandırmaq
- ☒ mexaniki üsul
- ☐ termiki üsul
- ☐ kimyəvi üsul
- ☐ texnoloji üsul

664 Təhlükəli mallarla necə rəftar edilir?

- ☐ termiki emaldan keçirilir
- ☒ məhv edilir
- ☐ tullanılır
- ☐ torpağa basdırılır
- ☐ yandırılır

665 Normativ sənədlərdən irəli gələn tələblər haqqında ekspert öz biliyini nə vaxt göstərir?

- ☐ protokol tərtib etdikdə
- ☒ attestasiya zamanı
- ☐ sertifikatıya zamanı
- ☐ akt tərtib etdikdə
- ☐ ekspertiza zamanı

666 Protokol harada əks olunur?

- ☐ ərizədə
- ☒ aktın ümumi hissəsində
- ☐ nəticədə
- ☐ aktın əsas hissəsində
- ☐ yekunda

667 Ekspert sifarişçi ilə nəyi razılaşdırmalıdır?

- ☐ nəticəni
- ☐ rəyi
- ☐ aktı
- ☐ qərarı
- ☒ göstəricilər nomenklaturasını

668 Yekun mərhələ nə vaxt başlayır?

- ☐ nəticədən sonra
- ☐ rəydən sonra
- ☒ sınaq protokolları əldə edildikdən sonra
- ☐ aktdan sonra
- ☐ qərardan sonra

669 Ekspertlərin iş yerləri normativə uyğun olmadıqda nə baş verir?

- ☐ sənəd toplanır
- ☒ ekspertiza dayandırılır
- ☐ akt yazılır
- ☐ qərar verilir
- ☐ auditə məlumat verilir

670 Ekspertiza nə vaxt dayandırılır?

- ☐ akt olmadıqda
- ☒ mal olmadıqda
- ☐ qərar olmadıqda
- ☐ nəticə olmadıqda
- ☐ rəy olmadıqda

671 Təkrar ekspertizada nələr tələb olunur?

- ☐ fərmanlar
- ☐ sərəncamlar
- ☐ ərizələr
- ☒ ilkin ekspertiza aktları
- ☐ qərarlar

672 Mal partiyası ilə ekspertlər hansı mərhələdə tanış olur?

- ☐ nəticədə
- ☐ yekun mərhələsində
- ☐ əsas mərhələdə
- ☒ hazırlıq mərhələsində
- ☐ qərarda

673 Müəyyən sahədə iş stajı ekspertlər üçün nədir?

- ☐ yekundur
- ☐ qərardır
- ☐ rəydir
- ☒ əsasdır
- ☐ nəticədir

674 24 saata hansı malların ekspertizası aparılmalıdır?

- ☒ tez xarab olan mallar
- ☐ nöqsanlı mal
- ☐ şərti təhlükəli mal
- ☐ təhlükəli mallar
- ☐ nöqsansız mal

675 Qaimə necə baza sayılır?

- ☐ əsas baza
- ☐ maddi baza
- ☐ normativ baza
- ☒ hüquqi baza
- ☐ texniki baza

676 Sifarişçi nəyi tərtib edir?

- ☐ qərarı
- ☐ məqsədi
- ☐ rəyi
- ☒ ekspertizanın keçirilməsini
- ☐ təyinatı

677 Xüsusi formalı müqavilə ilə kim xidmət göstərir?

- ☐ mühəndislər
- ☐ baytarlar
- ☐ parazitoloqlar
- ☒ ekspert orqanları
- ☐ həkimlər

678 Sanitar-epidemiologiya orqanına hansı mal haqqında məlumat verilir?

- ☐ oxşar mal
- ☐ keyfiyyətsiz mal
- ☐ saxta mal
- ☒ təhlükəli mal
- ☐ şərti mal

679 Emal yolu ilə məhv etmə hansı üsuldur?

- ☐ kimyəvi
- ☐ mexaniki
- ☐ termiki
- ☒ texnoloji
- ☐ fiziki

680 Mallar anbarda yerləşdirildikdə hansı müqavilə bağlanır?

- ☐ kəmiyyət üzrə müqavilə
- ☐ alqı-satqı müqaviləsi
- ☐ komission müqavilə
- ☒ saxlanma müqaviləsi
- ☐ keyfiyyət üzrə müqavilə

681 Çatışmayan informasiyaları əldə etmək üçün nə edilir?

- ☐ müqavilə tərtib edilir
- ☐ obyektiv qərar çıxarılır
- ☐ ilkin ekspertiza aparılır
- ☒ əlavə ekspertiza aparılır
- ☐ akt yazılır

682 Təcrübəli fransızca nə deməkdir?

- ☐ səriştəli
- ☐ ziyalı
- ☐ intelligent
- ☒ ekspertiza
- ☐ bilikli

683 Kəmiyyət ekspertizasında nədən istifadə olunur?

- ☐ müqavilədən
- ☐ texniki şərtədən
- ☐ standartdan
- ☒ malın təsnifatından
- ☐ ekspert metodundan

684 Etibarlılıq nədir?

- ☐ malın elastikliyi
- ☐ malın bərkliyi
- ☐ malın davamlılığı
- ☒ malın istismar şəraitində etibarlı işləməsi
- ☐) malın deformasiyaya uğraması

685 Təsnifat nədir?

- ☐ növ
- ☐ elm
- ☐ bölünmə
- ☒ müxtəlif əlamətlərə görə malların qruplaşması
- ☐ çeşidin təyini

686 Alınmış nəticələrin təhlilinin məqsədi nədir?

- ☐ baxış keçirməmək
- ☐ qərarı yazmamaq
- ☐ aktı bitirməmək
- ☒ yekun mərhələni bitirmək
- ☐ rəyi yazmamaq

687 Yekun qərar harada qeyd olunur?

- ☐ aktın ümumi hissəsində
- ☐ nəticədə
- ☐ ərizədə
- ☒ aktın əsas hissəsində
- ☐ rəydə

688 Köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☐ protokolun ləğvi ilə
- ☐ nəticənin ləğvi ilə
- ☐ aktın ləğvi ilə
- ☒ qərarın ləğvi ilə
- ☐ təhlilin ləğvi ilə

689 Fiziki-kimyəvi göstəriciləri təyin etmək lazım olduqda ekspert nə edir?

- ☐ qərar verir
- ☐ protokol tərtib edir
- ☐ akt tərtib edir
- ☒ nümunəni sınaq laboratoriyasına göndərir
- ☐ nəticə verir

690 Ekspertiza aktı blankının birinci səhifəsində nə göstərilir?

- ☐ nümayəndələrin sayı
- ☐ işçi qrupunun tərkibi
- ☐ nisbi rütubət və temperatur
- ☒ aktın nömrəsi, tarixi, yeri, ekspertin adı, soyadı
- ☐ işçi qrupunun sayı

691 Ekspertiza aktı ekspertiza təşkilatına nə vaxt göndərilir?

- ☐ 10 gündən sonra
- ☒ tərtib olunduqdan sonrakı gün
- ☐ 2 gündən sonra
- ☐ 3 gündən sonra
- ☐ 7 gündən sonra

692 Qeydiyyatı salınmış aktlarda düzəliş etmək olarmı?

- ☐ işçi qrupu ilə məsləhətləşməklə olar
- ☐ komissiya sədrinə bildirməklə olar
- ☒ olmaz
- ☐ sifarişçinin razılığı ilə olar
- ☐ ekspert rəhbərinə bildirməklə olar

693 Ekspertizanın son rəyi kim tərəfindən sənədləşdirilir?

- ☐ dəvət olunmuş nümayəndə tərəfindən
- ☒ müstəqil ekspert tərəfindən
- ☐ işçi qrupu tərəfindən
- ☐ sifarişçi tərəfindən
- ☐ əmtəəşünas tərəfindən

694 Tərəzinin düzgün yerləşdirilməməsi hansı saxtalaşmaya səbəb olur?

- ☐ kompleks saxtalaşmaya
- ☒ kəmiyyət saxtalaşmasına
- ☐ keyfiyyət saxtalaşmasına
- ☐ sənədlərin saxtalaşmasına
- ☐ çeşid saxtalaşmasına

695 Saxtalaşdırılmış ölçü vasitələri hansılardır?

- ☐ texniki şərtlər
- ☐ sənədlər
- ☒ çəki daşları, tərəzilər, ölçü qabları
- ☐ standartlar
- ☐ nəqliyyat vasitələri

696 Nasaz tərəzilər hansı saxtalaşmaya səbəb olur?

- ☐ sənəd saxtalaşmasına
- ☐ keyfiyyət saxtalaşmasına
- ☐ texniki şərtin saxtalaşmasına
- ☒ kəmiyyət saxtalaşmasına
- ☐ standartın saxtalaşmasına

697 İdentifikasiya nə deməkdir?

- ☐ normativ sənəd
- ☒ eyniləşdirmək
- ☐ oxşarlıq
- ☐ yaxınlıq
- ☐ qohumluq

698 Mal olmadıqda ekspert keyfiyyət ekspertizasını apara bilərmi?

- ☐ qərarlar çıxarılır
- ☐ sənədlər təhlil edilir
- ☒ xeyr
- ☐ bəli
- ☐ informasiyalara əsaslanır

699 Ekspertizanın çatışmayan informasiyalarla davam etdirilməsi nə ilə nəticələnir?

- ☐ qərarın mənfi rəylə qarşılanması ilə
- ☒ qeyri-obyektiv qərarların qəbul edilməsi ilə
- ☐ qərarın obyektivliyi ilə
- ☐ qərarın subyektivliyi ilə
- ☐ qərarın şübhə doğurması ilə

700 Ekspertizanın məqsəd və vəzifələrini nə təyin edir?

- ☐ akt
- ☐ xərclər
- ☐ ekspertin diplomu
- ☐ ərizə
- ☒ ekspertizanın keçirilməsinin əsasları